



QARABAĞ

REAL TARİX • FAKTLAR • SƏNƏDLƏR

Azərbaycan xalqının
ümummilli lideri
HEYDƏR ƏLİYEVİN
əziz xatirəsinə

*Azərbaycan Milli Elmlər Akademiyası
Tarix İnstitutu Elmi Şurasının
qərarı ilə çap olunur*

Azf
257612 - B16.




Ar 2009
1829

YAQUB MAHMUDOV, KƏRİM ŞÜKÜROV

QARABAĞ

Real tarix, faktlar, sənədlər

84512



M.F.Axundov adına
Azərbaycan Milli
Kitabxanası

"TƏHSİL" NƏŞRİYYATI
BAKİ - 2009

84512

(- 6 DIFF.) + X94.3



Baş məslahatçı: *Eldar Əhməd oğlu Mahmudov*

Məslahatçılar: *Ataxan Əvəz oğlu Paşayev
Fərhad Hüseyn oğlu Vahabov*

Naşir: *Bəhruz Həsən oğlu Axundov*

Q 21 Yaqub Mikayıl oğlu Mahmudov, Kərim Kərim oğlu Şükürov.
Qarabağ: Real tarix, faktlar, sənədlər. Bakı: «Təhsil», 2009.
 144 səh.

Kitabda Azərbaycanın ayrılmaz tərkib hissəsi olan Qarabağın tarixi yüksəm şəkildə şöhr olunur. Müəlliflər ilk mənbələrə əsaslanaraq əsərdə on qadim zamanlardan yasadığımız günlərdən Qarabağın tarixini bütün halda əks etdirmişlər. Həmin mənzərə ilə bağlı tarixi həqiqətləri bilmək isteyənlər üçün dəyərləri mənbə olan bu kitab geniş oxucu küləsi üçün nəzərdə tutulmuşdur.

Müəllif hüquqları qorunur. Naşriyyatın və müəlliflərin icazəsi olmadan bu kitabı və ya onun hər hansı bir hissəsini çap etdirmək, suratını çıxarmaq və yaymaq qadağandır!

Q 4702060204 2009

053

ISBN 9952-423-00-4

© «TƏHSİL», 2009

ÖN SÖZ

Yaşadığımız dövrde insanlıq ənənəvi problemləri yanaşı, yeni – daha ağır bala ilə üz-üzə qalmışdır. Bu bolanın adı terrorizmdir. Terrorizm bu gün dünyani narahat edən en ağır problemdir. Çevrilmişdir. Son illərin dəhşəti terror aktları göstərdi ki, bu bala bütün ölkələr və xalqlar üçün, hətta on böyük dövlətlərdən öndə da eyni derecede təhlükəlidir. Azərbaycanın bu bala yünəsibəti birmənalı və qotidir: biz her cür zorakılıq aktının – terrorun, soyqırımlarının, separaçı ekstreminin, etnik toqquşmaların, haqqız qan tökülməsinin əleyhinəyidir. Azərbaycan antiterror aliansına ilk qoşulan ölkələrdən biridir.

Terrorun, soyqırımların, separaçı ekstreminin doğduğu dəhşəti faciələr bizim xalqımıza yaxşı təmənidir. Azərbaycan xalqı terror, soyqırımlarla, zorak deportasiyalara on çox maruz qalmış xalqlardan biridir. Arıq 200 ildir ki, xalqımız faciələrə dən bir tarix yasayı. Bu qanlı tarix XIX əsrin əvvəllerində çar Rusiyasının erməniləri külli və surodə İran və Türkiyədə bizim torpaqlarımıza köçürüyü vaxtında başlamışdır.

Əsir boyunca Şimala Çanubun, Şərqi Qorbin yaşlılığında müxtəlif sivilizasiyaların, etnosları, dillerin, dinlərin qarşılıqlı təsiri noticosundan qədim ve zengin mədəniyyət yaradılmış xalqımız özünəməxsus toleranlıq, başqa xalqlara, mədəniyyətlərə dərzhümüflük, humanizm, mərhumat emosyonlarına sadig qalmaq emənilərə də öz torpaqlarında yer verdi. Olke-mizdə emrənlərin sosial-iqtisadi və mədoni iqtisadi üçün hər cür sərənit yaradıldı.

Lakin çox keçmədən, «Böyük Ermenistana» xülyası ilə zəhorlənmis erməni millətçi-terrorçu dairələri xarici havadalarına axarlanaraq köçüb yaşayıqları Azərbaycan torpaqlarında özlərində dövlət yaratmaq niyyətinə düşdülər. Köçürüldü, gotirilmiş ermənilər üçün Azərbaycan torpaqlarında ovvalca «Ermeni vilayətin» yaradıldı. Bunu ardıcın xaricdən hər cür dəstək alan silahlı erməni terrorçu-dəstələri Qorbi Azərbaycan torpaqlarını onun yerli sakinləri olan azərbaycanlılarından «əmələməyə» başlıdilar. 1905-ci ilde Azərbaycan xalqına qarşı dəhşəti soyqırımı heyata keçirildi. Birinci Dünya mühəharəsi illərində (1914-1918) böyük dövlətlərdən yardım alan erməni-dəşnək silahlı dəstələri, qabaqcadan hazırlanmış plana uyğun olaraq, bütün Azərbaycan torpaqlarında yerli türk-müsəlman əhaliyə qarşı yenidən dəhşəti soyqırımları həyatə keçirdilər. Yüz minlərlə azərbaycanlı, o cümlədən uşaq, qadınlar, qocalar mövhib edildi. Sayısız-hesabsız yaşayış məntəqələrimiz, tarixi abidələrimiz yerlər-yeksan olmuşdu. Soyqırımlarından canını salamat qurtarmış soydaşlarımız bütün dünyaya saplındılar.

Bütün bunları baxmayaraq, mərhumətləri xalqımız yəni güzəştü getdi. Azərbaycan Xalq Cümhuriyyəti Çanubı Qafqazda əmin-əmənlikə nail olmaq, erməni-dəşnək terror dəstələrinin törətdikləri qanlı qırğınırla son qoymaq möqsədi ilə, 1918-ci il mayın 29-da keçmiş Azərbaycan dövlətinin – İrvan xanlığının paytaxtı olmuş İrvan şəhərinin ermənilərə güzəştü getdi. Beləliklə, 1918-ci ilde Azərbaycan torpaqlarında – keçmiş İrvan xanlığının oraszindı

Ermenistan Respublikası yaradıldı. Bununla, faktiki olaraq, Azərbaycan torpaqlarında trovan sohərinin və onun straflarını vahatə edən erməni dövləti yaradılmış oldu.

Lakin erməni mülkiçi-ekstremist dairələri bununla da kifayətliyənən ohalisini qarşı yendən və döşənlər dəşəlti soyqırımları, deportasiyalar hayatı keçirdilər. 1988-ci ilə Qərbi Azərbaycanda etnik təmizləmə başa çatdırıldı. Bu gün, bir zamanlar ohalisinin mütləq əksəriyyəti azərbaycanlılar olan və tarixin azərbaycanlıları məxsus olmuş Qərbi Azərbaycanda (indiki Ermenistan Respublikasında) artıq azərbaycanlılar yaşamur.


Dünümüzə глобallaşma və ineqrasiya şəraitində qarşılıqlı anlaşmaya, dostluğa, qlobal sabitliyə və əmin-əmanlılıq doğru iraliildiyi müsər şəraitdə Ermenistan və onun müdafiə etdiyi erməni separatçı-terrorçu dairələri Cənubi Qafqazda yəni gərginlik ocağı yaradılar. Sovet İttifaqının dağıldığı dövrdə yaranmış şəraitdə edən Ermenistan Azərbaycana qarşı elan olunmuş mühərribəyə başladı. Ermeni silahlı qüvvələri ölkəmizin içorlularını soxularaq, Dağlıq Qarabağ və onun strafindəki rayonlar daxil olmaqla, Azərbaycan orasıının 20 fazından coxunu işgal etdilər. Bir milyondan çox azərbaycanlı öz vətonundan doğma yurdularından idarətin düşdү və maeburi qaçqına, köküñən çevrildi. Ermenistan işgal etdiyi Azərbaycan torpaqlarında «Dağlıq Qarabağ respublikası» adlanan tənqidməsi separatçı-terrorçu rejim yaradı. Azərbaycanın nizarətindən konurda qalmış bu terrorçuların arazisi hazırda narkotik bittiklərin beccarıldığı, narkotik maddalaların Avropana ötürüldüyü, çırkı pulları yuyuluğu və digər qeyri-legal əməliyyatların huyata keçirildiyi beynəlxalq cinayət yuvasına çevrilmişdir.

Dünya birliyinə daxil olan ölkələrin arazi bütövlüyünün toxunulmazlığı haqqında beynəlxalq qanunlara Birləşmiş Mədənler Təşkilatının bu münəqşə barədə müvafiq qətnamələrini, Avropa Şurası Parlament Assambleyasının, habelə digər beynəlxalq təşkilatların qarşılanna baxmayıraq, Ermenistan öz hərbi qüvvələrinin işgal etdiyi Azərbaycan torpaqlarından çıxarılmır. Əksinə, işgal etdiyi torpaqların güya tarixin onun özüne məxsus olmasından bəzədə saxta məlumatlar yayır. Hətta Azərbaycana qarşı yeni arazi iddiaları irali sürməkdan da cəkinmir.

Düşünürəm ki, oxucular töqdim olunan bu kitab Ermenistan-Azərbaycan, Dağlıq Qarabağ münəqşəsi ilə tanış olmaq istəyən hər kənd həm bu problemin tarixi kökləri, həm de Qarabağın eşi tarixi barədə real əsaslıdır yaradacaqdır. Ən qadim zamanlardan yaşadığımız günlərdək Qarabağın yüksəmə tarixini vahatə edən «Qarabağ» kitabı təkzibələnməz arxiv sənədləri və digər ilk mənbələrə əsaslanan real tarixdir. Bu tarix yudumlarının deyil, həqiqi qətin tarixidir. Kitabə olavaş olunan arxiv sənədləri, xəritələr eserin deyərini dəha da artırır. «Qarabağ» kitabi yaşadığımız dönyada terrorun insanlığını nə qədar böyük sulakat olduğunu diqqəti cəlb edir və bütün insanların bu ümumi bələya qarşı birləşməyə, faal mübarizə aparmaya çağırır. İnanıram ki, xos mərmərlə yazılan bu esər onu oxuyanlara terror, soyqırımlarla, separatçı ekstremitəz, əməmiyyət, hər cür zərərlilik, vahşilik akllarına və onu törədənlərə nifroti dəha da artracaq, humanizm, məhamət və dostluq ideallarının şər üzərində qalobo ümidiñi gücləndirəcəkdir.

Xanım Mehriban ƏLİYEVƏ,

*Millət vəkili, Heydər Əliyev fondunun və
Azərbaycan Mədəniyyət fondunun Prezidenti,
YUNESKO və ISESKO-nun xəymoraklı safları*





1. QARABAĞ: ETİMOLOGİYASI, ƏRAZİSİ VƏ SƏRHƏDLƏRİ


Qarabağ Azərbaycanın ən qadim tarixi vilayətlərindən biridir. Azərbaycanın aymıllı tərkib hissəsi olan Qarabağın adı Azərbaycan dilindəki «qara» və «bağ» sözlərinin əmlə olmasına görədir. «Qara» və «bağ» sözlərinin birləşməsi Azərbaycan xalqının özü qadim tarixa malikdir. Dünyanın hər yerində bu sözlərin birləşməsinin Azərbaycanın konkret arazisine aid edilməsi da dənizləz həqiqətdir. Azərbaycan xalqının öz doğma torpağının bir parçasına verdiyi «Qarabağ» adı ilk manbalarda hələ 1300 il bundan avval (VII osrdı) işlənmüşdür.¹ Qarabağ əvvəllor bir tarixi-coğrafi anlayış kimi konkret məkanı bildirmiş, sonra isə Azərbaycanın geniş coğrafi arazisine aid edilmişdir. Yeri golmişkon, bu hal Azərbaycan üçün xarakterikdir: Naxçıvan şəhəri-Naxçıvan bölgəsi, Şəki şəhəri-Şəki bölgəsi, Gəncə şəhəri-Gəncə bölgəsi, Lənkəran şəhəri-Lənkəran bölgəsi və s.²

«Qarabağ» Azərbaycanın konkret bir vilayətinin, bu bölgəsinin adı kimi formalasmasının tarixi onun etimologiyasının daha elmi şəkilde izahına imkan verir. Çünkü Azərbaycan dilində (həmçinin başqa türk dillerində) «qara»nın rəngdən başqa «sıx», «əqlin», «böyük», «ətünd» və başqa mənalarları vardır.³ Bu baxımdan, «Qarabağ» termini «qara bağ», yəni «böyük bağ», «sıx bağ», «əqlin bağ», «əsərlər bağ» və s. mənasını kasb edir.⁴ Beləliklə, Qarabağın özü kimi «Qarabağ» sözü da Azərbaycan xalqına məxsusdur.

Qarabağdan bahs edərək qarsıya avval belə bir sual çıxır: Qarabağ haradır, Azərbaycanın hansı arazilərini shata edir? Bu sualın cavabı bu gün dəha aktualdır və erməni separatçıları tərəfindən töredilmiş «Dağlıq Qarabağ» problemiinin dərk edilməsi üçün müüməm ahəmiyyətli malikdir. Qoyulmuş suala cavab üçün ilk manbaya müraciət edək. Vaxt ilə bu ərazini shata edən Azərbaycan dövlətinin – Qarabağ xanlığının vəziri olmuş *Mirzə Camal Cəvansı*⁵ özünün «Qarabağ tarixi» (1847) əsərində bu məsələdən bahs edərək yazardı: «*Qadim tarix kitablarının yazdırılmasına görə* (kursiv bizimdir-Y.M.K.S) Qarabağ vilayətinin sarhadları belədir: *cənub tərəfdən* Xudafərin körpüsündən Sınıq köprüyə qədər-Araz çayıdır. İndi (Sınıq köprü) Qazax, Şəmsəddil və Damırçı-Hesənlı camiati arasındadır və Rusiya dövləti memurları onu rus istihal ilə Krasni most, yəni Qızılı köprü adlandırırlar. *Sərg tərəfdən* Kür çayıdır ki, Cavad kəndində Araz çayına qovuşaraq gedib Xozor danızına tökülfür. *Şimal tərəfdən* Qarabağın Yelizavetpolla sərhədi Kür çayına qədər – Goran çayıdır və Kür çayı çox yerdən (keçib) Araz çayına çatır. *Qərb tərəfdən* Küsbək, Salvari və Ərlikli adlanan uca Qarabağ dağlarından».⁶

Rusiya işgali və müstəmləkəliyinin ilk dövründə Qarabağın arazisi və sarhadlarının belə daşıq təsvir edilməsi onuna izah olunur ki, l) bu faktı biləvasita Qarabağın

¹ Mirzə Camal Cəvansı (1775-1853) – əslən Qarabağdan olan məşhur Azərbaycan tarixçisi. «Qarabağ»naməsi mülliiflərinən biri.



Azərbaycanın dünya əhəmiyyətli tarixi abidəsi olan Azix mağara-düşərgəsindən (paleolit dövrü) tapılan Azixantropun (Azix adamı) çənə sümüyü və əmək alətləri. Azix mağarası hazırda ermənilər tərəfindən işğal edilmiş Füzuli rayonu ərazisindədir.

idarəsилə məşğul olan dövlət adamı yazar, başqa sözlə, həmin fakt rəsmi sənədlərə əsaslanan rəsmi sözdür, Rusyanın xidmetində olan dövlət adaminın rəsmi sözüdür; 2) digər tərəfdən, bu fakt yalnız reallığa, təcrübəyə əsaslanmaqla qalmayıb, ilk mənbələrlə də sübut olunur. Mirza Camalın mövqeyinin doğruluğunu göstərmək üçün *qədim tarix kitablarına istinad etməsi* təsadüfi deyil. Göründüyü kimi, siyasi-coğrafi məkan olaraq, tarixdə həmişə «Dağlıq Qarabağ» deyil, bütöv halda, yəni Qarabağın bütün ərazisini – dağlarını, düzənlərini ehəte edən ümumi bir «Qarabağ» anlayışı olmuşdur. Başqa sözlə, «Dağlıq Qarabağ» anlayışı çox sonraların «məhsuludur», separatçılıq niyyəti ilə Qarabağın bir hissəsinə verilmiş addır. Adicə məntiq də bunu sübut edir: *əgər Dağlıq Qarabağ varsa, deməli, düzən və ya aran Qarabağ da var!* Reallığ da belədir: bu gün Azərbaycanda həm Dağlıq Qarabağ var, həm də Aran Qarabağ (yəni düzən Qarabağ)! Özü də həm düzən (aran), həm də *dağlıq* Qarabağ həmişə, bütün tarixi dövrlərdə bir xalqın – Azərbaycan xalqının vətəni olmuşdur. Dilində «qara» və «bağ» sözləri olan xalqın! Azərbaycan xalqının yüzlərə ən qədim, ən nadir folklor nümunələri, musiqi inciləri məhz Qarabağda yaranmışdır, Qarabağla bağlıdır.

2. QARABAĞ ƏN QƏDİM ZAMANLARDAN XANLIQLAR DÖVRÜNƏDƏK

2.1. Ərəb xilafətinədək


Qarabağ təkcə Azərbaycanın deyil, ümumiyyətlə, dünyanın da ən qədim tarixa malik olan diyarlarındandır. Bu əraziləki Azix mağarasında ən qədim insanların yaşayış məskəni aşkar edilmişdir. Bu yaşayış məskəni Azərbaycanın, o cümlədən Qarabağın, Aralıq dənizi hövzəsi və Şərqi Afrika ilə birlikdə insanlığın ilk vətənlərindən biri olduğunu sübut edir. Azix mağarasının tədqiqatçısı, Azərbaycan alimi M.Hüseynov yazdı: «Azixda öyrənilmiş çay daşı alətləri mədəniyyətləri, Şərqi Afrikanın Olduvay mədəniyyəti* kompleksi ilə yaxınlaş təşkil edir. Eyni zamanda, alətlərin hazırlanmasında forqlı cəhətlər də vardır ki, bu da, Azixin alt təbəqələrindən aşkar olunmuş əmək alətlərini *Quruçay mədəniyyəti* (kursiv bizimdir – Y.M., K.S.) adlandırmak imkanı vermişdir... *Quruçay mədəniyyətinin yaşı isə 1 milyon 200 min ildən də qədimlərə aid edilə bilər*.⁶

1968-ci ildə Azix mağarasının *aşöl*** təbəqəsindən *Azix adamı – azixantrop* adlandırılan insanın çənə sümüyü tapılmışdır. Azix adaminın 350–400 min il əvvəl yaşadığı güman olunur. Qarabağda *Mustye*** mədəniyyəti* daha çox Tağlar mağarası ilə təmsil olunmuşdur.⁷ Qarabağın arxeoloji cəhətdən öyrənilməsinin davam etdirilməsi


* Olduvay (Oldoway) – Şimali Tanzaniyada dərə. Arxeoqlor buradan 2 mln. il yaşı olan qədim insan qalığı tapmışlar.

** Fransada Amyen şəhərinin kənarı (Saint-Acheul). Avropa və Asiyada ilk paleolit dövrü abidası.

*** Fransada mağara adı (Le Moustier). Orta paleolit dövrü abidası.

QARABAĞ

Xocalı-Gedəbəy mədəniyyəti abidələri. Son tunc – ilk dəmir dövrü
(e.ə. XIII–VII əsrlər)

QARABAĞ

Xocalı-Gedəbəy mədəniyyəti abidələri.
Son tunc – ilk dəmir dövrü (e.ə. XIII–VII əsrlər)


burada daş dövrünün **mezolit** ve **eneolit** dövrlərinin də geniş inkişaf etmiş olduğunu müyyəyənləşdirə bilər. **Eneolit** (e.ə. VI–IV minilliklər), **tunc** və **ilk dəmər** dövrlərində (e.ə. IV minilliyyin sonu – I minilliyyin avvalı) Qarabağın həyatında böyük dayisikliklər baş vermişdi.^{*} Son tunc və ilk dəmər dövrü (e.ə. XIII–VII əsrlər) **Xocalı-Gədəbəy mədəniyyəti** adı almışdır. Bu dövra aid Xocalı qəbiristanlığı arxeoloji abidəsindən üstündə Aşur (Assuriya)* hökmərdarı Adadnirariye aid mixi yazı olan **əqiq muncuq** tapılmışdır. Bu və digər tapıntılar bölgenin Yaxın Şərqlə iqtisadi və mədəni əlaqələrini təsdiq edir.^{**}

Təsərrüfat və mədəni həyatın inkişafı ilə yanaşı, etno-siyasi proseslər də davam edir. Azərbaycanın cənubunda qüdrətli **Manna dövləti** (e.ə. IX–VI əsrlər) meydana gelir. Manna Assuriya və Urartu^{**} ilə mübarizədə müstəqilliyini qorumağa nail olur. Şimali Azərbaycan torpaqları, o cümlədən Qarabağ ərazisi Urartunun işgallərindən kənardır qalır. *Bu dövrə, ümumiyyətlə, Cənubi Qafqazda (Zaqafqaziyada) erməni etnosu yox idi.* Çox sanballı tədqiqatçılar, kollektiv monografiyanın müəllifləri Zaqafqaziyanın siyasi tarixində bəhs edərkən vahid fikir söyləyirlər: *Urartunun əsas ərazisi SSRİ-nin sərhədlərindən kənardır yerləşirdi. Qədim dövrə və orta əsrlər-də ermənilərin kompakt yaşadığı ərazi də inдиki Ermənistən SSR-in hüdudlarından uzaqda idi.*¹⁰ Urartu dövlətinin varlığına son qoyan **Midiya dövləti** (e.ə. 672–550) zamanı vəziyyət dəyişdi. Midiya cənub-sərqi Zaqafqaziyanı özüne tabe etdi. Bu vəziyyət **Əhamənilər dövründə** də (e.ə. 550–330) davam etmişdi.

Makedoniyalı İsgəndər (e.ə. 336–323) Əhaməni dövlətini dağıtdıdan sonra Azərbaycanın şimalında siyasi proseslər yeni marhəleyə qədəm qoydu. Bunun nəticəsi idi ki, Makedoniyalı İsgəndərin qısa müddətli hakimiyetindən sonra, onun ölümü ilə imperiya parçalandıqda Azərbaycanın cənubunda **Atropatena**, şimalında isə **Albaniya** dövlətləri yarandı. (*Son dövrlərdə Azərbaycan tarixçiləri Atropatena-şünaslıq və Albaniyasılığı yeni elmi əsərlərlə zənginləşdirmiş, uzun zaman erməni müəllifləri tərəfindən qəsdən saxtalaşdırılmış olan bu dövrün elmi əsaslarla araşdırılmasına böyük töhfələr vermİŞLƏR. Onları burada xüsusi olaraq sadalamaga ehtiyac görəmdik* – Y.M., K.Ş.). E.ə. IV əsrde və sonralar Atropatena Azərbaycanın şimalında da ərazilərə malik idi və bu zaman Qarabağ ərazisine daxil olan torpaqların bir hissəsi həmin Azərbaycan dövlətinə tabe idi (*bax: əlavə 1, səh. 110*). Atropatena ilə eyni zamanda yaranmış Albaniya dövləti təxminən e.ə. IV–e. VIII əsrlərində mövcud olaraq, 1200 ilə yaxın dövr ərzində Azərbaycan tarixində böyük rol oynadı. Albaniya sərhədlerini genişləndirərək bütün Qarabağ ərazisini əhatə etdi və bu dövlət Qarabağ öz tərkibində qoruyub səxləmaq üçün misilsiz mübariza apardı və bəzi istisnalarla buna nail ola bildi. F.Məmmədovanın Albaniya dövlətinin, o cümlədən

* Aşur (Assuriya) Şimali Mesopotamiyada qədim dövlət. E.ə. VIII əsrin ikinci – VII əsrin birinci yarısında qüdrətli vaxtına çatmışdı. E.ə. 605-ci ildə Midiya və Babil tərəfindən varlığına son qoyulmuşdur. I Adadnirari e.ə. 1307–1275-ci illərdə hökmərlər etmişdir.

** E.ə. IX–VI əsrlərə mövcud olmuş qədim dövlət. E.ə. VI əsrədə midiyalılar onun varlığına son qoyular.




Azərbaycan Albaniya dövlətində zərb olunan pullar (b.e.ə. III – b.e. I əsrləri):

1, 4, 5, 6 – Teträrahmalar, gümüş; 2-Drahmalar (ilkin zərb), gümüş;
3-Drahma (son zərb), gümüş; 7-Aureus, qızıl.

M.F.Axundov adına
Azərbaycan Milli
Kitabxanası




1



2

3



4

5

1, 2, 3, 4 — Qarabağın ən qədim şəhərlərindən biri, «Arranın anası» adlandırılan Berda şəhərinə dair arxeoloji materiallar; 5 — Qarabağın məşhur orta əsr şəhəri Beylaqanın görünüşü (rəsm)

onun tərkib hissəsi olan əyalətlərin (Sakasena, Otena – Uti, Orxistena – Arsax*, Araksena və s.) ərazisi və sərhədlərini tarixi dinamikada əks etdirdiyi **6 xəritəsi** də bu fikri təkzib olunmaz surətdə təsdiq edir. (Həmin xəritələrdən biri burada verilir – *bax: əlavə 2, səh. III*).

Qarabağ Azərbaycan Albaniya dövlətinə məxsus olduğu kimi, burada yaşayan etnoslar – utı,sovdey, qarqar və başqları da alban tayfaları idilər.

Ermənilərin ilk dəfə Cənubi Qafqazda (Zaqafqaziyada) peydə olmaları təxminən e.a. II əsr dən sonralara təsadüf edir. Onların regiona daxil olması ilə yerli dövlətlərə və xalqlara qarşı tecavüzkar fealiyyətləri de başlanır. Bu dövrdə ermənilər Kiçik Asyanın şərqindəki erməni çarlığını qondarma «Böyük Ermənistən» adlandırır və köçüb məskən saldıqları bütün əraziləri erməni torpaqları elan etməyə cəhd edirlər. Roma imperiyasının e.a. 66-cı ildə II Tiqrani darmadagın etması ilə uydurma «Böyük Ermənistən» əfsanəsi puça çıxır, onlar Romanın vassallına çevrilir. Bu vəziyyət IV əsr dən davam edir. Belə olduğu halda, ermənilərin Albaniyanın tarixi torpaqlarını Ermənistənin tərkib hissəsi kimi qələmə verməsi heç bir elmi-tarixi əsasə malik deyil. Halbuki, ermənilərdən fərqli olaraq Azərbaycan-Albaniya dövləti müstəqil siyaset yeritməkdə davam edirdi və Qarabağın tarixi vilayətləri onun tərkibinə daxil idi. Tədqiqatçının yazdığını görə, «mənbələrin tədqiqi və I-IV əsrlərdəki gəçəklilərin öyrənilməsi bizi əmin edir ki, Albaniyanın cənub serhədi Araz çayı boyunca keçmişdir».¹¹

Qarabağın Azərbaycana məxsus olduğunu və burada ən qədim zamanlardan başla-
yaraq müxtəlif türk etnoslarının yaşadığını Azərbaycan və ümumtürk şifahi xalq ədə-
biyyatının möhtəşəm abidəsi olan «Kitabi-Dədə Qorqud» dastanları da sübut edir.
Dədə Qorqud dastanları VI-VII əsrlərdə Qarabağ da daxil olmaqla bütün Azərbaycan
torpaqlarında, o cümləden Göyçə gölü hövzəsində yayılmışdır. Bu qiyamətli xalq qə-
hrəmanlıq eposunun təsdiq etdiyi kimi, bəzi oğuz qəhrəmanları hətta Məhəmməd
Peyğəmberin (s.ə.s.) hüzuruna gedərək onun özü ilə də görüşmüslər. Ağqoyunu
hökmdarı Uzun Həsənin (1453-1478) göstərişi ilə yazılmış məşhur «Oğuznamə»də (Əbu Bəkr Tehraninin 1470-ci ildə yazdığı «Kitabi-Diyarbəkriyyə»sində)
Göyçə dənizi yaylaqlarının və Qarabağın qədim oğuz türklərinə məxsus olduğu,
oğuz türklərinin soykökündə duran Oğuz Xaqqanın Göyçə dənizi ətrafında dəfn
olunduğu, Bayandur Xaqqanın isə Qarabağda, Göyçə dənizi yaylaqlarında ya-
şıdığı və orada da dəfn olunduğu göstərilir.¹²

* Arsax, həmçinin Albaniya dövründə aid digər toponimlər (Sakasena, Sakan, Saki // Şekî və s.) qədim türk tayfalarından biri olan saklara bağlıdır. Arsax, Arsak, Ərsak «ər» («igid», «kişis») və «əsak» sözlərindən əmələ gəlməkla, qədim türk dillərində «ər sak» – «igid sak» və ya «əsak igid», «kişis sak» və ya «əsak kişisi» mənasındadır. Bu baroda bax, həmçinin Seyidov M.Ə. – Qarabağ-Arsaq-Apuar toponiminin etimologiyası haqqında qeydlər // Azərbaycan filologiyası məsələləri. Bakı, 1983, s.150; Cəfərov C. – Arsaq sözünün etimologiyası // Qarabağ dünən, bu gün və sabah. Bakı, 2002, s. 41.

2.2. Qarabağ Ərəb xilafatı dövründə. Arsaxda qriqorianlaşdırma va erməniləşdirməyə dair

Qarabağın tarixində əsas döyişikliklər Ərəb xilafatının işgalları və bunun nəticəsində Albaniya dövlətinin aradan qaldırılması ilə baş verir. Ərəb işgallarına dək Qarabağın tarixi əhalisi etnik baxımdan cyni kökdən, yəni Azərbaycan-Albaniya kökündə olduğu halda, bu dövrdə Ərəb xilafatının Azərbaycanla bağlı yeridiyi facialı siyaset nəticəsində vilayətin dağlıq hissəsində ermənilərin dini üstünlüğünün təmin edilməsi, zaman keçdikcə etnik sahədə də özünü göstərdi: Albaniyanın tarixi Arsxax bölgəsi əhalisinin əvvəlcə qriqorianlaşdırılmasına, bunun ardınca da erməniləşdirilməsinə başlandı. *Azərbaycanın bu bölgəsində qriqorianlaşdırma və erməniləşdirmə proseslərinin səbəbləri, gedışı və erməni-xilafət əməkdaşlığının mahiyyəti və b. problemlər, onun tarixi ədəbiyyatda necə oks olunması məsələləri akad. Z.Bünyadov* tərəfindən xüsusi olaraq tədqiq edilmişdir.*¹¹ Təbiidir ki, qriqorianlaşdırılmaya nisbətən erməniləşdirmə uzun proses olmalı idi ve həqiqətən də, bu belə oldu. Ona görə də Z.Bünyadov akad. S.T.Yeremyanın** «VII əsrden (qəti olaraq VIII əsrin əvvəllərindən) Alban kilsəsinə erməni kilsəsinin bir hissəsi kimi baxıldı» və bu zaman Arran vilayətindən Sünik, Arsxax, Uti və başqalarının erməniləşdirilməsini iddia edən fikrina etiraz edərək yazar: «İki müxtəlif anlayış olan erməniləşdirmə və qriqorianlaşdırma anlayışlarının qarışdırılması diqqəti cəlb edir. Bu yerdə erməni kilsəsinin köməyi ilə Arran əhalisinin yalnız qriqorianlaşdırılmasından danışla bılır. S.T.Yeremyanın bu barədəki nöqtəyi-nəzəri o qədər də doğru deyildir, çünki Arran vilayətində Sünik vilayəti və Arsxaxın xeyli hissəsi XII əsrin əvvəllərinə yaxın erməniləşdirilmişdir».¹²

Bu fikir (həm də akad. S.T.Yeremyanın geldiyi nəticəl) bir daha təsdiq edir ki, Qarabağın bu hissəsində yaşayan əhali əvvəldən erməni olmamış, əksinə, yerli Azərbaycan-alban tayfaları olmuşlar və sonradan erməniləşdirilmişlər, daha doğrusu, əvvəlcə qriqorianlaşdırılmış, sonra isə erməniləşdirilmişlər.

Populyasiyanın etnogenezi və onun qarşılıqlı əlaqəsi haqqında informasiya verən və müasir elmi nailiyyatlara əsaslanan odontoloji tədqiqatlar da bunu sübut edir.¹³ Heç də təsadüfi deyil ki, Ərəb xilafəti parçalandıqdan sonra Albaniyanın həmin erazisində Sünik və Arsxax-Xaçın knyazlıqları yarandı. «XII əsrin sonlarına yaxın Sünik padşahlığı dağıldı, buradakı hakim sülalə 1166-cı ildən knyaz Qriqorun və Smabatin ölümü ilə kəsilmiş oldu. XII əsrin sonu-XIII əsrin əvvəllərində Arsxax ərazisində təşəkkül tapan Xaçın knyazlığı I.A.Orbelinin*** sözleri ilə desək, «qədim Albaniyanın bir hissəsi» idi»¹⁴. Beləliklə, tamamilə təbiidir ki, Ərəb xilafatı dağlarkən onun orazisində dirçələn yerli dövlətlər içərisində heç bir erməni dövləti olmamışdır. Bu da, Azə-


* Ziya Bünyadov (1923-1997) – şörsüñəs, AMEA-nın akademiki

** S.T.Yeremyan (1908) – tarixçi, Ermənistən EA-nın akademiki

*** I.A.Orbeli (1887-1961) – şörsüñəs, SSRİ EA-nın akademiki, Ermənistən EA-nın akademiki və onun ilk prezidenti, Ermitajın direktoru olmuşdur.



1



2

1 – Dünya əhəmiyyətli Azərbaycan Alban Gəncəsar monastırı. 1238-ci il. Ermenilər tərəfindən işğal olunmuş Kəlbəcar rayonunun Vəngli kəndindədir; 2 – Dünya əhəmiyyətli Azərbaycan Alban Xudavəng monastırı. XIII-XVII əsrlər. Kəlbəcar rayonunda, Tərtər çayının sahilindədir.

baycandan və Gürcüstandan fərqli olaraq, Cənubi Qafqazda ermənilərin, ümumiyyətlə, dövlətçilik tarixinə malik olmadıqlarını sübut edir.

Bu proseslerin baş verdiyi IX–XIII əsrin əvvəlləri, xüsusilə Sacilər–Atabaylər–Şirvansahlar dövrü bütün Cənubi Qafqazda Azərbaycanın qüdrətinin daha da arttığı bir dövr idi. Sacilər və Atabaylər faktik olaraq Azərbaycanın tarixi torpaqlarını siyasi cəhətdən birləşdirmişdilər.¹⁷ Keçmiş Albaniya ərazisində yaranmış Xaçın knyazlığı Mehranlılar nəslinə * mənsub olan *Hasan Cəlalın* dövründə (1215–1261) yüksək inkişaf mərhələsinə çatmışdı. Təsadüfi deyil ki, dövrün narrativ və epiqrafik abidələrində o, «Xaçın ölkələri knyazı», «Xaçın və Arsax ölkələrinin əzamatlı knyazı» titulları ilə yanaşı, «Albaniya hökmərdarı» titulu ilə də anılır. Başqa sözlə, Həsen Cəlalin bütün titulları Azərbaycan–Albaniya tarixinə məxsusdur. Onun zamanında Alban memarlığının ən mühüm incilərindən biri olan *Gəncəsər monastırı* tikiildi¹⁸.

2.3. Qarabağ Azərbaycan siyasi həyatının mərkəzlərindən biri kimi

(XIII–XVIII əsrin 40-ci illəri)

Monqolların birinci yürüsü və Azərbaycanın işgalinin başa çatması ilə (1231–1239) Qarabağ digər Azərbaycan torpaqları kimi *Ali mongol xaganlığının* (1239–1256), sonra isə *Hülaküler (Elxanilar) dövlətinin* (1256–1357) tərkibində idi. Qarabağın bu dövr tarixi haqqında məlumat nisbətən daha əhatəlidir və daha yaxşı öyrənilmişdir¹⁹. Həmin dövrde «Qara» və «bağ» söz birləşməsi – «Qarabağı», artıq, konkret coğrafi əraziyə şamil edilir. V.Piriyev yazır: «Arran Qarabağı» adı ilk dəfə *Rəşid ad-Dinin*^{**} «Came et-təvarix» əsərində 1284-cü il hadisələrinin şəhri ilə əlaqədar xatırlanır». Bu dövrdə Qarabağ Arranın daxilində dağlıq və dağətayı torpaqları birləşdirən vahid əraziydə ibarət idi.²⁰ XIII–XIV əsrlərde Qarabağ Hülaküler dövlətinin siyasi tarixində mühüm rol oynayır. V.Piriyev qeyd edir ki, «Monqol hökmərlərinin daima Qarabağda qışlamaları bir sıra dövlət səviyyəli hadisələrin burada baş vermesinə səbəb olmuşdur. Təkcə onu göstərmək kifayətdir ki, monqol hökmərlərindən ikisi (Qazan xan*** və Arpa xan****) səltənət taxtına Qarabağda çıxmış, ikisi isə (Arqun xan***** və Əbu Səid*****+) Qarabağda vəfat etmişdir».²¹ XIII–XIV əsrlərde də Qarabağ Azərbaycan torpağı idi və onun əhalisi də azərbaycanlılardan ibarət idi (*bax: əlavə 3, səh. 112*).

* Azərbaycan Albaniya dövlətində hökmər sülaləsi (510–705-ci illər)


** Fazlullah Rəşid ad-Din (1247–1318) – məşhur tarixçi, 1298–1317-ci illərdə Hülaküler dövlətinin vaziri olmuşdur.

*** Qazan xan (1295–1304)

**** Arpa xan (1335–1336)

***** Arqun xan (1284–1291)


*****+ Əbu Səid (1316–1335)



1

3

4



2

5

1. Qarabağ xanlığının banisi Pənah xan.

2. Pənah xanın qəbir daşı.

Qarabağ xanlığının dövlətçilik rəmzlərində:

3. Gümüş pul;

4. Pənah xana məxsus neşter;

5. Şusa qalasının gümüş acharları.

XV əsrə Qarabağ Azərbaycan *Qaraqoyunlu* (1410–1467) və *Ağqoyunlu* (1468–1501) dövlətlərinin tərkibində idi. Lakin Qaraqoyunlular dövründə Qarabağın sonrakı tarixində özünü göstəracak bir hadisə baş verdi. XV əsrə keçmiş alban hakimi Həsən Cəlalın nəslisi (Cəlalilər) Qaraqoyunlu Cahan şahdan «məlik»* titulu aldı. Sonralar Cəlalilər nəsilinin mülkü beş alban feodal knyazlıqları – məlikliklərinə alındı. (*Gülistan, Ceraberd, Xaçın, Vərəndə, Dizəq*) parçalandı...²²

Azərbaycan Səfəvi dövlətinin yaranması ilə (1501) bütün Azərbaycan torpaqlarının mərkəzləşdirilməsinə başlandı. XVI əsrin ortalarında Azərbaycan torpaqlarının vahid dövlət halında mərkəzləşdirilməsi başa çatdı. Bununla, Azərbaycan Səfəvi dövləti regionun Osmanlı imperiyasından sonra ikinci ən qüdrətli dövlətinə çevrildi. Belə olduğu halda, o dövrda ermənilərin hər hansı etnik-siyasi üstünlüyü mümkün olan məsələ deyildi. Əksinə, həmin dövrde Azərbaycanın etnik və siyasi sərhədləri daha aydın şəkil alır. Səfəvilər Azərbaycanda 4 bəylərbəyilik yaradır ki, onlardan biri da **Qarabağ** və ya **Gəncə** bəylərbəyiliyi idir. Osmanlıların bu torpaqlarda tərtib etdikləri icmal və müfəssəl dəftərlər** hamisə bəylərbəyiliyin inzibati-ərazi bölgüsü haqqında aydın təsəvvür yaradır. 1593-cü il məlumatına görə, Gəncə-Qarabağ əyaləti 7 sancaq, 36 nahiyəyə bölündürdü.²³ Burada qeydə alınan 1,3 mindən çox toponimik vahidlərin hamısı, demək olar ki, azərbaycanlılar məxsus idi.²⁴ Bunlardan heç biri ermənilərə məxsus olmamışdır.

Səfəvi dövlətinin zəifləməsindən sonra Azərbaycan torpaqları İran, Rusiya və Osmanlı dövlətləri arasında müharibələr meydanına çevrildi.

Bu dövrde Gəncə-Qarabağ torpaqları əvvəlcə Osmanlı imperiyası tərkibində olmuşdur (*bax: əlavə 4, səh. 113*). Həmin dövrde tərtib olunan Osmanlı dəftərləri də azərbaycanlıların bölgenin əsas əhalisi olduğunu sübut edir. Hesablamlara görə, 1727-ci ildə Gəncə-Qarabağ əyalətinin əhalisi 122 min nəfər idi. Onun 80,3 min nəfərini (66%) Azərbaycan türkləri, 37,8 min nəfərini (31%) qırqoranlaşmış albanlar, 3,7 min nəfərini (3,1%) kürdler təşkil etmişdir.²⁵ Bəhs olunan dövrde Rusyanın faal köməkli göstərdiyi qırqoranlaşmış albanlar siyasi cəhətdən feallaşır (*bax: əlavə 17, səh. 126–128*). Digər tərəfdən, sonuncu Səfəvi hökmətləri III Abbası yuxaraq hakimiyyətə gələn *Nadir şah Əfşar* (1736–1747) onu qanuni hökmərdə kimi tanımaqdan imtina edən Gəncə-Qarabağ bəylərbəyiliyinin türk-müsəlman əhalisine qarşı ağır cəza tədbirləri həyata keçirdi ki, bu amil də Qarabağın alban məliklərinin mövqeyini gücləndirdi və onların separatizmına təkan verdi. Nadirin ölümü ilə onun dövləti parçalandı, Azərbaycanda yedi dövlətlər – xanlıqlar yarandı. Başqa sözə, Azərbaycan, xanlıqların timsalında özünün dövlət müstəqilliyini növbəti dəfə bərpa etdi. Keçmiş Gəncə-Qarabağ əyalətinin arazisində iki Azərbaycan xanlığı – **Gəncə** və **Qarabağ xanlıqları** yarandı. Ermenilərin Azərbaycana qarşı ərazi iddiaları başlıca olaraq Qarabağ xanlığı ilə bağlı olduğundan onun üzərində ayrıca dayanaq.²⁶

* «Məlik» – Azərbaycan dilində mülk sahibi

** Osmanlı dövlətində gəlir mənbələrini müəyyən etmək, vergiləri toplamaq üçün müfəssəl və dəqiqliktə olunan qeydiyyat dəftəri

3. QARABAĞ XANLIĞI

3.1. Qarabağda Azərbaycan dövlətçilik ənənəsinin bərpası

Nadir şah Əfşar imperiyasının süqtundan sonra müstəqillik qazanmış Azərbaycan dövlətlərinən biri olan Qarabağ xanlığının banisi Azərbaycanın görkəmli dövlət xadimlərindən biri olan *Pənahəli bəy Cavanşir* idi. O, Qarabağın Sarıcalı kəndində anadan olmuşdur. Qarabağ xanlığının vəziri olmuş tarixçi *Mirzə Camal* yazır: «Mərhum Nadir şah Qarabağ, Gəncə, Tiflis və Şirvan vilayətlərini alıqdan sonra, əller və kəndlər arasında görüb tanıldığı hər bir şücaaltı və işgūzar adamı yanına çağırıb, öz yaxın qulluqçuları sırasına alar və onu məvacib, ehtiram və mənsəb sahibi edərdi. O cümlədən əller arasında Pənahəli bəy Sarıcalı Cavanşir adı ilə şöhrət tapmış, hər işdə fərqlənmiş, ad çıxmış, müharibə və davada tay-tuşuna üstün gələn və xüsusilə mərhum Nadir Rum əhli qoşunları ilə etdiyi müharibələrdə (XVIII yüzilin 30-cu illərində Osmanlı imperiyasına qarşı müharibələr nəzərdə tutulur – Y.M., K.S.) şücaət göstərmış Pənah xanı da öz yanına apardı». Lakin Muğan qurultayından* sonra Nadir onun hakimiyyətini qəbul etmək istəməyən qarabağlılara divan tutmağa, bu diyarın türk-müsəlman əhalisini Əfqanistan və Xorasana sürgün etməyə başlamışdı. Bu tədbirə etiraz etdiyinə görə Pənahəli bəyin qardaşı Fəzələli xan edam olunmuşdu. Bunu görən Pənahəli bəy şah Xorasanda olduğu zaman, fürsət tapıb bir neçə qohumu və yaxın adamı ilə 1737–1738-ci illərdə Qarabağ vilayətinə qaçıdı. Şah onun qaçmasından xəber tutan kimi onu yolda ələ keçirmək üçün ardınca çaparlar göndərdi. Lakin onu [tutmaq] mümkün olmadı. Nadir Azərbaycan sərdarına, Gəncə, Tiflis və Şirvan hakimlərinə qəti fərمانlar göndərdi ki, Pənah xanı harda tapsalar, tutub şəhin hüzuruna gətirsinlər. Şəhər emri ilə Pənah xanın ailəsini və qohum-qardaşını çox incidib cərimə etdilərə də, fayda vermedi.²⁷

Bələliklə, hələ Nadirin sağlığında Pənahəli bəy ona təbe olmaqdan boyun qaçınb vətəni olan Qarabağı müstəqil surətdə idarə etməyə cəhd göstərmədi. Nəticədə Nadir şahın ölümündən sonra Qarabağ torpaqlarında müstəqil Azərbaycan dövləti – Qarabağ xanlığı yarandı (*bax: əlavə 5, səh. 114*).

Qarabağ xanlığı müstəqil dövlət elan edildikdən sonra başlıca vəzifə onun möhkəmlənməsinə nail olmaq idi. Pənah xanın bu sahədə ilk tədbirlərindən biri Qarabağın Nadir şah tərəfindən sürgün olmuş türk-müsəlman əhalisini geri – doğma torpağa qaytarmaq oldu. Köçkünlərin geri qaytarılması və dədə-baba torpaqlarında yerləşdirilməsi Qarabağ xanlığını gücləndirdi. Sürgündən ilk qaydanlar içərisində Qarabağın gələcək xanı, 15 yaşlı İbrahimxəlil də var idi.

Qarabağ xanlığı yarandığı zaman burada Təbriz, Ərdəbil, Gəncə, Şamaxı, Bakı, Naxçıvan, Şəki, Dərbənd kimi şəhərlər yox idi. Halbuki belə siyasi-iqtisadi mərkəzlərin olması xanlıqların gələcək inkişafı üçün çox mühüm idi. Yeni müdafiə qurğuları

* Muğan qurultayı 1736-ci ilin martında olmuşdu. Burada Nadir hakimiyyətini qanunlaşdırmaq üçün «şah seckisi» keçirmişdi.

va şəhərlərin salınması Pənah xanın hərbi-siyasi işlərlə yanaşı, dəyərli quruculuq uğuru sayılmalıdır.

Bu sahada ilk addimlardan biri 1748-ci ildə qədim Azerbaycan – türk tayfası olan bayatlıların adı ilə bağlı Bayat qalasının tikilməsi oldu. «Xan bütün ailəsini, qohumlarının və el böyüklerinin əhli-ayalını oraya topladı. Ətrafda olan camaat, hətta Pənah xanın tərəqqisini, onun rəftar və məhəbbətini eşidən Tebriz və Ərdebel vilayətlərinin bir çox əhalisi va sənətkarları bəla, öz ailələri ilə birlikdə gəlib Bayat qalasında yerləşdilər».³⁰

Pənah xanın müstəqil dövlət quruculuğu sahəsindəki fealiyyəti onun rəsmən tənniməsi ilə nəticələndi. Mirzə Camal yazır: «Müsəlman tarixi ilə 1161, xristian tarixi ilə 1745-ci ildə (1748-ci il olmamışdır – Y.M., K.S.) Adil şahın (Pənah xana) «xan» adı verilməsi və Qarabağ hakimi vəzifəsinə təyin edilməsi haqqında imzaladığı fərman qiymətli xələt, qızıl yəhərlə at və qas-dاشa bəzənmiş qılıncla birlikdə Sərdar Əmir Aslanın yaxın adamı vasitəsilə, o zaman yaşadıqları Bayat qalasına gəlib çatdı».³¹

Adil şahın fərmanı, əslində gecikmiş bir sənəd idi. Həqiqi «hakimlik» şah fərmanından avval, ondan asılı olmadan qazanılmışdı.³²

Pənah xanın «Qarabağ hakimiv kimi tanınmasında Şəki xanlığının Qarabağ üzərində uğursuz yürüşü mühüm rol oynadı. Şəki xanı Hacı Çələbi özünün 1748-ci ildəki uğursuz Bayat yürüşündən sonra bildirmişdi: «Pənah xan bu vaxtancın sikkəsiz gümüş id. Biz geldik ona sikkə vurdug və qayıtdıq» (və ya «Pənahəli özünü xan elan etmişdi, mən isə öz məglubiyətimle onun xanlığını təsdiq etdim»). Hacı Çələbi xanın xalq içərisində zərb-i-məsələ çevrilmiş bu sözləri, əslinde, Adil şahın fərmanından daha artıq güca malik idi. Əhməd bəy Cavanşir* yazır: «...Bu qalibiyətdən (Bayat döyüşündən – Y.M., K.S.) sonra Pənah xanın igidiyi haqqında dillərə düşən dastan o zaman Qarabağda yaşayan bütün müsəlman tayfalarını müharibəsiz olaraq onun tabəəliyinə təbe etdirdi».³³

Bayat döyüşü, eyni zamanda, bu qalanın gələcək tarixi sınqlara dözə bilməyəcəyini de üzə çıxardı. Ona görə də yeni qala salınması tələb olunurdu. Mirzə Adigözəl bəy** yazır: «Pənah xan Şahbulagı adı ilə məşhur olan Tərnəkütde bir qala bina etdi. Daş və əhəngdən məscidlər, evlər, çarsu (meydan, bazar meydanı – Y.M., K.S.) və hamamlar tikdirdi. Bu işləri 1165-ci ildə (1751-ci il – Y.M., K.S.) bitirərək oranı özünə məskən etdi».³⁴

3.2. Kürəkçay müqaviləsi

Pənah xan gücləndikcə pərakəndelik tərəfdarı olan feodalların – məliklərin pozuluq fealiyyətləri də artırdı. Bunun qarşısının alınması hərbi-siyasi baxımdan zəruri

* Əhməd bəy Cavanşir (1828–1903) – əslən Qarabağdan olan Azerbaycan tarixçisi, «Qarabağnamə» müəlliflərindən biri.

** Mirzə Adigözəl bəy (1780–1848) – tarixçi, Qarabağ xanının divanında, sonra rus ordusunda xidmət etmişdir. «Qarabağnamə» müəlliflərindən biri.

idi. Belə olmasa, xanlığın ərazi-inzibati bütövlüyü itirilə bilərdi. Bu tarixi həqiqəti ilk mənbələr də təsdiq edir.

*Mir Mehdi Xəzani** çox haqlı olaraq yazırı: «Bu Qarabağda ki, beş mahal bundan əqdəm Xəmsə mahalı işlaq olurmuş və şimdə hər birisi bir qeyri-ism ilə adlanılar...»³⁵ Mirzə Adigözəl bəy Qarabağdakı feodal mülkləri – məlikliklər haqqında yazırı: «Bu mahalların biri Dizəqdir. Məlikləri Məlik Yeqan adlanır. O Loridən** qaçıb gəlmmiş, Nadir şahın səltəneti dövründə və onun əmrilə məliklik taxtında oturub hörmət qazanmışdır.

İkinci – Vərəndədir. Məlikləri Məlik Şahnezerlər olmuşdur. Onlar daha qədim bir nesle mənsub və daha çox etibar sahibidirlər. Əsilleri de Göyçə*** əsilzadələrindəndir. Sonra oradan qəçərəq gəlib Qarabağda Vərəndə mahalının məliklik cəməndən sərxəs olmuşlar.

Üçüncü – Xəçndir. Məlikləri Həsen Cəlalyan övladıdır. (Onlar) riyasət gəlininə gözəllik verib (hökəmən olmuşlar). Bu ailə məliklik mənsəbindən məhrum olduqdan sonra, bu mahalın müstəqil bir məliki olmamışdır. Axırda, mərhum Pənah xan Cəvansırin dövlət günü və şövkət bayraqı riyasət üfükündən baş vurub, Qarabağ vilayətinin bütün sahəsini calal və dəbdəbə ilə işçəkləndirdi. Bu zaman xınzırstanlı (indiki adı – Xındırıstan – Y.M., K.S.) Məlik Mirzə xan... bu əbədi dövlət məmurlarının emri ilə məliklik sikkəsin... adına kəsdi. Ondan sonra da oğlu Allahverdi və nəvəsi Məlik Qəhrəman... məliklik bayrağını göylərə qaldırdılar.

Dördüncü – Çiləbörd mahalıdır. Məlikləri Məlik Allahquludur. Əsilleri Mağavizdən**** gəlmədir. Bunlar gəlib Çiləbördə məlik olmuş, Tərtər çayının ortasında vəqə, en möhkəm bir məməkətde yerləşmişlər. Çox çatın bir yolu olan Çermux qalasını (Çiləbördün müxtəsər adıdır – Y.M., K.S.) özlərinə məskən, sığnaq və mənzil etmişlər. Çiləbördə müstəqil olaraq yiyələnmiş və böyük bir şöhrət qazanmışlar... Nadir şah... ona sultanhə rütbəsi və xələti verdi...

Beşinci – Talış mahalıdır. Məlikləri Məlik Usubdur. Əsilleri Şirvandan gəlmədir. Bir müddət Talış kəndində sakın olmuşlar. Onlardan bir çoxu dəfələrlə məliklik etmişdi. Sonralar məlik Usub Gülüstan qalasını zəbt edib orada sakın olmuşdur³⁶ (Cədvəl 3.1.).

* Mir Mehdi Xəzani (1819–1894) – tarixçi. «Qarabağnamə» müəlliflərindən biri

** Lori (Lor) – Azerbaycanın yaşayış məskənlərindən biri. XIV əsrde dağlıqlıdır. Taş da adlanır. 1921-ci ildə rəsmən Ermenistan SSR-ə qatılmışdır.

*** Göyçə – Qərbi Azerbaycanda yer adı. III dəfə V əsr hadisələri ilə əlaqədar xatırlanan Göyçə gölünün adından götürüldüyü bildirilir. Şah İsmayılm 1510-cu ilə aid fərmanında Göyçə mahalından bəhs edilir. İravan xanlığı yaranğında onun mahallarından biri olmuşdur. Rusiya işğalından sonra İravan quberniyasının Yeni Bayazid qəzasına daxil edilmişdi. Sovet hakimiyyəti illərində tarixi Azərbaycan torpaqlarında yaradılmış Ermenistan SSR-ə verilmişdir. Ermenilər 1930-cu ildə Azərbaycan sözü olan «Göyçə» adını deyisdirib, «Sevan» adlandırmışlar.

**** Mağaviz, Maqovuz – XVII əsrda Maku nahiyyəsindən galenlər tərəfindən İravan əyalətində salınmış yaşayış məskəni. «Makuya «Uz» tayfa adının aləvə edilməsi ilə yaranmışdır. Çar Rusiyası dövründə Yelizavetpol (Gəncə) quberniyasının Zəngəzur qəzasına daxil idi. Sovet dövründə Ermenistan SSR-in Qafan rayonunun tərkibində olmuşdu. Ermenilər bu tarixi adı deyisdirmişlər. Ermenistan SSR Ali Soveti Rayəsat Heyətinin 1949-cu il 29 iyun tarixli fərmani ilə adı dəyişdirilərək, «Kaxnut» adlandırılmışdır.

Cədvəl 3.1

Qarabağ məliklikləri

Məlikliyin adı	Qarabağa gəlmələri	
	Nə vaxt	Haradan
Vərəndə	1603	Göyçə mahalindan
Çiləbörd	1637	Zəngəzurdan (Sünikdən)
Xaçın	XVIII əsrə yaranmışdır	Yerli
Dizaq	XVIII əsrin əvvəlləri	Lori vilayətindən
Gülüstan (Talış)	XVIII əsrin əvvəlləri	Şirvandan (Qəbələ sultanlığının Nic kəndindən)

Beləliklə, Xaçın istisna olmaqla, Qarabağdakı digər məliklər və onların mənsub olduğu nəsillər əslən Qarabağdan deyildilər və bu diyara başqa yerlərdən gəlmə idilər. Özü də erməni deyil, keçmiş alban nəsillərinin nümayəndələri idilər. Buna görə erməni məilletçilərinin Azərbaycana qarşı ərazi iddialarına «haqq» qazandırmaq üçün həmin məliklər «erməni dövlətçiliyinin» davamı kimi baxmaları kökündən yanlışdır, daha doğrusu, elmi saxtakarlıqdır. Digər tərəfdən, gələn məliklər Qarabağda mahal başlığını əle keçirdikdən sonra kiçicik də olsa, heç bir dövlət birləşməsi yarada bilməmişdilər. Onlar bir-birindən tacrid olunmuş, çox zaman isə bir-birilə çəkişən mahal başçıları səviyyəsindən yuxarı qalxa bilməmişdilər. Bundan başqa, yuxarıdakı cədvəldən göründüyü kimi, Xaçın istisna edilməklə XVII yüzildən əvvəlki dövrde onların Qarabağda kökü yoxdur. «Məliklər Qarabağda feodal dağlıqlığının güclənməsini istəyən qüvvələri təmsil edirdilər.» Məliklərin separatçı-mərkəzdən-qəçmə fəaliyyəti xanlıqda və bütün ölkədə gedən mərkəzləşdirmə işinə mane olurdu. Onların yadelli qıvvələrin Qarabağa hücumunun həyata keçirilməsində iştirak etmələri Qarabağ xanlığının müstəqilliyinə ağır zərba vururdu. Buna görə də məlikliklərin separatlılıq meyillerini aradan qaldırmaq üçün görülən tədbirlər etnik konflikt olmayıb, Qarabağ xanlığının müstəqilliyinə qarşı yönəlmış qasdərlər əleyhine mübarizə idi.

Xəmsə məliklərindən Panah xanın hakimiyətini birinci olaraq tanıyan Məlik Şahnəzər oldu. Bu, İbrahimxəlil ağanın Məlik Şahnəzərin qızı Hürzatla evlənməsi ilə nizama salındı.

Xaçın məliyi Ulubab Ballıqayada meglub edildikdən sonra Panah xanın hakimiyətini tanıdı. Dizaq, Çiləbörd, Talış məliklərinin düşməncilik siyaseti isə bir

neçə il sürdü. **Əhməd bəy Cavanşir** yazar: «Qonşu vilayətlərdən toplanmış xəzinə pullarını saxlayan Tuğ və ya Dizaq məliyi Yeqan öz oğulları və qohumları ilə birlikdə keskin müqavimət göstərdikdən sonra onların bir hissəsi qırılmış, **bir hissəsi isə İsləm dinini qəbul etmişdi...** Çiləbörd məliyi Allahqulu sultan əvvəlcə onun təbəəliyini qəbul etmiş, lakin sonralar xəyanətdə ittihəm edilərək Panah xanın emri ilə öldürülmüşdü. Onun qardaşı Məlik Hətəm Talişin beşinci məliyi Məlik Usubla ittifaq bağlayıb uzun müddət öz obalarını Panah xan destələrinin hücumlarından müdafiə etmiş, lakin Mardakerd kəndində məglub olduqdan sonra Tərtər çayının yuxarılarında yerləşən alınmaz Cermux qalasına çekilmişdi. Bir ilə qədər qalada qaldıqdan sonra, nəhayət, öz ailəsi ilə birlikdə qurbət əllərdə nicat axtermalı olmuşdu. Lakin onlar bununla öz siyasi fealiyyətlərini bitirmədilər. Belə ki, sonralar onların hem özləri və hem də övladları (birincinin oğlu Məlik Məcnun) daim Qarabağa hücumlar edirdilər...» Panah xanın məlikləri təbe etmək yolunda qazandığı uğurları onun oğlu İbrahim xan davam etdirdi.

Qarabağ məliklərindən dizaqlı Yesay, çiləbördlü Məcnun və gülüstanlı Beyləryan İbrahim xana təbe olmaqdən imtina etdilər. Vərəndəli Məlik Şahnəzər və xaçılı Mirzə xan isə İbrahim xanın hakimiyətini qəbul edərək onun yaratdığı vətənsevər qüvvələr birliyinə qoşuldular.

Müttefiqlər 1781-ci ildə Tuğ qalasını mühasirəyə aldılar. Məlik Yesay teslim oldu, burada hakimiyət Məlik Bahtama keçdi. Lakin tezliklə o da dönük çıxdı.

İbrahim xanla separatçı məliklər arasında mübarizəyə 1783-cü ildən Rusiya dövləti də qarışmağa başladı. Cənubi Qafqazı işgal etməyə çalışan Rusiya burada – Azərbaycan ərazisində həmin məliklərin köməyi ilə «xristian dövləti», daha doğrusu, özünə dayaq yaratmağa çalışırdı. Bu zaman İbrahim xan özünün yüksək diplomatik bacarığı sayesində düşməncilik edən məlikləri Şuşaya toplaya bildi. **Sənədlər əsasında** (kursiv bizimdir-Y.M., K.S.) onların Qarabağ xanlığına xəyanət etdiyini sübuta yetirərək onları həbsə aldırdı.

Məlik Məcnun və Abov Şuşa həbsxanasına salındı, Məlik Bahtam isə günahlarına görə Ərdəbil xanına verildi. Məliklərin müttefiqi Gəncəsər monastırının katolikosu İohannes qardaşı ilə birlikdə tutulub cezalandırıldı.

Lakin Şuşa həbsxanasındaki məliklər qaça bildilər. Onlar Tiflisə gələrək burada Qarabağ xanlığının qarşı hazırlanmış qəsdi gürçü çar **II İrakli** (1744–1798) və rus polkovniki **Burnaşovun** köməyi ilə yerinə yetirməyə girişdilər. Qarabağ xanlığının qarşı «xaç yürüşü»nə başlayan düşmənələr Gəncəyə yaxınlaşdırıldı. Lakin 1787–1791-ci illər Rusiya-Türkiyə müharibəsinin başlanması nəticəsində bu «xaç yürüşü» baş tutmadı. İbrahim xan müsteqil Qarabağ xanlığının bütövlüyünü qoruyub saxlaya bildi.

1795-ci ilin yayında İranda hakimiyəti ələ alan **Ağə Məhəmməd Qacar** (1742–1797) Qarabağ xanlığının hücküm etdi. Şuşanın 33 günlük mühasirəsi uğursuz oldu. Şuşadan sonra o, Tiflis üzərinə yeridi. **V. Zubovun** komandanlıq etdiyi rus qoşunlarının hückumu ilə **Ağə Məhəmməd Qacar** geri çekildi. Rus çarıçası **II Yekaterinanın** (1764–1796) ölümü ilə V.Zubov da Azərbaycandan geri çağırıldı. 1797-ci ildə Ağə

Məhəmməd Qacar yenidən Qarabağa hücum etdi, Şuşanı tutdu, lakin burada öldürdü.

XVIII yüzilin sonları – XIX yüzilin başlangıcında Rusyanın Cənubi Qafqazda, o cümlədən Azərbaycanda işgalçılıq fealiyyəti gücləndi, 1801-ci ildə Gürcüstən imperiya birləşdirildi, Azərbaycanın Car-Balakən camaatlığı (1803) və Gəncə xanlığı (1804) işgal olundu.

Ibrahim xan belə bir vaziyətdə Rusiya qoşunlarının komandanı P.D.Sisianovla (1802–1806) Kürəkçayda müqavilə bağladı¹⁹. Kürəkçay müqaviləsinə (*bax: əlavə 18, sah. 129–136*) əsasən, Qarabağ xanlığı məhz müsəlman – Azərbaycan torpağı kimi Rusiyaya ilhaq olundu. Tarixi reallığı eks etdirən Kürəkçay müqaviləsi, eyni zamanda, Qarabağın, o cümlədən bu diyarın dağılıq hissəsinin Azərbaycan xalqına məxsus olduğunu sübut edən ən mötəbər sənəddir.

4. QARABAĞ RUSİYA İMPERİYASI TƏRKİBİNDE

4.1. Çarizmin Qarabağda idarəcilik rejimi. Ermənilərin kütləvi şəkildə Qarabağa köçürülməsi

1805-ci il Kürəkçay müqaviləsi ilə Qarabağ xanlığı faktiki olaraq Rusiyaya ilhaq edildi (*bax: əlavə 6, sah. 115*). Xan hakimiyyətinin hələ 17 il də saxlanması müəyən strateji məqsəd daşıyırıldı. 1806-ci ildə İbrahim xanın qətli Rusyanın heç bir hüquqa məhəl qoymadığını nümayiş etdirirdi.²⁰ Belə bir şəraitdə İbrahim xanın xanlıq keçən oğlu *Mehdiqulu xanın* hakimiyyəti (1806–1822) möhkəm deyildi. Çar hökuməti işgal rejimini gücləndirir, xanlığın erazisində möhkəmlənmək məqsədi ilə yerli müsəlman hakim təbəqənin iqtisadi mövqelərini zəiflətməyə, əksinə, özünə arxa sandığı qırıqlarılaşmış və erməniləşmiş albanları üstün mövqeyə çıxarmağa çalışırıdı. Xanlıq ləğv edildikdən sonra Şimali Azərbaycanın digər yerlərində olduğu kimi, burada da komendant idarə üsulu yaradılmış, o, *Hərbi-müsəlman dairəsinin** (mərkəz Şuşa) tərkibinə daxil edilmişdi (*bax: əlavə 7, sah. 116*). Bu dövrdə Rusiya qoşunlarının işgalçılıq amaliyyatlarında iştirak edən və əslən erməni olan general-leytenant *V.Q.Mədətov* (1782–1829) Qarabağda sözün esl manasında erməni–Rusiya müstəmləkə rejimi yaratmışdı. Çar hökuməti 1830-cu il üsyənlarının** təsiri nəticəsində Cənubi Qafqazda 1840-ci il 10 aprel inzibati-hərbi islahatı keçirdi. Bu islahata görə Qarabağ əyaləti Şuşa qəzasına çevrilmiş və Kaspi vilayətinə (mərkəz Şamaxı) təbe edilmişdi (*bax: əlavə 8, sah. 117*). Bununla da Qarabağ anlayışı siyasi mənasını itirmiş oldu və yalnız coğrafi anlayış kimi qaldı.

* Yeni yaradılan dairənin da məhz «*Hərbi-müsəlman dairəsi*» adlandırılmasına Qarabağın Azərbaycan xalqına məxsus olduğunu sübut edən daha bir təzkibolunmaz faktıdır.

** Türkmençay müqaviləsindən (1828) sonra çar hökuməti Şimali Azərbaycanda düzülməz hərbi-müstəmləkə rejimi qurmuşdu. Ona görə də 1830-cu ildə Car-Balakənde, 1831-ci ildə Lənkəranda, 1837-ci ildə Qubada, 1838-ci ildə Şəkidə müstəmləkəçilərə qarşı xalq үsyanları baş vermişdi.

1846-ci il inzibati-ərazi bölgüsü zamanı Şuşa qəzası yeni yaradılmış Şamaxı quberniyasına (1859-cu ildən Bakı) təbe edildi (*bax: əlavə 9, sah. 118*). 1867-ci ildə Yelizavetpol quberniyası yaradıldıqda Şuşa qəzası onun tərkibinə verilir və ərazisi bölünərək burada daha üç qaza – Zəngəzur, Cavanşir və Cəbrayıl qəzaları da təşkil olunur (*bax: əlavə 10, sah. 119*). Bununla, Şuşa qəzası da vahid inzibati-siyasi idarəsini itirir. Belə bir inzibati-ərazi bölgüsü xüsusi məqsədə həyatə keçirilmişdi. Bu islahatlar ermənilərin idarə sistemində daha geniş təmsil edilməsinə hərtərəfli imkanlar açıdı.²¹

Çarızım Şimali Azərbaycan torpaqlarını işgal etdikcə, bu torpaqlarda möhkəmləmək üçün həm də əhalinin erməniləşdirilməsi siyasetini də həyatə keçirirdi. 1828-ci il Türkmençay müqaviləsindən (*bax: əlavə 19, sah. 137–142*) sonra bu hal daha müntəzəm və məqsədyönlü xarakter alır. Ermənilərin İrandan Şimali Azərbaycana köçürülməsi həmin müqavilenin XV maddəsi ilə təsdiq olunurdu. Həmin maddəyə görə şah öhdəsinə götürdü ki, o, ölkədə yaşayan məmur və sakinlərə bu gündən başlayaraq, öz ailəsi ilə birlikdə İran vilayətindən Rusiyaya sərbəst keçmək, hökumət və yerli rəisliyin heç bir maneçiliyi olmadan onların satlıq malına və ya əmlakına, əşyalarına hər hansı görmük və vergi qoyulmadan daşınan əmlakını aparmaq və satmaq üçün bir il vaxt verir. Daşınmaz əmlaka gəldikdə isə, onun satılması və ya onun haqqında özxoşuna sərəncam üçün beşillik müddət müəyyən edilir.²² Bu madde Türkmençay müqaviləsinə xüsusi məqsədə, yəni ermənilərin İrandan kütləvi surətdə Şimali Azərbaycana, o cümlədən Qarabağa köçürülməsini təmin etmək üçün daxil edilmişdi. Ermənilərin köçürülməsiniň «hüquqi-siyasi» təminatı ilə birgə təşkilati tədbirleri də həyatə keçirilmişdi (köçürmə komitəsi yaradılmışdı və i.a.).

1829-cu il Ədime məqaviləsi ilə Osmanlı imperiyasından da ermənilərin yenice işgal olunmuş Şimali Azərbaycan torpaqlarına köçürülməsi həyatə keçirilməyə başlayır.²³ Ermənilərin köçürülməsinin əsas istiqamətlərindən biri Qarabağ erazisi idi.

«Əlahəzrət, olmaya mərkəzi rus torpaqlarında ermənilərin məskunlaşmasına icazə verəsiniz. Onlar elə tayfadırlar ki, bir neçə on il yaşadıqdan sonra dün-yaya hay-küy salacaqlar ki, bura bizim qədim dədə-baba torpaqlarımızdır.»

A.S.Qribəyedov

Rusiya imperatoruna məktubundan

Qarabağ xanlığının ləğv edilməsi zamanı onun əhalisinin etnik tərkibi Qafqazdağı rus qoşunlarının baş komandanı A.P.Yermolovun (1816-1827) göstərişi ilə tərtib olunan⁴⁴ «Təsvir»da əksini tapmışdır. Hələ bu sənədin tərtibinə qədər (1805-1822) Qarabağda aparılmış erməniləşdirme siyasetinə baxmayaraq, statistikanı (1593-cü ildən başlayaraq) müqayisə etsək görərik ki, burada əhalinin əksəriyyətini yənə də azərbaycanlılar təşkil edirdi. «Təsvir»a görə, Qarabağ əyalətində olan 20.095 ailədən 15.729-u azərbaycanlı (1.111-i şəhərdə, 14.618-i kənddə), - 4366-sı erməni, o cümlədən albani id (421-i şəhərdə, 3.945-i kənddə).⁴⁵ Yeri gəlmışkən, bu ermənilərin böyük əksəriyyəti qriqorianlaşdırılmış və erməniləşdirilmiş keçmiş albanlar idilər. Ermenilərin kütləvi şəkildə Qarabağa köçürülməsi nəticəsində burada yeni erməni kəndləri (Marağalı, Canyataq və s.) meydana gəlməyə başlamışdı.⁴⁶ (Ermənilər sonralar köçürülmə «şərafinə» Qarabağda abidələr ucaltmış, lakin XX yüzilliyin 80-ci illərində Azərbaycana qarşı ərazi iddiaları qaldırıldıqları zaman onları saxtalaşdırılmışlar. – Y.M., K.S.) Rəsmi məlumatlara əsasən, 1828-1830-cu illər arasında, yəni cami 2 il ərzində, Şimali Azərbaycana, o cümlədən Qarabağa İrandan 40 min, Osmanlı imperiyasından 90 min erməni köçürüldü.⁴⁷ Qeyri-rəsmi erməni kökənləri ilə birlikdə onların sayı 200 min ötmüşdü. Köçürülmədən sonra Qarabağın etnik tərkibində ermənilərin sayı artmağa başladı.

4.2. Dağılıq Qarabağın Azərbaycan-alban əhalisinin qriqorianlaşdırılması və erməniləşdirilməsinin başa çatması

Dağılıq Qarabağın albani əhalisinin qriqorianlaşdırılması və erməniləşdirilməsi, yuxarıda qeyd olunduğu kimi, uzunsüren bir tarixi proses olmuşdur:

1. Qarabağın aborigen (yerli) əhalisi digər Şimali Azərbaycan torpaqlarının (Albanianın) əhalisi kimi albani tayfaları olmuşlar;
2. IV əsrin əvvəllərində Albaniyanın bəzi yerlərində, o cümlədən burada da xristianlıq yayılmışdı;
3. Ərab xilafətinin Şimali Azərbaycanı işgali və hökmranlığı dövründə – VII-IX əsrlərdə ölkədə İslam dini yayılmış, lakin Qarabağın dağılıq hissəsində yaşayan albanlar xristianlıqla qalmışlar;
4. Cənubi Qafqaza miqrasiya edən erməni-qriqorian missionerləri Ərab xilafətinin işgalları nəticəsində yaramış əlverişli şəraitden istifadə edərək Qarabağın dağılıq hissəsinin xristian-alban əhalisini qriqorianlaşdırmağa, bunun ardınca da erməniləşdirməyə başladılar. Qriqorianlaşdırmağa nisbətən erməniləşdirmə daha uzun süren tarixi proses oldu;
5. Qarabağın dağılıq hissəsinin xristian əhalisi rus çarı I Pyotra məktubunda da özlərini albani adlandırmışdır. Bu sübut edir ki, onlar hələ XVIII əsrin əvvəllərində da özlərini erməni hesab etmirdilər.



1. Ermənilərin İrandan Şimali Azərbaycan torpaqlarına (Naxçıvan, İravan, Qarabağ) köçürülməsi (Rus rəssamı V. Maşkovun çəkdiyi şəkil). 1828-ci il.
2. Ermənilərin İrandan Şimali Azərbaycana köçürülmələrinin 150 illiyi münasibəti ilə qoyduqları abidə. Ağdərə (Mardakert), 1978-ci il.
3. Həmin abidənin köçürülmə tarixini göstərən («150 il») hissəsinin erməni separatçıları tərəfindən söküldükdən sonrakı görünüşü. Ağdərə (Mardakert), 1988-ci il.

Lakin XVIII əsrin əvvəllərindən Qarabağın alban-qriqorian əhalisinin erməniləşdirilmesi prosesinde əsaslı dönüş baş verdi.

Rusyanın regional mədaxilası ermənilərin digər ölkələrdən Cənubi Qafqaza, o cümlədən Azərbaycana köçürülməsi burada erməni amilinin gücləndirilməsinə kömək etdi. Bu siyaset Qarabağın dağlıq hissəsinin qriqorianlaşdırılmış albanlarının tarixi təleyində dönüş yaratdı. Onların erməniləşdirilmesi prosesi son mərhələyə qədəm qoydu.

Rus-Iran müharibələri (1804–1813, 1826–1828) və Rus-Türk müharibələri (1806–1812, 1828–1829) dövründə, xüsusilə 1828-ci il Türkmançay və 1829-cu il Ədirnə müqavilələrindən sonra İran və Osmanlı dövlətlərindən Şimali Azərbaycanın digər bölgələri ilə yanaşı, Qarabağ ermənilərin küləvi surətdə köçürülməsi qriqorianlaşdırılmış yerli alban əhalisinin erməniləşdirilməsini başa çatdırıldı. 1836-ci ildə Alban katolikosluğu ləğv edildi.* Yalnız bundan sonra Qarabağın dağlıq hissəsinin alban əhalisi ilə bağlı «erməni» sözünü işlətmək olar, özü də şərti olaraq!

Bütün bunlara baxmayaraq, Dağlıq Qarabağ erməniləri tarix boyu ümumi erməni əhalisi içerisinde alban kökü ilə bağlı spesifik xüsusiyyətlərini saxlamışlar.

4.3. Ermənilərin Azərbaycanda, o cümlədən Qarabağda azərbaycanlılara qarşı soyqırımlarına başlaması


XIX yüzilin 30-cu illərindən sonra da ermənilərin küləvi surətdə Şimali Azərbaycan torpaqlarına, o cümlədən Qarabağa köçürülməsi davam etdirilirdi. Rus qafqazşunası N.Şavrov mehz buna görə yazarı (1911) ki, *Zaqafqaziyadakı 1,3 mln. erməninin 1 mln.-dan çoxu gəlmədir.*⁴⁸ Bütün bunlara baxmayaraq, 1916-cı ildən Qarabağda (xanlıq sərhədləri daxilində) əhalinin yənə də təxminən 51%-i azərbaycanlı, 46%-i isə erməni (yerli alban mənşəli ermənilərlə birlikdə – Y.M., K.S.) idi.⁴⁹

«Zaqafqaziyada yaşayan 1 milyon 300 min nəfər erməninin 1 milyondan çoxu yerli deyildir. Və onlar Hayətə bizim tərəfimizdən köçürüllüb.»

N.N.Şavrov


*«Новак угроза русскому делу в Закавказье:
предстоящая распродажа Мугани инародцам.
С.Петербург. 1911, с. 64*

* Alban kilsəsi və Qriqorian kilsəsi haqqında əlavə məlumat üçün bax: s. 106–107 (159–160-cı qeydlər).



Gövhər ağa məscidi. 1883–1884-cü illər.
Memar Kərbələyi Səfixan Qarabağı (1817–1910). Şuşa şəhəri.

QARABAĞ

**Qarabağın görkemli şair, yazarı ve adabiyatşunasları:**

1. Molla Pənah Vəqif (1717-1797); 2. Xurşidbanu Natəvan (1832-1897); 3. Mir Möhsün Nəvəvvəb (1833-1918); 4. Qasim bəy Zakir (1784-1857); 5. Əbdürəhim bəy Haqverdiyev (1870-1933); 6. Firdun bəy Koçarlı (1863-1920); 7. Həmida xanım Cavanşir (1873-1955); 8. Nəcəf bəy Vazirov (1854-1926); 9. Yusif Vazir Çəmənzəməlini (1887-1943); 10. Süleyman Rəhimov (1900-1983); 11. Əli Vəliyev (1901-1983); 12. İlyas Əfəndiyev (1914-1996).

QARABAĞ

**Qarabağın dünya şöhrəti bestekar və müğənniləri:**

1. Üzeyir bəy Hacıbəyli (1885-1948); 2. Zülfüqar bəy Hacıbəyli (1884-1950); 3. Fikrət Əmirov (1922-1984); 4. Səltən Hacıbəyli (1919-1974); 5. Niyazi (1912-1984); 6. Suleyman Ələsgərov (1924-2000); 7. Bülbül (1897-1961); 8. Rəşid Behbudov (1915-1989); 9. Sadıqcan (1846-1902); 10. Xan Şuşinski (1901-1979); 11. Seyid Şuşinski (1889-1965); 12. Arif Babayev (1938)


Köçürülüb gətirilən ermənilərin Qarabağın dağlıq hissəsində – onlarla eyni dindən olan yerli əhalinin (qrıqorianlaşmış və erməniləşmiş albanların) yaşadığı ərazidə məskunlaşdırılması daha geniş hal almışdı. Bu, gəlmə ermənilərin kompakt surətdə bir yerde yaşamasını təmin etmək məqsədi ilə edildi və strateji niyyət güdürdü.

Ermənilərin inzibati-idarə sistəmində möhkəmləndirilməsi, köçürülmə yolu ilə saylarının mexaniki surətdə artırılması və onların iqtisadi potensialının möhkəmləndirilməsi paralel surətdə hayata keçirilirdi.²⁰ Beləliklə, ermənilər çarizmin hərtərəfli dəstəyi və yaratdığı əlverişli şərait nəticəsində Qarabağın iqtisadi həyatında da möhkəmlənə bildilər.


Rusiya imperiyasının ayrı-seçkilik siyaseti, çarizmin dəstəyi və məqsədyönlü siyaseti nəticəsində ermənilərin Şimali Azərbaycanda nail olduğu iqtisadi potensial 1872-ci ildə Bakıda neftli torpaqlar üzərində iltizam sisteminin leğvi zamanı daha aydın nəzərə çarpmağa başladı; nəticədə neftli torpaq sahələrinin hərracı prosesində azərbaycanlılar cəmi 5%, ermənilər isə 50%-dən çox torpaq sahəsi almışdır. Bakıda fəaliyyət göstərən 167 neft şirkətindən 55 iki və orta şirkət ermənilərə məxsus idi və s. Ermənilərin mədəni-təhsil səviyyəsinin yüksəldilməsi üçün də hərtərəfli şərait yaradılmışdı.²¹ Bütün bunlara baxmayaraq, Qarabağ, onun mərkəzi olan Şuşa şəhəri Azərbaycan xalqının ictimai-siyasi və mədəni mərkəzlərindən biri olaraq qalırdı. Çar hökumətinə və onun müstəmləkəçilik siyasetinə xidmət edən ermənilərin bütün mənası və müqavimətinə baxmayaraq, Qarabağ Azərbaycan – müsəlman diyari kimi inkişaf edirdi.

Beləliklə, çar Rusiyasının bütövlükdə Şimali Azərbaycanda, o cümlədən Qarabağda inzibati-siyasi, sosial-iqtisadi və mədəni inkişaf üçün geniş imkanlar yaratdığı ermənilər kütłəvi surətdə bu torpaqlara köçüb gəldilər və çox keçmədən Azərbaycan torpaqlarında «Böyük Ermənistən» ideyasının reallaşdırılması uğrunda açıq mübarizəyə başlıdlar. Həmin ideyanın əsas tərkib hissələrindən biri də Qarabağ, İrəvan, Naxçıvan və digər Azərbaycan torpaqlarının yerli – azərbaycanlı əhalisini məhv etmək və onların yaşadıqları torpaqları ələ keçirməkdən ibarət idi. Ermənilərin 1890-ci illərdən başlayaraq Osmanlı dövlətinə qarşı qaldırıqları xəyanətkar qiymalar uğursuzluğa düşər olduqdan sonra bu mübarizənin mərkəzi Şimali Azərbaycana keçdi.²²

Ermənilər 1905-ci ildən başlayaraq Azərbaycan xalqına qarşı kütłəvi soyqırımları törətdilər. Ermənilərin azərbaycanlılara qarşı soyqırımı siyaseti Qarabağda daha faciəli şəkil aldı.²³ Lakin 1905–1906-ci illərdə törətdikləri qırğınırlar da erməniləri sakitləşdirənmədi. Onlar Birinci Dünya mühəribəsinin doğurduğu tarixi şəraitdə istifadə edərək yenidən mifik «Böyük Ermənistən» dövləti yaratmağa cəhd göstərdilər. 1915-ci ildə Osmanlı dövlətinə qarşı qaldırıqları yeni qiymətlərdə uğursuzluğa düşər olan ermənilər, əsas qüvvələrini Cənubi Qafqazda cəmləşdirərək və çarizmin himayəsinə sığınaraq, azərbaycanlılara qarşı soyqırımlarını davam etdirməyə başladılar. Əvvəlcə çar hökumətinin devriləməsi (1917. fevral), sonra isə Rusiyada bolşeviklərin hakimiyyəti ələ alması ilə (1917. oktyabr) Zaqqafqaziyada yaranan anarxiya şəraitində




1



2

Sənətkarlıq xüsusiyyətləri və gözəlliyi ilə dünyada şöhrət qazanmış Qarabağ xalçaları və xalça məmələti:

1. Qarabağ xalçası (fragment). XVI əsr;
2. Qarabağ xalçası. XVII əsr.




3




4

3. Qarabağ xalçası. XVII asır.
4. Qarabağ xalçası (fragмент). XVIII asır.



5



6

5.Qarabağ "Çələbi" xalçası. XIX asır (1897-ci il).
6. Qarabağ "Qasımuşağı" xalçası. XX asır (1912-ci il).



7



8




9

7. Qarabağ "Xanlıq" xalçası (fragment).

8. Qarabağ "Qarabağ" xalçası (fragment). XIX əsr.

9. Qarabağ sujetli xalçası (xalçalar arasında bu xalça "Atlı-İtlı" adı ilə də tanınır). XIX əsr.



10



11



12

10. Qarabağ "Bəhmənli" xalçası. XX əsrin əvvəli.

11. Qarabağ "Malibəyli" xalçası. XIX əsr.

12. Qarabağ "Qubadlı" xalçası (namazlıq). XX əsrin əvvəli.

- uzun tarixi dövr ərzində Rusiya ordusunda xidmət edən erməni silahlı dəstələri daşnak-bolşevik gürühu ilə birləşərək azərbaycanlılara qarşı soyqırımının yeni, daha dəhşətli dövrünü başladılar. 1918-ci ilin martında Bakıda başlanan və bütün Azərbaycanı əhatə edən yeni kütləvi soyqırımları Azərbaycan xalqına çox ağır zərər vurdu.⁴ Azərbaycan Xalq Cümhuriyyətinin qurulması ilə Azərbaycan tarixində yeni dövr başlandı. Azərbaycan Xalq Cümhuriyyəti Şimali Azərbaycanda silahlı erməni quldur dəstələrinin və daşnak-bolşevik rejiminin Azərbaycan xalqını tamamilə məhv etmək planlarının qarşısını almaq üçün tədbirlər gördü.

5. QARABAĞ AZƏRBAYCAN XALQ CÜMHURİYYƏTİ DÖVRÜNDƏ (1918–1920-ci İLLƏR)

1918-ci il mayın 28-də təxminən 120 ilədək davam edən Rusiya əsarətindən sonra Azərbaycan xalqı Şimali Azərbaycanda yeni müstəqil dövlətini yaratdı. Azərbaycan Xalq Cümhuriyyəti İstiqlal bəyannamasında vaxtı ilə Gülüstan (1813) və Türkmençay (1828) müqavilələrinə əsasən, Rusiya imperiyasına qatılmış Şimali Azərbaycan torpaqlarının qanunu varisi olduğunu bəyan etdi. İstiqlal bəyannamasının birinci maddəsində deyildirdi: «Bu gündən etibarən Azərbaycan xalqları suveren hüquqlara malikdirlər. Şərqi və Cənubi Zaqafqaziyadan ibarət olan Azərbaycan tamhüquqlu müstəqil dövlətdir.» Azərbaycan Xalq Cümhuriyyəti öz ərazisinin hüquqiyəsi cəhətdən əsaslandırılmış xəritəsini nəşr etdirmişi (*bax: əlavə 11, sah. 120*). Təbiidir ki, başqa Şimali Azərbaycan torpaqları kimi, Azərbaycanın ayrılmaz tərkib hissəsi olan Qarabağ da Azərbaycan Xalq Cümhuriyyətinin ərazisinə daxil idi. Lakin bu zaman yenicə elan olunmuş Ermənistən (Ararat) Respublikası Qarabağa heç bir əsası olmayan iddia irəli sürdü. Azərbaycan Xalq Cümhuriyyəti hökuməti bu iddiani redd etdi. Azərbaycan Xalq Cümhuriyyəti parlamentinin sədri Ə.M. Topçubaşov (1862–1934) Osmanlı dövlətinin xarici işlər naziri ilə 1918-ci il noyabrın 18-də İstanbulda apardığı danışıqlar zamanı bildirmişdi: «*Ermənilərin ortaya atdıqları Qarabağ məsələsi 5, ya 10 kənd məsələsi deyil, mübahisə bütöv 4 sancaq – Şuşa, Cavanşir, Cobayıl və Zəngəzür üstündədir. Bu elə bir xanlığın ərazisidir, burada erməni və müsəlmanların sayı bərabər olmasa da, hər halda ermənilərin mütləq çoxluğu barədə danişmağa əsas yoxdur, özü də onlar buranın yerli əhalisi deyildirlər. Rusiya ilə müharibədən sonra Türkiyədən buraya köçənlərdir... Nəhayət, Qarabağın özündə ermənilər yiğcam halda yaşamlar, müsəlmanlarla qarışq məskundurlar. Bununla belə, biz məsələnin sülh yolu ilə həlli təraf-darıq.*»⁵⁶

Ermənilər Qarabağı elə keçirmək üçün avvəller başladıqları soyqırımlarını Azərbaycan Xalq Cümhuriyyəti dövründə də davam etdirdilər. Azərbaycan hökuməti




1




2



3



4



5


Qarabağ geyimləri:
1. Qadın geyimi. XIX əsr; 2. Kişi geyimi. XIX əsr; 3. Çepkən. XIX əsr; 4-5. Arxalıq Qadın üst geyimi. XIX əsr.



1



2



3



4

1. Baharı (fragmənt) XIX əsr; 2. Rübənd. XIX əsr; 3. Corab. XIX əsr;
4. Başmaq. XIX əsr.

yaranmış vaziyəti nəzərə alaraq, 1919-cu ilin yanварında **Şuşa, Cavanşir, Cəbrayıl** və **Zəngəzur** qəzalarını əhatə edən **Qarabağ general-qubernatorluğu** yaratdı. X.Sultanov Qarabağ general-qubernatoru təyin edildi. Ermanistan (Ararat) Respublikasının xarici işlər naziri **S.Tigranyan** Qarabağ general-qubernatorluğu yaradılmasına etiraz bildirmiş, lakin Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin cavabında bu etiraz asassız hesab olunmuş və **həmin ərazilərin Azərbaycanın ayrılmaz tərkib hissəsi olmasından göstərilmişdi.**⁷ Qarabağ general-qubernatoru ermənilərin ərazi iddiaları ilə yanaşı, avvalca ingilislər, sonra isə amerikanlarla gərgin münasibətlər şəraitində fəaliyyət göstərməli oldu. Lakin ermənilər Qarabağ general-qubernatorluğu ərazisində sülh yaranmasına imkan vermedi.


1919-cu ilin sonları-1920-ci ilin yazında **Zəngəzurda** erməni-dəsnak silahlı quldur dəstələri dinc azərbaycanlı əhaliyə qarşı basqınlar və kütləvi qırğınlar törətdilər.⁸

Ermənilər **Cavanşir qəzasında** da sakitleşmirdilər. Onların qəzanın dağətəyi kəndlərinə hücumları adı hal almışdı. Erməni quldur dəstələri 1918-ci ilin yaz-ayalarında qəzanın düzənlək hissəsinin müsəlman əhalisinə qarşı da çoxsaylı zorakılıq aktları etdilər. «Ermənilər Tərtər çayının qabağını kəsərək başqa istiqamətə yönəldir və qəzanın aran kəndlərinin əkinlərini susuz qoyaraq, onlara böyük zərər vururdular. Hətta iş o yerə çatmışdı ki, aran kəndlərində içməli su belə çatışmındı».⁹


Qarabağın digər qəzası—**Cəbrayılda** da erməni silahlıları dinc əhaliyə hücum edirdilər. 1918-ci ilin dekabrında Cəbrayıl qəzasının azərbaycanlı kəndlərinə ermənilərin hücumları genişlənmiş, 1919-cu ilin əvvəllərində daha dağdıcı xarakter almışdı.

Şuşa qəzası və Qarabağın siyasi mərkəzi olan **Şuşa şəhərində** ermənilərin vəhşilikləri daha amansız şəkil almışdı. Vaxtilə Zaqafqaziyə Ölkə Komitəsinin Dağlıq Qarabağda məsul nümayəndəsi olmuş S.Şaduns 20 dekabr 1922-ci ildə bəzi həqiqətləri təhrif etməklə bərabər, bütün Qarabağın Azərbaycan Xalq Cümhuriyyətinə daxil olduğunu etiraf edərək yazırırdı: «... Еще до создания в Карабахе мусаватской власти (т.е. Азербайджанской Демократической Республики – Я.М., К.Ш.) туда был назначен со стороны турецких властей (т.е. Азербайджанской Демократической Республикой – Я.М., К.Ш.) генерал-губернатор Карабаха, и вот в это время появляется новый термин – **Нагорный Карабах, созданный дашнаками**. Не довольствуясь безграничными боянями, вызванными в Турецкой Армении, партия «Дашнакцутюн», после сдачи гор. Шуши туркам, подымается на горы, населенные исключительно армянами, и постановляет сражаться «до последней капли крови», но не сдаваться туркам. Вот здесь в это время впервые вместе с социал-демократами, именующими себя интернационалистами, организуется правительство Нагорного Карабаха.


Если партии «Дашнакцутюн» удалось избежать войны с турками, то вскоре, по настоянию крестьян этого же самого Нагорного Карабаха, пришлое соединить




1



2



3




4




5

Qarabağın bəzək və badii sənətkarlıq məmulatı:

1. Aynalı kamar. Gümüş. XIX əsrin sonu; 2. Aynalı kamar. Gümüş. XX əsrin əvvəli.
- 3-4. Kamar. Gümüş. XX əsrin əvvəli; 5. Qolbağ. Gümüş. XX əsrin əvvəli.



1




2



3



4



5

1. Quran qabı. Qızıl. XX əsrin əvvəli; 2. Toqqa. Qızıl. XX əsrin əvvəli;
3. Toqqa. Gümüş. XX əsrin əvvəli; 4-5. Xancarlar. Gümüş. XX əsrin əvvəli.

эту часть с низменной частью и весь Карабах подчинить власти мусаватского правительства...».⁶⁰

Azərbaycan Xalq Cümhuriyyəti dövründə Şuşada ermənilərin ən xəyanətkar silahlı qiyamlarından biri 1920-ci il martın 22-də Azərbaycan xalqının Novruz bayramı günü baş verdi. Bu separatçı qiyam Azərbaycanı işğal etməye hazırlaşan bolşeviklərin sıfırı ilə qaldırılmışdı. Bu zaman erməni-separatçı qiyamlarının əksər yerlərdə dəf edilməsinə baxmayaraq, onlar Əsgəran qalasını əle keçirə bildilər. Görülən hərbi-siyasi tədbirlər nəticəsində Azərbaycan Xalq Cümhuriyyəti Qarabağda öz suveren hüquqlarını bərpa etdi. Lakin ərazisində yaşadıqları dövlətə – Azərbaycana xəyanət edən ermənilərin Qarabağda separatçı qiyamları və tövətdikləri soyqırımları 1920-ci ilin aprel işğali əraflasında ölkənin şimal sərhədlərinin müdafiəsi işinə ağır zərbə vurdu və müstəqil Azərbaycan dövlətinin – Azərbaycan Xalq Cümhuriyyətinin varlığını təhlükə altında qoydu.

6. QARABAĞ 1920–1980-ci İLLƏRDƏ

6.1. Sovet hökumətinin Qarabağın ərazisini bölüşdürməsi

Rusiyada Sovet hakimiyyəti möhkəmləndikcə, çar Rusiyası sərhədlərinin bərpa edilməsinə başlandı. Azərbaycan Xalq Cümhuriyyətinin şimal sərhədlərində möhkəmlənən XI Qırmızı Ordu hissələrinə respublikanın işğalı planını reallaşdırmaq üçün müvafiq əmr və sərəncamlar verildi. Azərbaycan Parlamenti daxilində sovet dövlətini müdafiə edən qüvvələr və Qarabağda erməni-dاشnak separatçılarının qaldırıldığı mart qiyamı Azərbaycan Xalq Cümhuriyyətinin süqutunu sürətləndirdi. 23 ay yaşamış olan Azərbaycan Xalq Cümhuriyyəti XI Qırmızı Ordunun süngürləri ilə devrildi, Şimali Azərbaycanda sovet hakimiyyəti quruldu. Bununla, Qarabağ ətrafindakı hadisələrin yeni mərhələsi başlandı.

* Tərcüməsi: «...hələ Qarabağda Mütəşəvət hakimiyyəti (Azərbaycan Xalq Cümhuriyyəti olmalıdır – Y.M., K.S.) qurulanadək oraya türk hakimiyyət orqanları (Azərbaycan Xalq Cümhuriyyəti olmalıdır – Y.M., K.S.) tərəfindən Qarabağ general-qubernatoru təyin edilmişdi və elə bu zaman **daşnaklar tərəfindən yaradılmış yeni termin – «Dağılıq Qarabağ» termini meydana gəldi...** «Daşnakşutyun» partiyası Türkiyə Ermanistannıñ tərəfdiyi saysız-hesabsız qırğınlara kifayətlənməyərək, Şuşanı türklərə taşım etdiķidən sonra yalnız ermənilərin məskunlaşdırığı dağlıqlara qalxı və «son dəmələ qanına qədər» vuruşmaq, lakin türklərə taşını olmamaq barədə qərar qəbul edir və bu zaman məhz burada hamim dövrə özlərini beynəlmiləci adlandıran sosial-demokratlarla birlikdə Dağılıq Qarabağ hökuməti təşkil edilir. «Daşnakşutyun» partiyası türklərlə müharibədən yaxına bilsə də, çox keçmədən elə hamim Dağılıq Qarabağ kəndlilişinin takidi ilə bu hissə (yeni Qarabağın dağılıq hissəsi – Y.M., K.S.) düzən hissə ilə birləşdirildi və bütün Qarabağ Mütəşəvət hökumətinə (Azərbaycan Xalq Cümhuriyyətinə – Y.M., K.S.) tabe edildi...»

6.1.1. Dağılıq Qarabağa muxtarlıyyət verilməsi: 1920–1923-cü illər

Dağılıq Qarabağ: coğrafyası və «Dağılıq Qarabağ» anlayışı. Bu problemin şəhəri üçün əvvəlcə Dağılıq Qarabağın coğrafyası və «Dağılıq Qarabağ» anlayışı üzərində dayanaq.

Relyefinə görə Qarabağ aran (düzən) və dağlıq hissələrə bölünür. Bu reallıq elimdə de öz təsdiqini tapmışdır. Məsələn, tanınmış qafqazşunas M.A.Skibitskinin oğlu A.M.Skibitski «Qafqaz böhrəni» adlı məqaləsində yazırı: «Qarabağ xanlığının bütün dağlıq hissəsi o vaxt Dağılıq Qarabağ adlanırdı. Şərqdə Qarabağ dağ silsiləsi, Qərbdə isə Zəngəzur dağları arasındakı torpaqlar, habelə Yuxarı Qarabağ, aran yeri olan Aşağı Qarabağı bir-birindən ayıran Qarabağ yayları həmin əraziyə daxil idi».⁶¹ Aydin olduğu kimi, çar Rusiyası tərkibində olduğu zaman Qarabağın ərazisi, daha doğrusu, keçmiş Qarabağ xanlığının torpaqları müxtəlif inzibati bölgülərə məruz qaldığından, «Qarabağ» anlayışı əvvəlki inzibati-siyasi mənasını itirmişdi. Lakin Azərbaycan Xalq Cümhuriyyəti dövründə (1918–1920) «Qarabağ» anlayışı öz əvvəlki mənasını yenidən özünə qaytardı. S.Şadunsun yuxarıda göstərilən fikrindən aydın olduğu kimi, elə Dağılıq Qarabağ termini də bu zaman daşnaklar tərəfindən meydana gətirildi.⁶²

Bu zamandan «Dağılıq Qarabağ» anlayışı yalnız coğrafi deyil, siyasi məraq da kəsb etməyə başladı. Bolşeviklər Şimali Azərbaycanda hakimiyyəti elə keçirdikdən sonra bu anlayış inzibati-siyasi məna kəsb etməyə başlayır, Azərbaycan-Ermənistən münasibətlərində və ona müdaxilə edən Rusyanın siyasi leksikonunda əsas anlayışlardan birinə çevrilir. Elə bu zaman Dağılıq Qarabağın coğrafi baxımdan əhatə dairəsində də dəyişiklik baş verir. Yenə A.M.Skibitskinin yazdığı kimi, «...Qarabağ yayları 1923-cü ildə muxtarlıyyət almış və Muxtar Dağılıq Qarabağ Vilayəti və ya Azərbaycanın yeni sərhədləri daxilində qısaca olaraq Dağılıq Qarabağ adlanmışdır».⁶³

Dağılıq Qarabağ Muxtar Vilayəti (DQMV): yaradılması tarixi, əsas hadisələrin sinxronlaşdırılması və buradan irəli gələn nəticələr. Dağılıq Qarabağ Muxtar Vilayətinin yaradılmasının principial məsələlərini müəyyən etmək, daha doğrusu, bu prosesi tam aydınlığı ilə təsəvvür etmək üçün əsas hadisələrə mənsubiyəti üzrə sinxron şəkildə diqqət yetirək (Sinxron cədvələ bax: Cədvəl 6.1).

Cədvəl 6.1

DAĞLIQ QARABAĞA MUXTARIYYƏT VERİLMƏSİNİN ƏSAS HADİSƏLƏRİNƏ DAİR SİNХRON CƏDVƏL

Cədvəl ilə tanışlıq göstərir ki, hadisələrin gedişində iki mərhələ ayrılr: 1) Rusiya Kommunist (bolşeviklər) Partiyası Mərkəzi Komitəsi Qafqaz Bürosunun* 5 iyun 1921-ci il tarixli qərarınadək və 2) qərardan Dağlıq Qarabağa muxtariyyət verilməsinədək davam edən mərhələ. Dağlıq Qarabağa muxtariyyət verilməsi ətrafında baş verən hadisələr, əsasən, Azərbaycan (1-ci və 2-ci sütunlar) və Qafqaz Bürosu, sonra isə Zaqqafqaziya Ölkə Komitəsi** (5-ci sütun) arasında cərayən edir. Ermənistan isə, faktiki olaraq, bu hadisələrdən kənardə qalır. Bu faktlar Dağlıq Qarabağ və ona muxtariyyət verilməsi ətrafindakı hadisələri yenidən nəzərdən keçirməyi, Dağlıq Qarabağ Muxtar Vilayətinin yaradılmasının obyektiv tarixini bərpə etməyi tələb edir.

«Nərimanov Bayannaməsi»: 1920, 1 dekabr – 1921, 5 iyul. Azərbaycanda Sovet hakimiyyəti qurulduğundan sonra Xalq Komissarlar Soveti yaradıldıqda yerlərə fövqəladə komissarlar da təyin olundu. A.N.Karakozov da (1890–1938) Dağılıq Qarabağ üzrə fövqəladə komissar təyin olundu.⁴² Azərbaycan Sovet hökuməti 1920-ci il 30 aprelədə Ermənistan Respublikasına nota verdi və tələb etdi ki, Zəngazurdan və Qarabağdan öz qoşunlarını çıxarsın.⁴³ May ayında Qarabağda Sovet hakimiyyətinin qurulması elan olundu.

Bu dövrde Sovet Rusiyası Qafqazın sovetleştirilmesi planını hayatı keşirmekde davam edir, yeni sovet dövlətlərinin sərhədlerinin müəyyenləşdirilmesi prinsiplərini irəli sürməklə mövcud və gələcək dövlətlərin fəaliyyətini nəzət altına almağa cəhd göstərirdi. Rusiya Kommunist (bolşeviklər) Partiyası Merkezi Komitesi Qafqaz Bürosu Qafqaz Cəbhəsi Hərbi-inqilabi şurasına 7 iyul tarixli telimatında bu məsələyə toxunmuşdu.⁶⁶ Ermənistanda Sovet hakimiyyətinin qurulması ilə (1920, 29 noyabr), xarici sərhədlərlə yanaşı, sərhədlər daxilində da bölgülərin aparılması kəskinləşdi. Azərbaycan İngiləb Komitəsinin Ermənistandakı Sovet Respublikasına 30 noyabr teleqramı və 1 dekabr Bayannamasında da Qarabağ və onun dağlıq hissəsindən bəhs olunurdu. Bu sənədlərin erməni tarixşünaslığında təhrif edilməsi əsaslı şəkildə sübut edilmişdir.⁶⁷ Bayannamədə Dağlıq Qarabağın əməkçi kəndlilərinə tam öz müqəddəsini təvintetmə hüququnu verildiyi elan edilirdi.

Ermənistan İngiləz Komitəsi isə 28 dekabr Beyannamasında Naxçıvana iddiadın
əl çəkdiyini bildirirdi.⁶⁴ Lakin Ermanistan Qarabağı «eldən vermək» istəmirdi. Azər-
baycan və Ermenistan arasında sərhədlərin müəyyənləşdirilməsi məsələsində Dağlıq
Qarabağ yenidən gündəmə gəldi. Qafqaz Bürosu Azərbaycanın razılığı və iştirak
olma-lan, özbaşına 3 iyun 1921-ci ildə Dağlıq Qarabağın Ermənistana məxsus
olmasının Ermənistan hökumət bayannaməsində göstəriləməsi barədə qərar qəbul
etdi. Ermənistan Xalq Komissarları Soveti isə 12 iyunda bunu dekretləşdirdi.⁶⁵ İşlərin
bəla gedisi Azərbaycanı təmin edə bilməzdii. Azərbaycan Kommunist (bolşevikler)
Partiyası Mərkəzi Komitəsi Siyasi Bürosu və Təşkilat Bürosunun Azərbaycan

* Qafqaz Bürosu – 1920-ci ilin aprelindən – 1922-ci ilin fevralınadək mövcud olmuşdur

^{**} Zagafqaziya Ölkə Komitəsi 1922-ci ilin fevralında təşkil edilmişdir.

Kommunist (bolşevikler) Partiyası Mərkəzi Komitəsinin katibi **Q.Kaminskinin** (1895-1938) sədrliyi ilə keçirilən 27 iyun iclasında Tiflisdə komissiyanın işi ilə əlaqədar Azərbaycanın Ermənistana sərhədi haqqında məsələ müzakirə edildi. Bu iclasda 5 maddədən ibarət qərar qəbul olundu. İlk dəfə burada Dağlıq Qarabağı bəyan edilən öz müqəddərətinin təyin etməye Azərbaycanın baxışı ifadə olundu: «**3. Məsələnin (Dağlıq Qarabağ haqqında - Y.M., K.S.) yegana həlli erməni və müsəlman küləsəsinin Sovet quruculuğu işinə geniş cəlb edilməsi (yol. Nərimanovun Bəyan-namasından aydın olduğu kimi) ola bilər.**» Problemin həlli haqqında Siyasi Büro və Təşkilat Bürosunun fikrinin Tiflise çatdırılması Nərimanova həvələ edildi. Nərimanovun Tiflisdə olan Azərbaycan Mərkəzi İcraiyyə Komitəsinin sədri **M.H.Hacıyev** və xarici işlər naziri **M.D.Hüseynovla** elə həmin gün birbaşa xətlə dənüşü oldu. Nərimanov: «Deyin ki, bu, Siyasi və Təşkilat Bürosunun fikridir. Əgər onlar mənim bəyannaməmə istinad edirlərsə, bəyannamadə hərfən belə deyilməlidir: Dağlıq Qarabağa tam azad öz müqəddərətinin təyinetrən hüquq verilir».

Hüseynov: «Yaxşı. Hər şeyi çatdıraram. Hər halda, deym ki, bizim qərarımız, şübhəsiz, çox soyuq qarşılıanacaqdır». Yenə həmin gün Hüseynov bu barədə Qafqaz Bürosuna məlumat verdi. Bu məsələ üzrə Qafqaz Bürosunun fəvqələdə plenumunu çağırmaq, Nərimanov və Myasnikovu Tiflise dəvət etmək qərara alındı.⁷⁸

Azərbaycanın ayrılmaz hissəsinə necə «muxtariyyət» verildi: Qafqaz Bürosu plenumunun 1921-ci il 4 və 5 iyul tarixli qərarları. Belə bir zəməndə Tiflisdə Qafqaz Bürosu plenumunun iclası keçirildi. Xüsusi əhəmiyyətini nazərə alaraq, Qafqaz Bürosunun 4 iyul axşam və 5 iyul iclas protokolundan çıxarışları olduğu kimi (ter-cümədə) veririk:⁷⁹

«RK(b)P MK QAFQAZ BÜROSU PLENUMUNUN AXŞAM İCLASININ PROTOKOLUNDAN

İştirak edilər: **RKP MK üzvü Stalin, Qafbüronun üzvləri: Orconikidze, Mazaradze, Kirov, Myasnikov, Nazaretyan, Orxelisvili və Fiqatner. Komissarlı Qafbüronun katibi Breyman, Gürcüstan MK üzvləri: Sinsadze, Molivani və Svanidze**

4 iyul 1921-ci il

Qərar verildi:

5. Qarabağ məsəlesi. Bu məsələnin müzakirəsində iki fikir aşkar oldu və aşağıdakı məsələlər səsən gəydirildi:

a) Qarabağ Azərbaycanın hündürləndərən saxlaşması;

b) Bütün Qarabağda, bütün erməni və müslimlərin əhalisinin iştirak ilə ümumtaləq röy sorgusunu keçirmək;

v) Qarabağın dağlıq hissəsinin Ermənistana türkibinə daxil etmək;

q) Röy sorgusunu yalnız Dağlıq Qarabağda, başqa sözü, ermənilər arasında keçirmək.

Lehino sos verdilər: Nərimanov, Mazaradze, Nazaretyan
Əleyhino: Orconikidze, Myasnikov, Kirov, Fiqatner
Lehino sos verdilər: Nərimanov, Mazaradze

Lehino sos verdilər: Orconikidze, Myasnikov, Fiqatner, Kirov
Nazaretyan

* Stalin (Çapayilli) İosif Vissarionoviç (1879-1953) – həmi dördüncü milletvarlığı işləti üzrə xalq komissarı (1917-1922) id. Orconikidze Qırqor Konstantinoviç (Sergo) (1886-1937); Mazaradze Filipp İosseyev (1886-1941) – Gürcüstan İK-nin sədr; Nərimanov Nörliman Karbalyı Nəsuf oğlu (1870-1925) – Azərbaycan XKS-nin sədr (1920-1922); Kirov (Kostrikev) Sergey Mironoviç (1886-1934); Myasnikov (Myasnikyan) Aleksandr və GKF(b)P MK-nin sədr; Orxelisvili İvan (Mamiya) Dzhitlyeviç (1881-1937) – 1921-ci ilin martından Gürcüstan İK-nin sədr; Gürcüstan İK-nin nüverəsəsəsi və CİCCP, Əməkçilər Şurasının Məsləhət Şurasının sədr; Fiqatner Vart Petrov (Yekub İsaakov) (1889-1937) – 1921-ci ilin martından QF-nin katibi. Bax: *Грузинская война и военное*

Qərara alındı:

Dağlıq Qarabağ Ermənistana türkibinə daxil edilsin, yalnız Dağlıq Qarabağda röy sorgusunu keçirilsin.

6. Qarabağ məsəlesinin Azərbaycan üçün xüsusi əhəmiyyətini nəzərən carpdıraq, yol. Nərimanov qəri həll edilməsi üçün məsələnin RKP MK-ya keçirilməsini zəruri hesab etdiyini bildirdi.

Qarabağ məsəlesi haqda səsvermədən yol. Orxelisvili iştirak etmədi.

RKP MK Qafbüronunun katibi Fiqatner.

«RK(b)P MK QAFQAZ BÜROSU PLENUMUNUN İCLAS PROTOKOLUNDAN

5 iyul 1921-ci il

İştirak edilər: **RKP MK üzvü Stalin, Qafbüronun üzvləri: yol. Orconikidze, Kirov, Nazaretyan, Orxelisvili, Fiqatner, Nərimanov, Myasnikov, ASSR Xalq Xarici İşlər komissarı Hüseynov.**

Dinlənlidi:

a) Müsəlmanlar və ermənilər arasında milli sülhün zəruriliyi və yuxarı və aşağı Qarabağın Azərbaycanın kifayət qədər iqisasi oləqlərini nəzərən alaraq, Dağlıq Qarabağ Azərbaycan SSR-in türkibində saxlanılsın, ona inzibati mərkəzi müstəqil vilayətin türkibində Şuşa ş. əlməqədən geniş vilayət müstəriyəti verilsin. Sos verir - 4 i Lehino, 3 bitorof.

b) Azərbaycan MK-ya təpənilmiş ki, sonradan RKP MK Qafbüronun təsdiqini vermekle, müstəqil vilayətin sorğudarlarını müəyyən etsin.

v) RKP MK Qafbüronun Rayasət Heyətinin Dağlıq Qarabağın Fövqələdo Komitəsinə namızdır haqqında Azərbaycan və Ermənistən MK ilə dənizliş aparması təpənilşin.

q) Azərbaycan MK tərəfindən Dağlıq Qarabağın müstəriyəti həcmi müyyən edilən və təsdiq üçün MK-nin Qafbüronuna tövdim edilsin.

RKP MK Qafbüronunun katibi: Fiqatner.

Qeynbə: Sov. İKP MK yanında MLİ PAAF (ind. ARDŞPIHA), f. 64, siyahı 2, iş 1, v. 118; 122-122⁺; К истории образования Наропио-Кара-бакской автономной области Азербайджанской ССР, с. 90—91; 92

Ermənilər Qafqaz Bürosunun 5 iyul tarixli qərarının qəbul edilməsində Stalinin əsas rol oynadığını sübut etməyə çalışırlar. Əslində, Rusiya Kommunist (bolşevikler) Partiyası Mərkəzi Komitəsi Qafqaz Bürosunun 4 və 5 iyul iclaslarında Stalinin tezyi-qinin nədən ibarət olması faktlarla təsdiq olunmur. Bir sözə, SSRİ-nin yaradılması (1922, 30 dekabr) ərafeindəki mübarizədə özünün «muxtariyyətlaşdırma» planı ilə çıxış edən Stalinin guya sosialist dövlətinin federativ quruluşunun Lenin ideyasını həyata keçirməsi ağlabatan görünümür. Ona görə də məsələ daha dərin və ətraflı şəkildə nəzərdən keçirilməlidir.

1) Mərkəz Qafqaz Bürosunun timsalında hələ SSRİ-nin yaradılmasından, Azərbaycan və Ermənistən SSR-in İttifaq dövlətində birləşdirilməsindən əvvəl praktik olaraq sərhəd məsələsinə müdaxilə etməklə selahiyətli tərəf kimi çıxış etdi. Dağlıq Qarabağ məsəlesi üçterəfli müzakirə məsələsinə çevrildi;

2) Qafqaz Bürosu bu « hüququndan » istifadə edərək Azərbaycanın Dağlıq Qarabağ barəsində elan etdiyi öz müqəddərətini təyinətmə müddəasının təbii-tarixi şəkildə yerinə yetirilməsinə imkan vermədi, onu « geniş vilayət muxtarıyyəti » kimi ifadə etdi;

3) Qafqaz Bürosu 4 iyul qərarı ilə Azərbaycana (yəni, Dağlıq Qarabağ Ermənistan verilə bilar!), sahəri gün isə bu məsələyə qayıtmaqla Ermənistana təsir göstərmək (yəni Dağlıq Qarabağın Azərbaycanın tərkibində qalması təsdiq edilə bilar!) və Mərkəz üçün əlverişli mövqeyi təmin etmək istəyirdi, buna da (yəni Dağlıq Qarabağa muxtarıyyət verilməsinə) nail oldu. Beləliklə, Qafqaz Bürosu plenumunun 5 iyul qərarından sonra Dağlıq Qarabağ ətrafında hadisələr yeni istiqamət aldı: Qafqaz Bürosu Mərkəz üçün əlverişli qərarı təmin edib, onun reallaşdırılması uğrunda təzyiqlərə başladı. Bununla, Azərbaycan SSR özünün ayrılmaz tərkib hissəsi olan Dağlıq Qarabağa məcburi şəkildə muxtarıyyət verilmesi nəticəsində yeni şəraitlə qarşılaşı. Ermənistən isə Dağlıq Qarabağ məsələsi ilə bağlı olaraq, Qafqaz Bürosu ilə Azərbaycan arasında münasibətləri kəskinləşdirməyə, Dağlıq Qarabağa muxtarıyyət verilməsi ilə onun işlərinə qarışmaq imkanlarından istifadə edərək, Dağlıq Qarabağa olan iddialarını həyata keçirməyə çalışdı. Bu məsələlər kompleks şəkildə nəzərdən keçirilməlidir.

S.M.Kirovun mövqeyində dəyişiklik. 5 iyul qərarı qəbul edildikdən sonra Azərbaycan rəhbərliyi tərfindən onun hayata keçirilməsinə başlanmalı idi. Bununla əlaqədar olaraq Azərbaycan Mərkəzi İcraiyyə Komitəsi Rəyasət Heyətinin həmin ilin 19 iyul tarixli iclasında Nərimanovun Tiflis səfərinin yekunları bəyənilmiş, Azərbaycan Kommunist (bolşeviklər) Partiyası Mərkəzi Komitəsi Siyasi Bürosu və Teşkilat Bürosunun 20 iyul tarixli iclasında isə muxtar vilayətin konstitusiyasının hazırlanması üçün komissiya yaradılmışdı.¹² *Burada bir məsələnin aydınlaşdırılması na ehtiyac yaranır. Artıq məlum olduğu kimi, 5 iyul qərarı ilə Dağlıq Qarabağa muxtarıyyət verilməsində Azərbaycan Kommunist (bolşeviklər) Partiyası Mərkəzi Komitəsinə həllədici rol ayrılmışdı. Görünür, 1921-ci ilin iyulunda Kirovun Azərbaycan Kommunist (bolşeviklər) Partiyası Mərkəzi Komitəsi rəhbərliyinə göstirilməsində elə bu amil də mühüm rol oynamışdır. Məhz Kirov faktik olaraq Azərbaycanda rəhbərliyə keçidkən sonra Dağlıq Qarabağa muxtarıyyət verilməsinə rəsmi münasibət dəyişdi və bu proses iki ilədək longidi.* Ona görə də bu məsələ ətrafında Kirovun mövqeyi və ona təsir edən amillər xüsusi olaraq araşdırılmalıdır. Əger 4 iyul iclasının protokolundan çıxarışa nəzər salıq gərərik ki, o zaman Kirov Qarabağın dağlıq hissəsinin Azərbaycanın hüdudlarında saxlanmasına eleyhinə çıxmış (5.a), onun Ermənistən tərkibinə daxil edilməsinin isə lehinə (5.b) səs vermişdir. Azərbaycan Mərkəzi İcraiyyə Komitəsi Rəyasət Heyətinin 19 iyul, Azərbaycan Kommunist (bolşeviklər) Partiyası Mərkəzi Komitəsi Siyasi Bürosu və Teşkilat Bürosunun 20 iyul iclaslarında və qeyd olunan qərarların qəbulunda Kirov da iştirak etmişdi. *Azərbaycan Kommunist (bolşeviklər) Partiyası Mərkəzi Komitəsi*



Qarabağın görkəmlı dövlət, herbi və ictimai-siyasi xadimləri:

1. General-leytenant Fərəc bəy Ağayev (1811-1891).
2. Azərbaycan Xalq Cümhuriyyətinin müdafiə naziri Səmed bəy Mehmandarov (1856-1931).
3. Azərbaycan milli mübarizəsinin ideoloqlarından biri - Əhməd bəy Ağayev (1869-1939).
4. Qarabağın general-qubernatoru Xosrov bay Sultanov (1879-1941).
5. General-major Yaqub Quliyev (1900-1942).
6. Sovet İttifaqı Qəhrəmanı Aslan Vəzirov (1910-1988).
7. Sovet İttifaqı Qəhrəmanı Xəlil Məmmədov (1916-1989).
8. Məşhur neftçi, Sosialist Əməyi Qəhrəmanı Süleyman Vəzirov (1910-1973).
9. General-major Murtuz Quliyev (1920-1979).

Siyasi Bürosu ve Təşkilat Bürosunun 26 sentyabrda bilavasitə Kirovun sədrliyi ilə keçirilən iclasında onun mövqeyinin əksinə dəyişdiyini görürük. İclasda iştirak edən 9 nəfərdən (Kirov, Nərimanov, Axundov, Qarayev, Əfəndiyev, Stukalov, Mirzoyan, Bünyadzadə, Hüseynov) 7-si Qafqaz Bürosundan Dağlıq Qarabağın ayrılması haqqında qərarın yenidən nəzərdən keçirilməsini xahiş etməyi qərara alır, yalnız 2 nəfər – Nərimanov və Bünyadzadə Qafqaz Bürosunun qərarının qısa müddədə yerinə yetirilməsinə tərəfdar çıxır. Bu məsələ üzrə materiallar toplamaq üçün komissiya yaradılır.⁷¹ Azərbaycan Kommunist (bolşeviklər) Partiyası Mərkəzi Komitəsi Təşkilat Bürosu üzvlərinin iştirakı ilə Qarabağın məsul işçilərinin 21 oktyabr konfransına rəhbərlik edən Bünyadzadə da Kirovun mövqeyinə keçir. Belə ki, *həmin iclasda Dağlıq Qarabağın muxtar vilayət kimi ayrılması xüsusi qeyddə məqsədə uyğun hesab olunmurdu.*⁷²

Bəziyəliklə, məhz Kirovun rəhbərliyi ilə Dağlıq Qarabağın muxtarlıyyəti məsələsinə yeni münasibətin yarandığı ortaya çıxır. Bu təsadüfi deyildi. *Kirov nəinki öz şəxsi mövqeyinin, hətta Qafqaz Bürosunun Dağlıq Qarabağın Azərbaycanın ayrılmaz tərkib hissəsi olmasına təsdiq etmək əvəzinə, ona məcburi muxtarlıyyət verilməsi haqqındaki qərarının və onun qısa müddədə həyata keçirilməsi zərurətinin yanlış olduğunu yəqin etmişdi.*

Dağlıq Qarabağa muxtarlıyyət verilməsi dekretləşdiriləndən 4 ay keçidkən sonra belə, Azərbaycan Kommunist (bolşeviklər) Partiyası Mərkəzi Komitəsi Rəyasət Heyətinin 8 oktyabr 1923-cü ildə Kirovun sədrliyi ilə keçirilən iclasında Dağlıq Qarabağa muxtarlıyyət verilməsi haqqında qərarın əhali, xüsusilə türkler (azərbaycanlılar – Y.M., K.Ş.) arasında təbliğ olunmasının başa çatdırılmadığı etiraf olundu.⁷³

Dağlıq Qarabağa muxtarlıyyət verilməsi Azərbaycana necə qəbul etdirildi? Hadisələrin belə gedisi Qafqaz Bürosunun narahatlığına səbəb oldu və 5 iyul qərarının Azərbaycana qəbul etdirilməsi üçün təzyiqlərə başlandı. Bu, iki yolla həyata keçirildi. Bir tərəfdən Azərbaycan rəhbərliyi qarşısında tələb qoyulur, digər tərəfdən Dağlıq Qarabağın idarəciliyi bura xüsusi olaraq göndərilən erməni kadrları ilə «möhümənləndirilərək» həmin bölgədə Azərbaycanın təsirinin zəiflədilməsinə cəhd edilirdi.

Dağlıq Qarabağa muxtarlıyyət verilməsi Zaqafqaziya federasiyası və SSRİ-nin yaradılması prosesləri ilə paralel gedirdi. Buna baxmayaraq, onun həyata keçirilməsinindəki problemlərə Azərbaycan Kommunist (bolşeviklər) Partiyasının irəli sürdüyü şəkildə yenidən baxılmadı. Əksinə, 1922-ci ilin fevralında Zaqafqaziya kommunist təşkilatlarının I qurultayında Orconikidzənin sədr seçildiyi Rusiya Kommunist (bolşeviklər) Partiyası Zaqafqaziya Ölkə Komitəsi, 5 iyul qərarının qəbul edilməsində olduğunu kimi, onun reallaşdırılmasında da inzibati-amırlıq üsullarına əl atdı. Zaqafqaziya Ölkə Komitəsinin 27 oktyabr 1922-ci il tarixli iclasında Azərbaycan Kommunist (bolşeviklər) Partiyası Mərkəzi Komitəsinə 5 iyul qərarının həyata keçirilməsi təklif edildi, Karakozovun İcraiyyə Komitəsinin sədri təyin edilməsi, Şadunsun məsul işə gön-

dərilməsi üçün Azərbaycan Kommunist (bolşeviklər) Partiyası Mərkəzi Komitəsinə ezam edilməsi qərara alındı.⁷⁴ Azərbaycan Kommunist (bolşeviklər) Partiyası Mərkəzi Komitəsinin 15 dekabr iclası Zaqafqaziya Ölkə Komitəsinin qərарını icra üçün qəbul etdi, Azərbaycan SSR Xalq Komissarları Soveti yanında Dağlıq Qarabağ işləri üzrə Mərkəzi Komissiya (Kirov, Mirzəbekyan, Karakozov) və 7 nəfərdən ibarət Komitə (1922, 15 dekabr–1923, 24 iyul) təşkil edildi. Bütün bunlara baxmayaraq, Azərbaycana təzyiq yənə davam etdirildi.⁷⁵ Dekabrn 22-də Zaqfederasiyanın İttifaq Soveti Dağlıq Qarabağa muxtarlıyyət verilməsinin sürtənləndirilməsi haqqında xüsusi qərar qəbul etdi.⁷⁶

SSRİ-nin yaradılmasından sonra Zaqafqaziya Ölkə Komitəsinin tələbləri daha sərt şəkil aldı. 1923-cü ilin mayında Qarabağ Komitəsinin məruzəsi Zaqafqaziya Ölkə Komitəsi plenumunun gündəliyinə daxil edildi.⁷⁷ İyunun 1-də Azərbaycan Kommunist (bolşeviklər) Partiyası Mərkəzi Komitəsi Rəyasət Heyəti muxtarlıyyətin dekretləşdirilməsi və onun layihəsinin üç gün ərzində Mərkəzi Komitəyə təqdim olunması barədə qərar qəbul etdi.⁷⁸ Bu qərar Zaqafqaziya Ölkə Komitəsinə təmin etdi. Zaqafqaziya Ölkə Komitəsinin plenumu iyunun 27-də Şaduns və Karakozovun məruzəsi əsasında Dağlıq Qarabağa bir ay müddətində muxtar vilayət statusu verilməsinin təmin olunmasını Azərbaycan Kommunist (bolşeviklər) Partiyası Mərkəzi Komitəsinə həvalə etdi.⁷⁹ İyulin 1-də Azərbaycan Kommunist (bolşeviklər) Partiyası Mərkəzi Komitəsi Rəyasət Heyətinin iclası Kirovun sədrliyi ilə Qarabağ haqqında məsələni dinləyərək 6 bənddən ibarət qərar qəbul etdi. Azərbaycan Mərkəzi İcraiyyə Komitəsinə Dağlıq Qarabağa muxtarlıyyət vermek, mərkəz Xankəndi olmaqla «*Muxtar Qarabağ vilayəti*» yaratmaq təklif olundu. Sərhədlərlə bağlı məsələləri müəyyən etmək üçün komissiya (Qarayev-sədr, üzvlər: Karakozov, Sviridov, İldırım və Bünyadzadə) yaradıldı və s.⁸⁰ 1923-cü il iyunun 4-də Azərbaycan Sovetləri Mərkəzi İcraiyyə Komitəsi də eyni məzmunlu qərar qəbul etdi.

Azərbaycan Sovetləri Mərkəzi İcraiyyə Komitəsi iyunun 7-də *M.B.Qasımov* (1879–1949) və *Ə. M.Xanbudaqovun* (1893–1937) imzası ilə «*Dağlıq Qarabağ Muxtar Vilayəti yaradılması haqqında*» dekret verdi.⁸¹ Dekret preamble, dörd bənd və müstərək komissiya yaradılması haqqında yekundan ibarətdir. Göründüyü kimi, Azərbaycan Kommunist (bolşeviklər) Partiyası Mərkəzi Komitəsinin qərarı ilə dekretin adı arasında fərq vardır, cünki Qarabağın aran və dağlıq hissəsinin bir yerde ayırmak əvəzinə, yalnız Dağlıq Qarabağı ayırmak qərara alınmışdır. Dekretin *Muxtar Dağlıq Qarabağ Vilayəti* adlandırılmasında diqqəti cəlb edir. Lakin sonralar o, Dağlıq Qarabağ Muxtar Vilayəti adlandırılır (işdə dəlaşıqlıq yaratmamaq üçün biz de bu ənanəni davam etdirmek məcburiyyəti dəyimdir, amma onu ilk rəsmi sənədlərdə qeydə alınmış mənəda qəbul edirik – Y.M., K.Ş.). Dekret ciddi hüquqi sənəd təsiri bağışlamır, primitiv məzmunu ilə fərqlənir. Preambulada tarixi xronologiya pozulur, faktlar təhrif olunur, Dağlıq Qarabağa muxtarlıyyət verilməsi zərurəti kifayət qədər əsaslandırılmış. Dekretin birinci bəndində (*«1. Образовать из армянской части (?) Нагорного Карабаха автономную область, как составную часть (?) АССР, с центром*

в местечке Ханкенды»)* hüquqi-siyasi təhrifə yol verilir. Azərbaycan torpaqlarından Dağılıq Qarabağ Muxtar Vilayəti yaradılması (*bax: əlavə 12, səh. 121*) və onun Azərbaycanın ayrılmaz tərkib hissəsi olmasının təsdiqi əvəzində, müxtəlif cür təfsir olunan ifadələr işlədildi. Üçüncü bənddə isə Sovetlər qurultayı çağırılanadək Müvəqqəti İnqilab Komitəsi yaradılır. Bu da, heç şübhəsiz, vilayətin erməni rəhbərliyinə daha geniş hüquqlar verirdi. Azərbaycan Kommunist (bolşeviklər) Partiyası Mərkəzi Komitəsi Rəyasət Heyətinin 16 iyul (dekretdən 10 gün sonra!) tarixli iclasının qərarı ilə Şuşa şəhəri Dağılıq Qarabağ Muxtar Vilayəti tərkibinə daxil edildi.⁴⁴ Dağılıq Qarabağ Muxtar Vilayəti üçün quberniya icraiyə komitələri haqqında 1923-cü il Əsasnaməsi qəbul və tətbiq edildi.⁴⁵ Dağılıq Qarabağ Muxtar Vilayəti haqqında Əsasnamə isə 26 noyabr 1924-cü ildə çap olundu.⁴⁶

Bəsləliklə, Azərbaycanın ayrılmaz tərkib hissəsi olan Qarabağ sənii şəkildə aran və **dağılıq** hissələrinə parçalanmış və Azərbaycan rəhbərliyi Qarabağın dağılıq hissəsində sonradan məskunlaşmış ermənilərə muxtarlıyyət statusu verməyə məcbur edilmişdi. **Özü də bu addım həmin hissədə – Dağılıq Qarabağda yaşayan azərbaycanlıların rayi nəzərə alınmadan, onların hüquqları kobudcasına tapdalananaraq atılmışdı.**

Ermənistənin Dağılıq Qarabağ «formulu». Dağılıq Qarabağın Azərbaycanın tərkibində saxlanması və ona muxtarlıyyət verilməsi məsələsində Ermənistənin mövqeyi maraq doğurur. Ermənistən ilk dövrə məsələnin bu şəkildə həlli ilə razılışmaq istəməmiş, 1921-ci il iyulun 16-da Ermənistən Kommunist Partiyası Mərkəzi Komitəsi Qafqaz Bürosunun 5 iyul tarixli qərarının onu təmin etmədiyini bildirmiş⁴⁷ və Dağılıq Qarabağa iddiasını davam etdirməyə başlamışdı. Lakin sonra mövqeyini dayışərək, Qafqaz Bürosunun ona hədiyyə etdiyi Dağılıq Qarabağ muxtarlıyyət veriləcək məqsədində uyğunlaşdırmağa başlamış və Dağılıq Qarabağ uğrunda mübarizə belə bir formul almışdı: **Dağılıq Qarabağ muxtarlıyyət verilməsindən onun Azərbaycanın idarəsi altından çıxarılmasına – Dağılıq Qarabağın Ermənistəna birləşdirilməsinə doğru!** Bu formulanın əsasında Dağılıq Qarabağda və onun ətrafında erməni şovinizminin gücləndirilməsi durdu. İş o yərə çatmışdı ki, Rusiya Kommunist (bolşeviklər) Partiyası Mərkəzi Komitəsi XII qurultayında (1923, 17–25 aprel) K.Radek Azərbaycanda erməni şovinizmindən (aprelin 23-də) bəhs etmişdi. I.Stalin isə ona qarşı çıxmışdı.⁴⁸ Adətən Qafqaz Bürosunun 5 iyul qərasından bəhs etdikdə Stalinə barişa bilməyən erməni müəllifi burada onun sözlərindən gen-bol iqtibas gətirir. Bu həmin partiya qurultayıdır ki, orada

* Tərcüməsi belədir: «**Dağılıq Qarabağın erməni hissəsindən (ermənilər yaşayan – Y.M., K.S.) Azərbaycan SSR-in tərkib hissəsi kimi, Xankəndi adlanan yer mərkəz olmaqla, muxtar vilayət yaradıldı.** Bu sənədin özündən da aydın olur ki, ermənilər bütün Dağılıq Qarabağda deyil, Dağılıq Qarabağın yalnız bir hissəsində yaşayırlar. Diger tərəfdən yeni yaradılan muxtar vilayət üçün mərkəz olaraq dəyişdirilib, 1918-ci ilin mart qırğınlarının təşkilatçısı, Azərbaycan xalqının qaddar düşməni Stepan Şəumyanın adı ilə Stepanakert adlandırıldı. Sonralar adalet barpa olundu, şəhərin tarixi adı qaytarıldı.

Leninin «**Qurultaya məktub»u oxunmuş və orada Stalinin obyektiv xarakteristikası*** verilmişdi.⁴⁹ XII qurultayda seçilmiş Mərkəzi Komitə üzvlərinin repressiyası da məlum faktdır. Ona görə də K.Radekin çıxışı ilə əlaqədar məsələlər də yenidən tədqiq olunmalıdır.

Stalinin timsalında güclü müdafiəyə malik olan ermənilər çox çəkmədən əsl niyyətlərini açıqladılar. Şaduns 13 iyundə Zaqafqaziya Ölkə Komitəsinə yazdı ki, bu muxtar vilayət (Dağılıq Qarabağ-Y.M., K.S.) bilavasitə Zaqafqaziya Ölkə Komitəsilə bağlı olmalıdır,⁵⁰ «**Zaqfederasiyanın rəhbərləri problemin bələ alternativ, daha ağıllı həllinə getmədilər**»⁵¹. Bununla o, Ermənistən Dağılıq Qarabağla bağlı sonrakı fəaliyyətinin əsas formulu haqqında yuxarıda söylənənləri çox aydın təsdiq etdi.

* * *

Azərbaycanın ayrılmaz tərkib hissəsi olan Qarabağın dağılıq hissəsinə muxtarlıyyət verilməsi və onun ətrafında yaranan məsələlərə münasibət Kirovun AK(b) P-nin VI qurultayında (1924, 5 may) yekunlaşdırılır. Onun Dağılıq Qarabağ muxtarlıyyət verilməsinə olan şübhə və inamsızlığı, az qala hər cümlədə hiss olunur. O, həmin qurultaya demişdir: **bu məsələni biz, nəhayət (!), həll etdik və şübhəsiz (!), tama-mıla düzgün iş gördük. Bu məsələni, əsasən, yenidən həll etməyə qayt-mayacağımıza heç bir şübhə (?) yoxdur.**⁵² Əslində isə, yuxarıda göstərildiyi kimi, Kirovun bu məsələnin düzgün həll olunduğuna şübhəsi vardi və bu tamamilə əsaslı şübhə idi.

6.1.2. Azərbaycanın Zəngəzur bölgəsinin Ermənistən tərəfindən ələ keçirilməsi, Naxçıvanın digər Azərbaycan torpaqlarından ayrı salınması

Yuxarıda göstərilənlərdən aydın olduğu kimi, Azərbaycan Xalq Cumhuriyyəti hökuməti Azərbaycanın tarixi-coğrafi ərazi bölgüsü ənənələrinə sadıq qalaraq Şuşa, Cavanşir, Cəbrayıllı və Zəngəzur qəzalarını Qarabağ general-qubernatorluğunda birləşdirmişdi və bu regiona vahid inzibati ərazi kimi baxırdı. Azərbaycan SSR hökuməti də, artıq yuxarıda qeyd edildiyi kimi, 1920-ci il 30 aprel tarixli notasında Ermənistəndən Zəngəzur və Qarabağ öz qoşunlarından temizləməsini tələb etmişdi. Lakin sonralar, sovet dövründə, müəyyən məqsədlər əsas götürülərək, Zəngəzurun Qarabağdan ayrı olması təsəvvürünün yaradılmasına başlandı. Bu həmin torpaqların taleyiinin həllində Azərbaycana təzyiqi gücləndirmək məqsədi güdürdü. Hadisələrin sonrakı gedisiндə, yəni 1920-ci il noyabrın 29-da Ermənistəndə sovet hakimiyətinin

* Lenin yazmışdı: «Сталин слишком груб, и этот недостаток, вполне терпимый в среде и в общении между нами, коммунистами, становится нетерпимым в должности генсека... Я предлагаю товарищам обдумать способ перемещения Сталина с этого места...» // Ленин В.И. Пись. собр. соч., т. 45. с. 346

qurulması ile Zəngəzura münasibətdəki mövqə dəyişdi. Azərbaycan İnqilab Komitəsinin Ermənistən Sovet Respublikasına 30 noyabr tarixli telegramı və 1 dekabr bəyannaməsində («Nərimanov Bəyannaması»), artıq Zəngəzurun guya Ermənistana «verilməsindən» bəhs olunur. Lakin bəzi səbəblər üzündən Zəngəzur qəzasının 3.637 kv. verstlik hissəsi Ermənistana verilmişdi.*

Əslində bunun özü də Azərbaycana vurulan ən ağır zərba, həyata keçirilən ən böyük düşmənlik aktı idi. Çünkü Zəngəzurun elə bir hissəsi Ermənistana verilmişdi ki, Naxçıvanla Azərbaycanın digər torpaqları arasında əlaqələr kəsilsin, Naxçıvan Azərbaycandan ayrı salınsın. Digər tərəfdən bu, ermənilərin Naxçıvanla bağlı gələcək məkrili niyyətlərinin həyata keçirilməsi üçün bir hazırlıq xarakteri daşıyırı.

6.1.3. Qarabağın digər torpaqlarının inzibati bölgüsündə dəyişikliklər

1920-1923-cü illərdə məqsədönlü surətdə həyata keçirilən proseslər nəticəsində keçmiş Qarabağ xanlığının tərkibinə daxil olan Azərbaycan torpaqları ənənəvi tarixi coğrafi vahidliyini və ya bütövlüyünü itirdi. Azərbaycanın 1917 və 1921-ci il kənd təsərrüfat siyahıyaalmalarının materialları əsasında naşr edilmiş yaşayış məskənləri siyahısında ölkə ərazisi 15 qəzaya ayrılır. Qarabağ ərazisində Cəbrayı (Qaryagin), Cavanşir, Qubadlı, Şuşa qəzalarının olduğu göstərilir.¹⁰² Göründüyü kimi, bu mərhələdə qəzaların əraziləri hələlik əvvəlki serhədləri daxilində qalır. Dağılıq Qarabağ Muxtar Vilayəti yaradılarkən Cavanşir, Şuşa və Qubadlı qəzalarının bəzi yaşayış maskənləri ənənəvi inzibati bölgüsündə qoparılaraq onun tərkibinə verildi. Neticədə yeni inzibati bölgü aparmaq tələbi meydana gəldi. Bu məsələ Dağılıq Qarabağ Muxtar Vilayəti Əsasnaməsini hazırlayan komissiyanın iclasında müzakirə edildi. Aran (düzən) Qarabağın idarə forması və inzibati bölgüsünə dair 3-cü məsələ üzrə belə bir qərar çıxarıldı: Tərkibinə Cavanşir qəzasının aran hissəsi, Şuşa, Qubadlı və Qaryagin (Cəbrayı) qəzalarının daxil olduğu Aşağı Qarabağ Vilayət İcraiyyə Komitəsinə tətbiq etmək, Aran Qarabağ vilayətinin rayonlaşdırılmasını Azərbaycan Mərkəzi İcraiyyə Komitəsi yanında xüsusi komissiyaya həvalə etmək.¹⁰³ Buradan aydın olduğu kimi, Dağılıq Qarabağ Muxtar Vilayəti yaradıldığı dövrə Aran Qarabağın də xüsusi bir inzibati-ərazi vahidində birləşdiriləməsi fikri olmuşdu. Lakin az bir vaxt keçdikdən sonra bu fikir dəyişmişdi. Azərbaycan Mərkəzi İcraiyyə Komitəsi sədri M.B.Qasimov, Xalq Komissarları Soveti sədrinin müavini M.Quliyev və Da-xili İşlər naziri İ.Sviridovun imzaladığı Azərbaycan Mərkəzi İcraiyyə Komitəsinin diqqətən sonra Qarabağın qalan hissəsindən Ağdam, Cəbrayı və Kürdüstən qəzaları

* Bu barədə A.M.Shibitski,¹⁰⁴ N.Heydərov¹⁰⁵ və J.Musayevin¹⁰⁶ əsərlərində məlumat verilir.

yaradılmışdı (*bax: əlavə 13, səh. 122*). Həmin sənədə görə Ağdam, Cəbrayı və Kürdüstən qəzalarının ərazilərinin tərkibi, mərkəzləri, qəza icrakom sedrləri və b. məsələlər müəyyənələşdirilmişdi, Qubadlı qəzası isə lağv edilmişdi.¹⁰⁷

Azərbaycan Mərkəzi Statistika İdarəsi Azərbaycan SSR-də həyata keçirilən bu və digər inzibati-ərazi bölgülərini nəzərə alaraq, 1921-ci il kənd təsərrüfat siyahıyaalmalarının materialları əsasında onların ərazisinin sahəsi, əhalisinin milli tərkibi və b. məsələlər üzrə hesablamlar aparmışdı. Həmin hesablamalara görə, Qarabağın tarixi torpaqlarından (xanlığın serhədləri üzrə) Azərbaycan SSR tərkibində Dağılıq Qarabağ Muxtar Vilayəti (4.160,5 kv.km.) də daxil olmaqla, cəmi 15.996,9 kv.km.-lik ərazi qalmışdır¹⁰⁸. Qarabağın tarixi ərazilərinin bir hissəsi isə Azərbaycandan qoparılaraq Ermənistana verilmişdir. Sonrakı inzibati-ərazi bölgüləri prosesində Zəngəzur qəzasının Azərbaycan SSR tərkibində qalan hissəsində Zəngilan (0,7 min kv.km.), Qubadlı (0,8 min kv.km.), Laçın (1,8 min kv.km.) rayonları yaradıldı. Ağdam və Cəbrayı qəzalarının ərazisində isə Ağdam (1,1 min kv.km.), Bərdə (1,0 min kv.km.), Ağcabədi (1,8 min kv.km.), Tərtər (0,4 min kv.km.), Cəbrayı (1,0 min kv.km.) rayonları yaradıldı¹⁰⁹. Beləliklə, Azərbaycanın dövlətçilik tarixində xüsusi yeri olan Qarabağ xanlığının ərazisi parçalanaraq bir hissəsi Ermənistana verildi, Azərbaycanda qalan hissəsinin dağılıq regionunda isə Dağılıq Qarabağ Muxtar Vilayəti yaradıldı.

6.2. Dağılıq Qarabağ 1923-1980-ci illərdə

İndiyədək Dağılıq Qarabağa muxtariyyət verilməsi məsələsindən bəhs edilərken, demək olar ki, onun ərazisinin inzibati bölgüsü tarixinin en mühüm hadisələrinə lazımi diqqət yetirilməmişdir. Təhlil göstərir ki, Dağılıq Qarabağ Muxtar Vilayətinin ərazisi real tarixi əks etdirən elmi-coğrafi prinsiplər əsasında deyil, xüsusi məqsəd güdən volyuntarist yanaşma əsasında formalasdırılıb, yəni o, erməni yaşayış məskənlərinin üstün olduğu lokal əraziləri muxtar qurum adı altında birləşdirmək yolu ilə təşkil olunub (Yeri gəlmışkən qeyd edək ki, bu «prinsip» əsasında ermənilər kompakt yaşadıqları başqa əlkələrin ərazisində də özlərinə «müxtariyyət» tələb edə bilərlər!). İş o yera çatmışdı ki, Kəlbəcəre məxsus Ağdaban, Füzuliə məxsus Yuxarı Veyssəlli kəndləri Dağılıq Qarabağ Muxtar Vilayətinin serhədləri daxilində qalmış, inzibati tabeçiliyi dəyişdirilmişdi. Dağılıq Qarabağ muxtariyyətinin Əsasnaməsini hazırlayan komissiyanın qərarına əsasən onun tərkibinə 170-dən çox yaşayış məskəni verilmişdi.¹¹⁰ Azərbaycan Mərkəzi Statistika İdarəsinin 1924-cü ilə aid məlumatında isə artıq həmin məskənlərin sayıının 200-dən çox olduğu göstərilir.¹¹¹ Q.Koçaryan familyili erməni isə 1925-ci ildə nəşr edilmiş kitabçada bu məskənlərin sayıının 215 olduğunu bildirir.¹¹² Bu faktlar Dağılıq Qarabağ Muxtar Vilayətinin ərazisinin rəsmi sənədlərin əksinə olaraq

* Tədricən qonşu rayonların hesabına Dağılıq Qarabağ Muxtar Vilayətinin ərazisi 4,4 mln. kv. km.-a çatdırılmışdır.

genişlendirildiyini və yeni yaşayış məskənləri hesabına əhalisinin sayı və etnik tərkibinin ermənilərin xeyrinə dəyişdirildiyini sübut edir.

Dağılıq Qarabağ Muxtar Vilayəti yaradıldıqdan sonra onun tərkibinə verilmiş yaşayış məskənləri rayon-volost-kənd pillələri əsasında inzibati baxımdan aşağıdakı kimi bölülmüşdül: 1. **Dizəq rayonu**. Bu rayonun tərkibində 5 volost (Hadrut, Tuğ, Xozab-yurd, Arakül, Edilli) və 48 kənd var idi; 2. **Vərəndə rayonu**. Bu rayonun tərkibində 4 volost (Tağavert, Sus, Çartaz, Norəşen) və 46 kənd var idi. 3. **Şuşa rayonu**. Şuşa şəhəri və Malibəyli volostundan (12 kənd) ibarət idi; 4. **Xaçın rayonu**. Bu rayonun tərkibində 4 volost (Daşbulaq, Əsgəran, Krasnoselsk, Qala dərəsi) və 53 kənd var idi. 5. **Ceraberd rayonu**. Bu rayonun tərkibində 4 volost (Marquşevan, Orataq, Dovşanlı, Aterk) və 53 kənd var idi.¹⁰⁴ Yeni inzibati-ərazi bölgüsü həyata keçirilərkən Dağılıq Qarabağ Muxtar Vilayətində dəyişiklik baş verir. 1930-cu ilin avqustunda Dağılıq Qarabağ Muxtar Vilayəti ərazisi yenə də 5 rayona bölünür: 1. Ceraberd, 2. Martuni, 3. Stepanakert, 4. Dizəq, 5. Şuşa. Göründüyü kimi, Vərəndə Martuni adlandırılır, Xaçının ərazisi isə Stepanakertə aid edilir. 1939-cu il avqustun 17-də Ceraberd Mardakert, Dizəq isə Hadrut adlandırılır. Lakin bu da Dağılıq Qarabağ Muxtar Vilayətinin inzibati-ərazi bölgüsündə edilən son dəyişiklik olmur. 1960-ci illərin əvvəllərində rayonların irləşdirilməsi siyaseti həyata keçirilərkən əsas zərbə əhalisinin böyük əksariyyəti azərbaycanlılar olan Şuşaya dəyir. 1963-cü il yanvarın 4-də Şuşa rayonu ləğy edilir, onun ərazisi Stepanakert rayonuna verilir. Lakin N.S.Xruşçovun¹⁰⁵ hakimiyətdən uzaqlaşdırılmasından sonra inzibati ərazi bölgüsündə yenidən dəyişiklik baş verir. 1965-ci il yanvarın 6-də Şuşa rayonu yenidən təşkil olunur.¹⁰⁶ 1978-ci ildə Heydər Əliyevin qətiyyəti sayesində Stepanakert rayonu əsasında Əsgəran rayonu təşkil edilir. SSRİ-nin dağılmasındanək Dağılıq Qarabağ Muxtar Vilayətinin inzibati ərazi bölgüsü belə idi.

Beləliklə, yuxarıdakı faktlardan Azərbaycanın Qarabağ torpağına köçürürlüb gətirilmiş ermənilərin özəq torpaqlarında özlərinə dövlət yaratmaq hıyləsinin anatomiyası çox aydın görünür. Ermanılar vaxtilə köçüb göldikləri Qorbi Azərbaycanda – İrəvan xanlığının ərazisində də belə etmişdilər, indi Qarabağda da bu hıyləni işlətmək niyyətindədirlər.

1883-cü ildə İrəvan şəhərinin 18.766 nəfər əhalisinin 15.992 nəfəri, 1886-cı ildə isə 27.246 nəfərindən 23.626 nəfəri, yəni 85,2 faizi azərbaycanlı olmuşdur.

Zaven Korkodyan,

erməni alimi. "Sovet Ermənistannın əhalisi 1831-1931" adlı kitabından. 1932.

* * *

Dağılıq Qarabağ Muxtar Vilayətinin tarixində ermənilər tərəfindən en çox saxtalasdırılan məsələlərdən biri onun əhalisinin say dinamikası və etnik tərkibi ilə bağlı olan məsələdir. Bu barədə erməni mülliiflərinin mövqeyini əyni göstərmək üçün prof. Y.Barsegovun təqdim etdiyi bir cədvələ nəzər yetirək (*Cədvəl 6.2*).

Cədvəl 6.2

*Dağılıq Qarabağ Muxtar Vilayəti əhalisinin faktik
(əhali siyahıyaalmaları üzrə) sayı və prof. Y.Barsegovun
guya əhalinin təbii hərəkəti əsasında müəyyən edilmiş
«hesablama» sayının müqayisəsi (əvvəlki dövrə nisbətən artıma dair
hesablama faizi bizimdir – Y.M., K.S.)*

İller	Ermənilər		Azərbaycanlılar	
	faktik sayı	hesablama sayı	faktik sayı	hesablama sayı
1921	128 060	128 060	7 594	7 594
1939	132 800 (3,7%)*	208 317 (62,7%)	14 100 (77,2%)	9 875 (24,1%)
1959	110 100 (-17,1%)	375 677 (80,3%)	18 000 (27,6%)	15 803 (60%)
1970	121 100 (10%)	517 223 (37,7%)	27 200 (51,1%)	22 312 (41,2%)
1979	123 100 (1,6%)	620 238 (19,9%)	37 200 (36,7%)	27 176 (21,8%)
1989		731 959 (18%)		32 548 (19,7%)

Qaynaq: Барсегов Ю.Г. Право на самоопределение-основа демократического решения межнациональных проблем. К проблеме Нагорного Карабаха. Ереван. 1989. с.101.

*Əvvəlki dövrə nisbətən artıma

Y.Barsegov oxucunu çasdırmaq üçün yalnız mütləq rəqəmləri verir, şərinin dəyişməsi üçün isə nisbi rəqəmlərə ehtiyac vardır. Cədvəl belə hesablamaların əlavə etdiğədən onun nə dərəcədə absurd olduğu aşkar çıxır. Bu hansı məntiqə uyğundur ki, 1921-1939-cu illər arasında ermənilərin faktik artımı 3,7% olduğu halda, hesablamalarla 62,7%-ə qaldırılsın, azərbaycanlılarda isə faktik artım 77,2% olduğu halda, hesablamalarla 24,1%-ə endirilsin. Belə yanaşma haqqatın qəsdən təhrifinə yönəlib və elə kobud şəkildə hayata keçirilib ki, bu oxucunu əla salmaqdan başqa bir şey deyil! Biz isə problemi elmi məcraya yöneltmək üçün belə bir hesablamaya müraciət edək (Cədvəl 6.3).

Cədvəl 6.3

*Ermənilərin Ermənistanda və Dağlıq Qarabağ Muxtar Vilayətində
Y.Barsegovun hesablamasına görə müəyyən edilmiş sayı üzrə
orta sıxlığı və onların müqayisəsi (hər kv.km-ə)*

İllər	Ermənilərin orta sıxlığı		
	Ermənistanda (faktiki)	Dağlıq Qarabağ Muxtar Vilayətində (Y.Barsegovun hesablamasına görə)	
		Cəmi	Ermənistanda müqayisədə fərq
1921	-	29,1	-
1926	25	-	-
1937	33,8	-	-
1939	35,6	47,3	+11,7
1959	52,1	85,4	+33,3
1970	74,1	117,5	+43,4
1979	91,4	141	+49,6
1989	103,4	166,4	+63

Qaynaq: Всесоюзная перепись населения 1926 г. Закавказская СФСР.т.XIV. М., 1929, с.11-13; Вестник статистики, 1990, №7, с.77; «Правда» от 2 июня 1939 г.; Итоги Всесоюзной переписи населения 1959 г. Армянская ССР. М., 1963, с.11, 102-103; Численность и состав населения СССР. По данным Всесоюзной переписи населения 1979 г. М., 1984; Ходжабекян В.Е. Армянская Советская Социалистическая Республика. Население союзных республик. М., 1977, с.278.

Y.Barsegovun hesablamalarının qeyri-elmiliyi elə bir dərəcəyə çatır ki, o, adından da məlum olduğu kimi, 4,4 min kv. km-lük dağlıq ərazidə, yəni Dağlıq Qarabağ Muxtar Vilayətinin ərazisində ermənilərin orta sıxlığı üçün astronomik rəqəmlər irəli sürür! Beləliklə, erməni müəllifləri (daha doğrusu, millətçiləri!) tarixi o dərəcədə təhrif edirlər ki, həqiqəti aşkar etmək müşkül bir işə çevrilir. Həqiqətdə isə Dağlıq Qarabağ Muxtar Vilayəti əhalisinin say dinamikasının real vəziyyəti aşağıdakı kimi olmuşdur (Cədvəl 6.4).

Cədvəl 6.4

*1926-1988-ci illərdə Dağlıq Qarabağ Muxtar Vilayəti
əhalisinin say dinamikası*

İllər	Əhalinin sayı, min nəf.	Əvvəlki dövrə görə artım		Dövr ərzində orta illik artım, faizlə
		min nəf.	faizlə	
1926	125,3	-	-	-
1939	150,8	25,5	20,4	1,45
1959	130,4	-20,4	-13,5	-0,7
1970	150,3	19,9	15,3	1,3
1979	162,2	11,9	8,1	0,85
1988	182,4	20,2	12,5	1,3

Qaynaq: Самедзаде З. Нагорный Карабах: неизвестная правда (О некоторых аспектах социально-экономического и демографического развития региона). Баку, 1995, с. 31.

Rəsmi sovet əhali siyahıyaalmalarının (1989-cu il istisna olmaqla) nəticələrinə əsaslanan yuxarıdakı cədvəl real vəziyyəti daha doğru əks etdirir və erməni müəlliflərinin xüsusi məqsədlə şüşərtikləri (daha doğrusu, uydurduqları!) qondarma rəqəmlər onları tekzib edə bilməz.

İndi də Dağlıq Qarabağ Muxtar Vilayəti əhalisinin etnik tərkibinə keçək (Cədvəl 6.5).

Cədvəl 6.5

*Dağlıq Qarabağ Muxtar Vilayəti əhalisinin etnik tərkibi
(əhali siyahıyaalmaları üzrə; min nəfərlə)*

Etnik tərkib	1939		1959		1970		1979	
	mütləq	%	mütləq	%	mütləq	%	mütləq	%
Bütün əhali	150,8	100	130,4	100	150,3	100	162,2	100
ermənilər	132,8	88,1	110,1	84,4	121,1	80,5	123,1	75,9
azərbaycanlılar	14,1	9,4	18,0	13,8	27,2	18,1	37,3	23,0
ruslar	3,2	2,1	1,8	1,4	1,3	0,9	1,3	0,8

Qaynaq: Достижения Карабаха в девятой пятилетке. Стат. сб. Степанакерт, 1976, с.8. Самедзаде З. Указ. соч., с.31.

SSRİ-nin dağılması ərefəsində keçirilən 1989-cu il əhali siyahıyaalması dövrün təsirinə məruz qalsa¹⁰⁷ da, Azərbaycan Respublikası Xarici İşlər Nazirliyi həmin siyahıyaalmanın materialları əsasında Dağlıq Qarabağ Muxtar Vilayətinin etnik xəritəsini çap etdirmiştir. (bax: əlavə 14, səh. 123). Həmin xəritədən aydın olduğu kimi, 1989-cu il sovet əhali siyahıyaalmasının yekunlarına görə, Dağlıq Qarabağ Muxtar Vilayətinin 187,8 min nəfərlik əhalisinin 145,4 min (77%) erməni, 40,3 min (21,5%) azərbaycanlı olmuşdur.

Göründüyü kimi, 1939-1979-cu il əhali siyahıyaalmalarına görə, Dağlıq Qarabağ Muxtar Vilayəti əhalisi içərisində azərbaycanlıların sayı müəyyən dərəcədə artmışdır. Bu, erməni separatçılarının taqiblerinə baxmayaraq, azərbaycanlıların öz doğma torpaqlarına bağlılığı və onların içərisində təbii artımın üstün olması ilə əlaqədar olmuşdur¹⁰⁸. Ermənilərin isə, əksinə, miqrasiyaya meyilli olmaqları ilə berabər, təbii artımları da aşağı olmuşdur. 1989-cu il əhali siyahıyaalması ərefəsində Mərkəzdən bütün vəsitişlərle himayə olunan erməni separatçılarının vilayətin etnik tərkibində azərbaycanlıların sayını sünü şəkildə azaltmaq cəhdleri isə azərbaycanlıların nisbi sayının 23%-dən 21,5%-ə endirilməsinə səbəb olmuşdur.

* * *

Dağlıq Qarabağın, bir tərəfdən Azərbaycanın tarixi torpaqları kimi onun tərkibində saxlanması və bununla da digər Azərbaycan torpaqları ilə tarixi bağlılıq ənənələrinin davam etdirimi, digər tərəfdən, Dağlıq Qarabağ Muxtar Vilayətinə Azərbaycanın göstərdiyi xüsusi qayğı bu diyarın sovet hakimiyəti illərində sosial-siyasi və iqtisadi inkişaf üçün müstəsna şərait yaratdı. Lakin 1980-ci illərin sonlarında Dağlıq Qarabağ Azərbaycandan ayırmagi qarşılanna məqsəd qoymuş erməni «ideooloqları» və onların himayəçiləri bunu açıq-ashar inkar etməyə başladılar. Lakin faktlər faktlığında qalır. Dağlıq Qarabağ Muxtar Vilayətinin Azərbaycanın tərkibində ne qədər yüksək inkişafa nail olması Vilayət Statistika İdarəsinin Stepanakertdə nəşr etdiriydi statistik məcmuələrdə əksini tapmışdır¹⁰⁹. Sonralar məhz həmin Stepanakert bu nəşrlərə göz yummağa çalışmışdır. Halbuki onlara göz yummaq deyil, daha diqqətə yanaşmağa böyük ehtiyac vardır. Statistik məcmuələrdən biri muxtar vilayətin yaranmasından keçən 40 il ərzində (1923-1963) mədəniyyət, iqtisadiyyat, səhiyyə və s. sahələrdəki vəziyyət barədə yazılmışdır: İngiləba qədər (yəni 1917-ci il Oktyabr çevrilişindək—Y.M., K.S.) Dağlıq Qarabağda orta ixtisas təhsilli müəssisələr, kütləvi kitabxanalar, teatrlar yox idi. Şuşa şəhərində yalnız üç xüsusi mədəni-maarif müəssisəsi və bir xüsusi kinoteatr var idi. Hazırda Dağlıq Qarabağ Muxtar Vilayətində min nəfər şagirdin təhsil aldığı beş xüsusi orta təhsil müəssisəsi vardır. 930 min nüsxədən çox kitab fondu olan 164 kitabxana fəaliyyət göstərir. Kütləvi kitabxanalardan 150-si kənd yerlərindədir, onların kitab fondu 630 min nüsxəyə çatır. Stepanakert şəhərində M.Qorki adına Erməni Dövlət dram teatrı, Dövlət mahnı və rəqs ansamblı vardır. Vilayətdə 176 klub müəssisəsi vardır... Dağlıq Qarabağ elmi müəssisələrə də malikdir... Dağlıq Qarabağ Muxtar Vilayətinin yaranmasının ilk günündən ana dilində (erməni dilində — Y.M., K.S.) «Sovetakan Karabax» qəzeti çap olunur.¹¹⁰ Kend təsərrüfatından bəhs olunarkən Dağlıq Qarabağın xış diyarından traktor və kombayn diyarına çevrildiyi təsdiq olunur. 1963-cü ilin əvvəllerində Dağlıq Qarabağın kənd təsərrüfatunda 1,4 min ədəd traktor, 224 kombayn, 670 yük avtomobili və minlərlə digər müasir kənd təsərrüfat maşını olduğu göstərilir.¹¹¹ 40 il ərzində Dağlıq Qarabağ Muxtar Vilayətinin sənaye potensialının reallaşdırılmasında da

xeysi iş görülmüşdü. 1940-ci ilə nisbətən 1962-ci ildə bütün sənayenin ümumi məhsulu 341%, elektrik enerjisi 945 % və sairə artmışdır.¹¹² 1960-ci illərin ortalarından sonra da vilayətin sosial-iqtisadi hayatı dinamik inkişaf etmişdi.

1965–1987-ci illərdə bütövlükde Azərbaycan SSR, o cümlədən onun Naxçıvan MSSR və Dağılıq Qarabağ Muxtar Vilayeti üzrə iqtisadi və sosial inkişafda dair göstəricilərinin müqayisəsi həmin dövrdə muxtar vilayətin nə qədər yüksək templə tərəqqi etdiyini çox aydın göstərir.¹¹³ Buradan aydın olur ki, 1987-ci ildə hər 10 min nəfərdən sənayedə çalışanların sayı *respublika üzrə* 686, Naxçıvan MSSR üzrə 387 olduğu halda, *Dağılıq Qarabağ Muxtar Vilayətində* 657 olmuşdu. Adambaşına düşən ümumi kənd təsərrüfatı məhsulları müvafiq olaraq 588, 501 və 692 (!) idi və i.a. Sosial inkişafda dair göstəricilərə gəldikdə isə bu rəqəmlər nəinki Azərbaycan SSR, hətta Ermənistən SSR və bütövlükde SSRİ üzrə rəqəmlərdən da xeyli yüksək idi. Hər 10 min nəfərə xəstəxana çarpanı ile teminat *Ermənistən SSR-də* 86,2, *Azərbaycan SSR-də* 97,7 olduğu halda, *Dağılıq Qarabağ Muxtar Vilayətində* 101,7 idi və s.¹¹⁴ Hətta erməni separatçlarının Mərkəzdəki himayəçilərinin xüsusi cidd-cəhdləri nəticəsində Sovet İttifaqı Kommunist Partiyası Mərkəzi Komitəsi və SSRİ Nazirlər Sovetinin Dağılıq Qarabağ Muxtar Vilayətinin sosial-iqtisadi inkişafına dair qəbul etdiyi 1988-ci il 24 mart tarixli qararının preambleında da vilayətdə sosial və iqtisadi inkişaf sahəsində əldə edilmiş nailiyətlər xüsusi qeyd edilirdi.¹¹⁵

Separatçılardan uydurduqları saxta məlumatların baş alıb getdiyi dövrdə də Azərbaycan onun tərkib hissəsi olan Dağılıq Qarabağ Muxtar Vilayətinin sosial-iqtisadi vəziyyətinə dair faktları olduğu kimi geniş ictimaiyyətin müzakirəsinə çıxarımaqdan çəkinməmiş, əksinə, mövcud vəziyyətin daha da aydınlaşdırılmasında maraqlı olmuşdu. Buna görə də 1988-ci ilin gərgin mart günlərində Azərbaycan SSR Nazirlər Soveti yanında Xalq Təsərrüfatını İdarəetmə İnstitutunda **Dağılıq Qarabağ Muxtar Vilayətinin iqtisadiyyatı: problemlər və perspektivlər** mövzusunda «dəyirmi stol» təşkil edilmiş, onun materialları çap olunub geniş ictimaiyyətə çatdırılmışdı.¹¹⁶ Buna görə də həmin faktları burada sadalamağa ehtiyac görmürük. Yalnız həmin «dəyirmi stol»da SSRİ Elmlər Akademiyasının akademiki, «Əsas fondlar, kapital qoymuşlu və yeni texnikanın iqtisadi səmərəliliyi» problemi üzrə elmi şuranın milliyətçə ermanı olan sədrı T.S.Xaçəturovun müzakirələrin sonundakı çıxışına diqqəti yönəltmək istəyirik. O, real vəziyyəti təsdiq edərək demişdir: *Dağılıq Qarabağın məhsuldar qüvvələrinin daha da inkişafına dair məsələlər üzrə həmkarlarımıla fikir mübadiləsi etmək mənim üçün çox xoş oldu. Etiraf edim ki, mən bu məsələ üzrə kifayət qədər tam informasiyaya malik deyildim və bizim söhbətimiz bu boşluğun müəyyən qədər doldurmağa imkan verdi* (kursiv bizimdir-Y.M.K.S.).¹¹⁷ Göründüyü kimi, iqtisadçı(!) akademik T.S.Xaçəturov belə mühüm məsələdə kifayət qədər informasiyası «olmadığını» etiraf edir. Belə olduğu halda, digərlərindən bəhs etməyə dəyərmi?! Əslində isə Dağılıq Qarabağın Azərbaycandan qoparılması uğrunda mübarizədə ermanı separatçılara real vəziyyəti əks etdirən informasiya deyil, əksinə, informasiyasızlıq lazımdır.

* * *

Azərbaycanın ayrılmaz tərkib hissəsi olan Dağılıq Qarabağ muxtarıyyət verildikdən sonra da ister Dağılıq Qarabağ, ister Ermənistən, istərsə də bu hüdudlardan kenardakı ermənilər separatçılıq fəaliyyətini dayandırmadılar. Erməni «siyasətçilərinin» susduqları dövrda yazıçılar, şairlər və başqa zümrədən olanlar separatçılığın daşıyıcılarına çevrildiler, daha doğrusu, «siyasətçilər» onları qabağa verdilər (bu erməni separatçılığının «tarixi» onənəsidir!). Tanınmış erməni yazarı M.Şaginyan (1888–1982) Dağılıq Qarabağ muxtarıyyət verilməsindən az sonra «Dağılıq Qarabağ» adlı kitabça (1927) çap etdi.¹¹⁸ Bu «kitabçada» tarixi həqiqəti açıq-aşkar təhrif etdi: Ümumittifaq oxucusuna saxta və tendensiyali məlumat verdi: «Нагорный Карабах страна армянская...» (c.3); «Нагорный Карабах-феодальная область, дворянский кусочек(?) Армении» (s.5) və i.a.

1920–30-cu illərdə istəklilərinə nail ola bilməyən ermənilər 1941–1945-ci illər mühəribəsindən sonra yenidən feallaşdırılar. 1945-ci ilin noyabrında Ermanistan Kommunist (bolşeviklər) Partiyası Mərkəzi Komitəsinin katibi **Qr.Arutinov** İ.Stalina müraciət edərək Azərbaycan SSR-in Dağılıq Qarabağ Muxtar Vilayətinin *Qarabağ vilayəti* adı altında Ermənistən SSR-in tərkibinə daxil edilməsi haqqında məsələ qaldırdı.¹¹⁹ Həmin müraciətin metnini Ümumittifaq Kommunist (bolşeviklər) Partiyası Mərkəzi Komitəsinin katibi **G.M.Malenkov** 1945-ci il 28 noyabrda Azərbaycan Kommunist (bolşeviklər) Partiyası Mərkəzi Komitəsinin birinci katibi **M.C.Bağirova** göndərdi. Malenkov Ermənistən Kommunist (bolşeviklər) Partiyası Mərkəzi Komitəsinin qaldırdığı məsələyə öz rəyini bildirməsini ona taklif etdi.¹²⁰ Bağırov bununla əla-qədər 1945-ci il dekabrın 10-da cavabını Moskvaya bildirdi. Bağırov cavabında yazırı: «*Tam məxfidir. Malenkov yoldaşa.*

Ermənistən Kommunist (bolşeviklər) Partiyası MK-nın katibi Arutinov yoldaşın Dağılıq Qarabağ Muxtar Vilayətinin Ermənistən SSR-in tərkibinə daxil edilməsi haqqında təklifi ilə əlaqədər Sizin telegramınıza cavab olaraq məlumat verirəm:

Dağılıq Qarabağ Muxtar Vilayətinin ərazisi qədim zamanlardan, mərkəzi 1747-ci ildə qarabağlı Pənah xan tərəfindən qala kimi tikdirilmiş Pənahabad şəhəri olan Qarabağ xanlığının tərkibində olmuşdur.

1826-ci ildə Qarabağ çar Rusiyasına birləşdirilmişdir. Sonralar indiki Dağılıq Qarabağ Muxtar Vilayətinin ərazisi Yelizavetpol quberniyasının Şuşa, Cavanşir, Qaryagın və Qubadlı qəzələrinin tərkibində olmuşdur.

1918–1920-ci illərdə müsavatçıların Azərbaycanda və daşnakların Ermənistənda aqalığı dövründə müsavat hökuməti tərəfindən mərkəzi Şuşa (keçmiş Pənahabad) şəhəri olan general-qubernatorluq təşkil edilmişdir.

Müsavatçılar və daşnaklar tərəfindən təşkil olunmuş millətlərarası qırğınıñ nəticəsində Azərbaycanın və Ermənistənin bir çox şəhərləri kimi, Şuşa da dağılmış və xarabalaşa çevrilmişdir.

1920-ci ildə Azərbaycanda Sovet hakimiyəti qurulduğundan sonra ilk dövrlərdə bütün Qarabağın təsərrüfat-siyasi həyatına rəhbərlik vahid Vilayət İngilab Komitəsi tərəfindən həyata keçirilirdi.

1923-cü ildə Qarabağın əsasən ermənilorin məskunlaşdığı dağlıq hissəsinin Ermənistən SSR-ə birləşdirilməsi məsəlesi qaldırıldı. Lakin bu ərazinin Ermənistən SSR ilə ümumi sərhədlərinin olmaması və Ermənistəndən yalnız azərbaycanlıların yaşadığı Qubadlı, Laçın, Kəlbəcor və Dəstəsfur rayonları ilə ayrılması səbəbindən, partiya organlarının göstərişi əsasında Azərbaycan Mərkəzi İcraiyyə Komitəsinin 7 iyul 1923-cü il tarixli dekreti ilə mərkəzi Xankəndi, indi Stepanakert adlanan Dağlıq Qarabağ Muxtar Vilayəti yaradıldı.

Bədəliklə, Dağlıq Qarabağ Muxtar Vilayəti ərazi cəhədən heç vaxt Ermənistən SSR-ə bitişik olmamışdır və hazırda da bitişik deyildir.

Azərbaycanda Sovet hakimiyəti illərində Dağlıq Qarabağda vilayətin təsərrüfat-siyasi və mədəni inkişafı sahəsində böyük işlər görülmüşdür. Bu inkişafın ən parlaq nümunələrindən biri – DQMV-nin hazırlığı mərkəzi Stepanakert şəhərinin başlı-başına buraxılmış və dağıdılmış bir kənddən Azərbaycanın ən gözəl, abad və mədəni şəhərlərindən birinə çevriləməsidir.

Azərbaycan SSR-in bütün ali təhsil məktəbləri və texnikumları tələbələrinin 20,5%-ni, əksəriyyəti Dağlıq Qarabağ Muxtar Vilayətindən olan ermənilər təşkil edir.

Respublikanın partiya, sovet, təsərrüfat rəhbərləri –Azərbaycan K(b)P MK-nin katibləri, müavinləri, xalq komissarları, xalq komissarları müavinləri və s. arasında Dağlıq Qarabağdan olan yoldaşlar da az deyildir.

Bununla belə, biz Dağlıq Qarabağ Muxtar Vilayətinin Ermənistən SSR-in tərkibinə qatılmasına etiraz etmirik, lakin Dağlıq Qarabağ Muxtar Vilayətinin tərkibində olmasına baxmayaraq, hazırda da əsasən azərbaycanlıların yaşadığı Şuşa rayonunun Ermənistən SSR-ə verilməsinə razı deyilik.

Şuşa şəhəri bina edildiyi gündən Qarabağın inzibati-siyasi və mədəni mərkəzi olmaqla yanaşı, həm də Azərbaycan xalqının öz müstəqilliyi uğrunda İran işğalçıları ilə apardığı mübarizədə müstəsnə rol oynamışdır.

Ən qanıçan fəthlərdən biri, Zaqqafqaziya xalqlarının cəlladi Ağa Məhəmməd şah Qacar məhəz Şuşada öldürülmüşdür.

Azərbaycan xalqının zəngin musiqi mədəniyyəti bu şəhərdə formalılmışdır. İbrahim xan, Vaqif, Natəvan və digər bu kimi görkəmli siyaset və mədəniyyət xadimlərinin adları onunla bağlıdır.

Eyni zamanda, ÜİK(b)P MK-nin nəzərinə çatdırmağı zəruri hesab edirik ki, DQMV-nin Ermənistən SSR-in tərkibinə daxil edilməsi məsələsinə baxılarkən, Ermənistən SSR-in Azərbaycan Respublikasına bitişik olan və əsasən azərbaycanlıların yaşadığı Əzizbəyov, Vedi və Qarabağlar rayonlarının Azərbaycan SSR-in tərkibinə daxil edilməsi məsələsinə də baxılmalıdır.



Azərbaycanın bütün dünyada məşhur olan Qarabağ atları

Bu rayonların mədəni və iqtisadi cəhətdən son dərəcədə geridə qalmasını nəzərə alıqla, bunların Azərbaycana verilməsi əhalinin maddi-məişət şəraitini və ona mədəni-siyasi xidmət işini yaxşılaşdırmağa imkan yaradardı.

ÜİK(b)P MK-dan yuxarıda göstərilənlərdən əlavə, aşağıdakı məsələlərə baxılmasından xahiş edirik:

Gürcüstanlı yoldaşlar Azərbaycan SSR-in Balakən, Zaqatala və Qax rayonlarının Gürcüstan SSR-in tərkibinə daxil edilməsi məsələsini qoyurlar.

Göstərilən rayonlarda əhalinin ümumi sayı 79.000 nəfər olduğu halda, cəmi 9.000 gürcü-inqiləyin yaşamasına baxmayaraq, biz bu məsələyə baxılmasına etiraz etmirik, lakin bu məsələ ilə bir zamanda, Gürcüstan SSR-in, demək olar, yalnız azərbaycanlıların yaşadığı və bilavasitə Azərbaycan SSR-a bitişik olan Borçalı rayonunun Azərbaycan SSR-in tərkibinə daxil edilməsi məsələsinə də baxılmalıdır.

Və nəhayət, biz Dağıstan SSR-in keçmişdə Azərbaycanın bir hissəsi kimi Bakı quberniyası tərkibinə daxil olan və hazırda Azərbaycan SSR-ə bitişik olan Dərbənd və Qasimkənd rayonları ərazilərinin Azərbaycan SSR tərkibinə qatılması məsələsini nəzərdən keçirmənizi xahiş edirik. Bu rayonların əhalisi əsasən azərbaycanlılardan ibarətdir, özü də maldarlıqla məşğul olan bu əhalinin yarısından çoxu ilin 9 ayını Azərbaycan ərazisində keçirir.


Qaldırılmış bütün məsələlər üzrə təkliflərin hazırlanması üçün tərkibinə maraqlı olan hər bir respublikadan nümayəndələr daxil edilməkə ÜİK(b)P MK komissiyasının yaradılmasını məqsədə uyğun hesab edirik.

Azərbaycan K(b)P MK katibi M.C.Bağirov

10 dekabr 1945-ci il
№ 330, Bakı şəhəri ».¹²¹

Bu cavab bir sira tədqiqatçıların diqqətini cəlb etmiş və onun barəsində müeyyen mülahizələr söylənmişdir.¹²² Lakin buna yenidən qayıtmaga ehtiyac vardır. Bu sənəddə diqqəti çəkən məsələlər hansılardır? Hər şeydən əvvəl: 1) O zamankı partiya bürokratiyası şəraitində Malenkovun təklifi kimi mürəkkəb məsələyə qısa müddədə cavab verilməsi diqqəti cəlb edir. Bu göstərir ki, belə bir təklif Azərbaycan Kommunist (bolşeviklər) Partiyası Mərkəzi Komitəsi üçün gözlənilməz olmamışdır. 2) Mətinin siyasi, elmi-tarixi və tekstoloji təhlili də zəruridir. Bunların üzərində longimədan bir vacib məqama diqqət yetirək. Buradan aydın olur ki, bəzən iddia olunduğuun əksinə olaraq, Azərbaycan rəhbərliyi belə bir problemdən heç zaman qaçmamış, əksinə, ən yüksək səviyyədə onun müzakirəsinə və konkret təkliflərlə çıxış etməyə hazır olmuşdur və s. Məhz belə bir əsaslandırmış mövqə o zaman Moskvani Azərbaycana təzyiqdən çıxındırmışdı. Bununla belə, Ermənistən rəhbərliyi məqsədindən el çəkməmiş, 1948-1953-cü illərdə azərbaycanlıların Ermənistən SSR-dən - öz ata-baba torpaqlarından küləvi surətdə deportasiyasına nail ola bilmişdi.¹²³

Lakin ermənilər bununla da Dağlıq Qarabağ ilə bağlı separatçılıq fəaliyyətindən el çəkmədilər. 1960-ci illərdə SSRİ-də antitürkiyə kampaniyasının gücləndiyi şəraitdə



1




2



2



3



Ermeniler Azərbaycan xalqının tarix və mədəniyyətinə dair fakt və həqiqətləri saxtalaşdırmaqla beraber abidələrin görünüş və yazılarını da «erməniləşdirilmiş»:

1. Əxi Təvəkkül zaviyesi. XII-XIII əsrlər. Ermənilər bu abidəyə sünü şəkildə xac əlavə etmişlər; 2. Daş heykəl. Ağdamın Boyəhmədli kəndi. Heykəlin «erməniləşdirilmiş» variantı; 3. Daş heykəl. Bardə. Ermənilər bu heykəli də saxtalaşdırmışlar.

yenidən bu problemi ortaya atdlar. 1965-ci ildə Dağlıq Qarabağın Ermonistana ilhaq edilməsi barədə 45 min nöforin «imzaladığı» petisiya Moskvaya təqdim edilmiş, bunun osasında Sovet İttifaqı Kommunist Partiyası Mərkəzi Komitəsi katibliyi Ermonistana və Azərbaycana bu barədə məsol olmağı tapşırılmışdı. Ermoni separatçıları belə hesab edirlər ki, buna Sovet İttifaqı Kommunist Partiyası Mərkəzi Komitəsi katibi M.Suslov mane olmuşdur.¹²⁴ 1969-cu ildə Heydar Əliyevin Azərbaycan rəhbərliyinə golması ilə onun cosarətli və qotiyatlı mövqeyi sayasında ermənilorin separatçılıq təşəbbüsleri və bu niyyətlə Mərkəzdə göstərdikləri «faaliyyət» uzun müddət heç bir natiq vermədi. SSRİ-nin 1977-ci il Konstitusiyasının qabulü zamani da ermənilor eyni inadla bu problemi ortaya atmağa çalışıdilar.¹²⁵ Lakin bu dəfə da heç naya nail ola bilmədilər. H.Əliyevin qotiyatlı sayasında onun Azərbaycana rəhbərliyi (1969–1982) və SSRİ rəhbərlərindən biri olduğu dövrə (1982–1987) erməni separatçılarının niyyətlərinin canlanmasına yol verilmədi.

1984-cü ildə İravanda Z.Balayanın «Oçaq» kitabının çap edilməsi, onun Qarabağın tarixinə və müasir dövrünə dair məqsədönlü təhrifləri, millətçi-separatçı çağrıqları ehtirasları yenidən qızışdırıldı.¹²⁶ Bu əhvali-ruhiyyə erməni millətçiləri tərəfindən əhatə olunmuş M.S.Qorbaçovun elan etdiyi «şəxşarlıq və yenidənqurma» şəraitində sovet rəhbərliyində (M.S.Qorbaçovun timsalında!) böyük dəstək qazandı və yeni mərhələyə qədəm qoydu. Moskvadan hərtərəfli dəstək alan erməni separatçıları və terrorçuları tərəfindən idarə olunan Dağlıq Qarabağ, 1920-ci ildə Azərbaycan Xalq Cümhuriyyəti dövründə olduğu kimi, yenə də Azərbaycan xalqına qarşı xəyanət yolu tutdu.


6.3. Dağlıq Qarabağ Muxtar Vilayəti və Qarabağın aran (düzən) hissəsinin inkişafına ümumi bir baxış

Qarabağ (onun həm aran, həm da dağlıq hissələri) özünün bütün əvvəlki tarixi dövrlərində Azərbaycanın vahid təbii-coğrafi regionu kimi iqtisadi və siyasi inkişafına, oxşar adət-ənənələrinə, həyat tərzinə və məişətinə görə bir-birini tamamlayan tarixi vilayət olmuşdur. Lakin Qarabağın dağlıq hissəsinə – Dağlıq Qarabağa muxtarlıyyat verilməsi ilə vəziyyətdə köklü dəyişiklik əmələ gəldi.

Dağlıq Qarabağ Muxtar Vilayəti onun üçün yaradılmış müstəsnə şərait nəticəsində inkişaf etmiş aqrar-sənaye bölgəsinə, Qarabağın azərbaycanlılar yaşayan aran rayonları və digər rayonlar isə onun xammal bazasına çevrilməyə başladı. Dağlıq Qarabağ Muxtar Vilayəti ətrafındakı azərbaycanlılar yaşayan rayonlar, əsasən pambıq istehsalı ilə məşğul olmağa istiqamətləndirdi, emaledici sənaye sahələrinin inkişafı geri qalmağa başladı. Bütün bunlar Dağlıq Qarabağ Muxtar Vilayətində həyat səviyyəsinin Qarabağın digər rayonlarına nisbətən sürətlə yüksəlməsinə səbəb oldu. Kurort-istirahət mərkəzlərinin Dağlıq Qarabağ Muxtar Vilayətində yerləşməsi də aran rayonlarının əhalisinin yay dövründə buraya yönəlməsinə səbəb oldu və Dağlıq



1



2

1. Xankendin Şəhər İcra Hakimiyətinin binası

2. Xankendin Şəhər İcra Hakimiyətinin binası



1992-ci il fevralın sonunda bütün Azərbaycanda olduğu kimi, Qarabağda da milli Novruz bayramına hazırlıq görüldü. Ermanı xəyanətlərini işə Xocalıda soyqırımına hazırlaşdırıldılar.



Qarabağın iqtisadiyyatını daha da inkişaf etdirdi. Bu da külli miqdarda vəsaitin Dağılıq Qarabağ Muxtar Vilayəti büdcəsinə daxil olmasına götürib çıxarırdı. Bütün regionda yeganə ali məktəb – Pedaqoji institut da Dağılıq Qarabağ Muxtar Vilayətinin mərkəzi Xankəndində (Stepanakertdə) idi.

Tarixi Qarabağın başqa rayonlarından fərqli olaraq, Dağılıq Qarabağ Muxtar Vilayətinin olda etdiyi iqtisadi üstünlük muxtar vilayət statusunun siyasi üstünlüğünün artması ilə də müsəyiət olunurdu. Azərbaycanlı – müsəlman əhalinin yaşadığı aran rayonları, əsasən xristian-ermənilərin yaşadığı Dağılıq Qarabağ Muxtar Vilayətinə nisbətən sovet rejiminin təzyiqlərinə, ayrı-seçkiliyə daha çox məruz qaldı.

Bütün bunlar Moskvadan və Ermənistandan SSR-dən kömək alan Dağılıq Qarabağ ermənilərinin etnik ekoizmini artırır, azərbaycanlılara qarşı açıq haqqarət mühiti yaradır. Beləliklə, 1905–1906 və 1918–1920-ci illərdə olduğu kimi, xüsusi mərkəzlərdən idarə edilən ermənilər daha yaxşı təşkil olunurdu. Əhalidən ermənilərin sürelə silahlandırılması da hayata keçirildi. Bu amillər başqa şərtlərlə birlikdə, sonralar Dağılıq Qarabağ Muxtar Vilayəti ətrafindəki digər rayonların Ermənistandan hərbi qüvvələri və Dağılıq Qarabağın erməni separatçı-terrorçuları tərəfindən işğalında həllədici faktorlardan oldu.

7. ERMƏNİSTANIN VƏ DAĞLIQ QARABAĞ ERMƏNİ SEPARATÇILARININ DAĞLIQ QARABAĞI AZƏRBAYCANDAN QOPARMAQ ÜÇÜN İŞĞALÇILIQ MÜHARİBƏSİ

7.1. Başlanğıc: 1985–1991-ci illər

Ermənilərin Azərbaycan torpaqlarına, o cümlədən Dağılıq Qarabağa qarşı iddiaları onların «Böyük Ermənistən» yaratmağa yönəlmış strateji planlarının tərkib hissəsidir. Ona görə də ermənilər, «ənənələrinə» sadıq qalaraq, həmisi əlverişli şərait yaranan kimi bu planın reallaşdırılması uğrunda mübarizəyə başlamışlar. SSRİ-də 1985-ci ildə ermənipərst M.S.Qorbaçovun hakimiyətə gəlməsi ilə¹²⁷ erməni separatçıları növbəti dəfə yenidən fəallaşdırılar.

Bu dəfə sovet rəhbərliyinin silahlı erməni separatçılarını-terrorçularını himayə və müdafiə etdikləri daha tez aşkara çıxdı. Dağılıq Qarabağ Muxtar Vilayəti ilə bağlı məxfi planı həyata keçirmək üçün M.S.Qorbaçov, ilk addım olaraq, onun qarşısında ən qüdrətli maneə olan Heydər Əliyevi Siyasi Bürodan uzaqlaşdırıldı. Bundan az sonra, 1987-ci ilin noyabrında Qorbaçovun komandasına daxil olan erməni akademik A.Aqanbekyan Parisdə Dağılıq Qarabağ barədə sovet rəhbərliyinə təklif verdiyini, yenidənqurma və demokratiya şəraitində bu problemin həllini tapacağına ümidi etdiyini bildirdi.¹²⁸ Əvvəllər gizli fealiyyət göstərən erməni «Qarabağ

Komitəsi», onun Dağılıq Qarabağ Muxtar Vilayətindəki separatçı-terrorçu təşkilatı «Krunk» («Durna») açıq işə keçdi. «Miatsum» («Birleşmə») hərəkatı formalaşdırıldı. Bu hərəkat Ermənistən, Dağılıq Qarabağ Muxtar Vilayəti, Moskva rəhbərliyi, SSRİ və dünya ermənilərinin potensialına arxalanırdı. Hadisələr 1988-ci ilin fevralından daha aqressiv mərcaya yönəldi. Fevral günlərində İrəvanda və Xankəndində (Stepanakert)

«Qarabağın tarixi kökləri antik dövrə gedib çıxır. Bu, Azərbaycanın tarixi əyalətlərindən biridir. Bu region [Azərbaycanın] vacib siyasi, mədəni və mənəvi mərkəzidir... Bədnəm «Qarabağ problemi» ermənilər tərəfindən saxta iddialar əsasında yaradılmışdır.»

Samuel A.Uims

«Ermənistən: terrorçu «xristian» ölkənin gizlilikləri, ermənilərin böyük sırları»
seriyaları, 1 cild, Bakı 2004, s.362

separatçılar və erməni millətçilərinin mitinqlər dalğası başladı. Fevralın 20-də Dağılıq Qarabağ Muxtar Vilayəti Sovetinin sessiyasi vilayətin statusuna baxılması haqqında Azərbaycan SSR Ali Sovetinə müraciət etdi.¹²⁹ Bu fakt ermənilərin 1945-ci ilin noyabrı ilə müqayisədə taktikani dəyişdirildiklərini göstərir. Onlar II Dünya müharibəsindən ötən dövr ərzində apardıqları intensiv təbliğat sayasında və xarici ölkələrdəki güclü erməni diasporunun köməyi ilə dünya ictimaiyyətində Dağılıq Qarabağ barədə yanlış rəy yarada bilmisdilər. Ona görə bu dəfə iddialarını bağlı qapılardan arxasından meydanlara çıxarmaq yolunu tutdular. Azərbaycanın o zamankı rəhbərliyi və geniş ictimaiyyəti isə erməni separatçılarının və onların müdafiəçilərinin yeni taktikası qarşısında hazırlıqsız idi. Fevralın 24-də Əsgəran rayonunda erməni separatçı-terrorçuları tərəfindən iki azərbaycanlı gəncin qətl yetirilmesi, 19 nəfərin yaralanması da ermənilərin planlarına qarşı düşüñülmüş siyasi xətt hazırlanması ilə neticələnmədi. Fevralın sonlarında artıq Azərbaycanın böyük sənaye şəhəri olan Sumqayıtda erməni xüsusi xidmət orqanları və SSRİ Dövlət Təhlükəsizlik orqanlarının iştirakı ilə əvvəlcədən hazırlanmış qəsdlər tərəfdildi.¹³⁰ Cox keçmədən Sumqayıt hadisələrinin ne üçün tərəfdildiyi aydın oldu. Əvvəlcədən planlaşdırıldığı kimi, bu hadisədən dərhal Ermənistanda yaşayan azərbaycanlılara qarşı və Dağılıq Qarabağ Muxtar Vilayətinin Azərbaycan SSR tərkibindən qoparılıb çıxarılması üçün istifadə edildi. «Martın 10-da İrəvandən cənubda azərbaycanlılara məxsus Mehmandar kəndinin 4 sakını qətl yetirildi. Martın 25-də Ararat rayonunun azərbaycanlı

Françuz jurnalisti Jan Iv Yonet:

"Biz Xocalı faciesinin şahidiyik. Biz Xocalı müdaficelerinin, yüzlerle dinc sakinin - qadınların, uşaqların, qocaların eybəcər hala salınmış cəsədlerini gözlerimizle gördük... Ermenilər vətalyotu da ateşe tutduqlarına görə çəkilişli başa çatdırı bilmedik. Amma eis yüksəklikdən gördüklerimiz de töredilən vəhşilikləri təsəvvürə getirmek üçün kifayət edirdi. Bu, tükürpedici menzərə idi. 5-6 yaşlı uşaqları, qondaqdakı körpələri, hamile qadınları vəhşilikle öldürən ermənilər cəlladılıqda heç kəsle müqayisəyə gelmezler".



Erəni separatçı - terrorcularının dinc Xocalı əhalisine qarşı törendikləri soyqırımıنى eks etdirən fotosenedler. 1992-ci il 26 fevral.

Xocalı soyqırımıنىñ canlı şahidi olan, yüzlerle körpə uşağın, qocanın, qadının qəddarlıqla qətlə yetirilməsini gözleri ile görən bu qızçıqaz dünyasının demokratik cəmiyyətlərinde yaşayan bütün insanlardan erməni separatçı-terrorcularının vəhşiliklərinə son qoyulması üçün cavab gözləyir.

kəndlərində 100-dən çox ev talan edilib yandırıldı, əhalisi qovuldular. Mayın ortalarında İravan yaxınlığında Azərbaycan kəndlərinə yenidən basqın edildi...».¹³¹ Tərkədə azərbaycanlılara qarşı dəfələrə təkrar olunmuş erməni vəhşilikləri və soyqırımları yenidən tüğyan etməyə başlandı.

rimları yeniden tüğyan etmeye başlıdı.

Separatçı-terörçü erməni vəhşiliklərinin baş alıb getdiyi bu dövrdə Sovet İttifaqı Kommunist Partiyası Mərkəzi Komitəsi və Sovet hökumətinin vəziyyətin real qiymətləndirilməsində maraqlı olmaması da aydın şəkildə üzə çıxdı. «1988-1995-ci illərdə Azərbaycan SSR-in Dağılıq Qarabağ Muxtar Vilayətinin sosial-iqtisadi inkişafını sürətləndirmək tədbirləri haqqında» 1988-ci il 24 mart tarixli qərar bilerək-dən məsələnin separatçılıq aktı olmasını ört-basdır etməyə yönəlmədi. Belə bir dəstək erməni separatçılarını daha da ruhlandırdı və onların tacavüzkarlığını daha da artırdı. Moskva karşısındakı mütilik nümayiş etdirən Ə.Vəzirov başda olmaqla Azərbaycan rəhbərliyi öz xalqına xəyanət, tacavüzkarla işa güzəşt mövqeyi tuturdu. Nəhayət, Moskva Dağılıq Qarabağ Muxtar Vilayətini Azərbaycan SSR-in tərkibində çıxartmaq istiqamətində daha bir addım atdı: SSRİ Ali Soveti Rayasət Heyəti 1989-cu il yanvarın 12-də «Azərbaycan SSR-in Dağılıq Qarabağ Muxtar Vilayatında xüsusi idarəciliğin formasının tətbiqi haqqında» qərar qəbul etdi.¹²² Məqsəd aydın idi: Dağılıq Qarabağ Muxtar Vilayətində yaradılmış Xüsusi idarə Komitəsi muxtar vilayətin Azərbaycandan alınmış Ermənistana veriləşməsini təmin etməli idi. Lakin bunu başa düşən Azərbaycan xalqının demokratik mübarizəsi nəticəsində noyabrın 28-də Xüsusi idarə Komitəsi ləğv edildi. Ancaq bunun əvəzində yeni bir qurum – Teşkilat Komitəsi yaradıldı. Ermənistən SSR bu vəziyyətdən istifadə edərək dekabrin 1-də Dağılıq Qarabağın Ermənistənə birləşdirilməsi haqqında antikonstitusional qərar qəbul etdi. Bu Ermənistən tərəfindən Azərbaycan SSR-in ərazi bütövlüyüնə qarşı açıq hüquqi müdaxilə aktı idi. Moskva, gözənlidiyi kimi, bu kobud müdaxila faktına da göz yumdu. Bununla vəziyyət daha da kəskinləşdi. Bu dəfə Qorbaçov başda olmaqla SSRİ rəhbərliyi Azərbaycana qarşı daha dəhşətli bir cinayətə əl atdı. Əsas hədəf kimi Bakı seçildi. Sovet dövləti öz vətəndaşları眼前的 konstitusiya öhdəliyini pozaraq an müasir texnika və silahlılarla silahlanmış iri qoşun kontingenti yeritməklə 1990-ci il yanvarın 19-dan 20-nə keçən gecə Bakıda qanlı qırğın töötədi.¹²³

Bakı qırğındında erməni əsgər və zabitlərindən geniş istifadə olundu. Lakin 20 yanvar qırğını Azərbaycan xalqının iradasını qura bilmədi, əksinə, respublikanın istiqlaliyyəti və ərazi bütövlüyü uğrunda mübarizəni daha da gücləndirdi. 20 Yanvar qırğıının səhəri günü Moskvadakı Azərbaycan nümayəndəliyinə galib sovet rəhbərliyinin cinayət əməllərini qətiyyatla ifşa edən Heydər Əliyev Azərbaycan xalqının bu adətli mübarizəsinin – Qurtuluş savaşının önünə keçdi. 1991-ci il avqustun 30-da Azərbaycan SSR Ali Soveti dövlət müstəqilliyinin bərpə edilməsi haqqında bəyanat qəbul etdi, oktyabrın 18-də isə «Dövlət Müstəqilliyi haqqında Konstitusiya Aktı» qəbul olundu.¹²⁴ Dağılıq Qarabağın erməni separatçıları da yaranmış vəziyyətdən istifadə edərək siyasi teşkilatlanmayı davam etdirirdilər. Onlar 1991-ci ilin sentyabrında «Dağılıq Qarabağ respublikası» adlanan oyuncaq qurumun yaradıldığını elan

etmişdiler. Azərbaycan Respublikası həmin qurumu tanımaqdən imtiyət etmiş, noyabr ayının 26-da isə Dağlıq Qarabağ Muxtar Vilayətinin statusu lağv olunmuşdu.

1991-ci ilin sonlarında SSRİ-nin dağıılması ilə keçmiş sovet məkanında yenidən geosiyasi şərait yarandı. Ermənistan, faktiki olaraq, Azərbaycana qarşı açıq və adətetsiz müharibəyə başladı. Ermənistanın hərbi birləşmələri Azərbaycanın sərhədlərini pozub, Qarabağ daxil oldular və Dağılıq Qarabağın erməni separaçı-terrorçuları ilə birleşərək Azərbaycan torpaqlarının işğalına başladılar.

7.2. Azərbaycanın dövlət müstəqilliyi əleyhinə qəsd

Ermənistanın Azərbaycan Respublikasına qaralan edilməməs müharibəsi. Qarabağın işçiləri

1988-ci il fevral hadiselerinden sonra Dağlıq Qarabağ Muxtar Vilayatının sepa-
ratçı-terrorçu qruplaşmaları ve Ermənistan silahlı qüvvələri Dağlıq Qarabağın elə
keçiriləsi uğrunda hərbî əməliyyatlara başladılar. **SSRİ Silahlı Qüvvələrinin**
Ermənistan və Dağlıq Qarabağ Muxtar Vilayatında yerləşən hissələri də onlara
qoşuldular. Aydır ki, Moskvanın razılığı olmadan Rusiya hərbî qüvvələri bu addi-
mı ata bilməzdilər! Bununla, 1917-ci ilin fevralında çar hökumətinin yırılması nəticə-
sində meydana gələn tarixi şəraite bənzər vəziyyət SSRİ-nin dağlımasından sonra,
yenidən təkrar olundu. Sovet ordusu sıralarında qulluq edən erməni zabitləri və
keçmiş sovet hərbî hissələri azərbaycanlılara qarşı birləşdilər və vahid cəbhədə hərbî
əməliyyata başladılar (Azərbaycan xalqına qarşı 1918-ci ilin Mart soyqırımında
olduğu kimi!). Əvvəlcə Dağlıq Qarabağın azərbaycanlı yaşayış məskənlərinin işğalına
başlandı.¹³³ 1992-ci il yanvarın 15-də Kərkicahən, fevralın 10-da Malibeyli, Quşçular
kəndləri işğal olundu, dinc və silahsız əhaliyə divan tutuldu, Xocalı və Şuşanın müha-
sira məngənəsi daraldı. Tələm-təlesik formalasdırılmış Azərbaycan könnüllürinin
Daşaltı əməliyyati uğursuz oldu. Erməni və sovet hərbî birləşmələri fevralın ortalarında
Qaradağlı kəndini elə keçirdilər.¹³⁴ **1992-ci il fevralın 25-dən 26-na keçən gecə**
müsəir tarixin ən facieli hadisəsi baş verdi. **Erməni hərbî birləşmələri Xocalıda**
Rusiyadan 366-ci motoatıcı polkunun asgərləri ilə birlikdə azərbaycanlılara qarşı
dəhşətli soyqırımı törətdi.¹³⁵ Bu, İkinci Dünya müharibəsində faşizmin töratidyi dəh-
şəlli qırğınlardan sonra müsəir dövrdə erməni separatçı-terrorçuları ilə birlikdə Ermə-
nistan hərbî qüvvələrinin insanlığ qarşı törətdiyi an kütləvi və ən dəhşətli soyqırımı
dir. Azərbaycanın ərazisi bütövlüyüne və onun xalqına qarşı çevrilmiş bu müharibədə
Azərbaycan rəhbərliyinin öz xalqının deyil, Moskvanın mövqeyini müdafiə etməsi
onu nüfuzdan saldı. Xalq hərəkatının daha da gücləndiyi şəraitde 1992-ci ilin martın
da respublikaya rəhbərlik edən A. Mütəllibov istəfa verdi. Yaranmış hakimiyət boş-
luğu Azərbaycan Respublikasının müdafiə qabiliyyətini daha da zəiflətdi. Bunun
nəticəsində 1992-ci ilin mayında erməni və sovet hərbî birləşmələri Şuşanı da əla-
keçirdilər. Bununla da faktiki olaraq, ermənilər bütün Dağlıq Qarabağın ərazisini işğal



QARABAĞ

etdilər. Növbəti addım Laçın rayonunun işgalı oldu. Ermanlıor Dağlıq Qarabağ Muxtar Vilayatının bütün ərazisini, üstünlük Laçın rayonunu işgal etdiğinden sonra da hərbçi omalıyyatları dayandırmadılar. Azərbaycan Xalq Cəbhəsinin hakimiyyəti (1992 may - 1993 iyun) dövründə davam edən yeni hakimiyyət çəkişmələri respublikanın müdafiəsinə ağır zərba vurdu. 1993-cü ilin aprelində Kəlbəcər işgal olundu. İyun ayında Azərbaycanda dərin siyasi böhran baş verdi. Xalqın tələbi ilə Heydər Əliyev hakimiyyətə gəldi. Ermanistan Azərbaycana qarşı mühəribəni davam etdirərək 1993-cü ilin oktyabr ayları arasında Ağdam, Füzuli, Cəbrayıllı, Qubadlı və Zəngilan rayonları işgal etdi (*Cədvəl 7.1; bax: əlavə 15, səh. 124*). Ermanlıor işgal etdiğiləri torpaqları «viran qoymaq» taktikasına əl atmışdır. Mühəribədə 20 min azərbaycanlı silahlı qüvvələrinin Beyləqan istiqamətində hücumu dayandırıldı. Azərbaycan ordusunun müvəffəqiyyətli omalıyyatları nəticəsində 1994-cü il yanvarın 5-də Füzuli rayonunda strateji əhəmiyyətli Horadiz qəsəbəsi və 22 kənd düşməndən təmizləndi. Bunun ardınca Cəbrayıllı rayonu ərazisinin bir hissəsi, Kəlbəcər rayonunda Bozlu, Təkəqaya, Babaşlar, Qanlıkənd, Çaplı, Susuzluq, Qasımbinəsi, Yansaqbina, Yanşaq, Bağırsaq, Qamışlı, Bağırlı yaşayış məntəqələri də düşməndən azad edildi. Düşmən Çıçəkli dağdan və b. strateji yüksəkliklərdən qovuldular, Kəlbəcər-Laçın yolu tunelə qədərki hissəsi nəzarət altına alındı.¹⁴⁰ Azərbaycanın mühəribədə dönüş yaratmaq, işgal olunmuş vətən torpaqlarını azad etmək sahəsində əldə etdiyi uğurlar, nəinki Ermanistanı, həmçinin onu müdafiə edən qüvvələri də ciddi təşvişə saldı. Ermanistanın himayaçilərinin, onun hərbi cəhətdən daha da möhkəmləndirilməsi, müasir silahlarla təmin olunması, bölgədə irticəti qüvvəyə çevriləməsi siyaseti dəha gücləndirildi. Azərbaycan Respublikası belə bir şəraitdə 1994-cü il mayın 8-də Bişkek protokolunu imzaladı. Azərbaycanın düşmən üzərində hərbi uğurları sayasında mayın 12-də cəbhədə atəskəsə nail olundu.

Cədvəl 7.1

Qarabağ mühəribəsində ermənilərin işgal etdiyi Azərbaycan torpaqları, onun Azərbaycan və Ermənistən ərazisinə nisbəti

İşgal olunan ərazi	İşgal tarixi	İşgal olunan ərazilərin sahəsi		
		mütləq kv. km.	Azərbaycana nisbətən, %-la	Ermənistənə nisbətən, %-la
Dağlıq Qarabağ	1988–1992	4 400	5,08	14,77
O cümlədən				
Şuşa	1992, 8 may	289	0,33	0,97
Laçın	1992, 18 may	1835	2,12	6,16
Kəlbəcər	1993, 2 aprel	1936	2,24	6,50
Ağdam	1993, 23 iyun	1094	1,26	3,67
Füzuli	1993, 23 avqust	1386	1,60	4,65
Cəbrayıllı	1993, 23 avqust	1050	1,21	3,52
Qubadlı	1993, 31 avqust	802	0,93	2,69
Zəngilan	1993, 29 oktyabr	707	0,81	2,37
Cəmi		13 210	15,25	44,33

QARABAĞ

Azərbaycana qarşı ədalətsiz mühəribə aparıldığını, onun arazi bütövlüğünün pozulduğunu və torpaqlarının ermənilər tərəfindən işgal olunduğunu Birleşmiş Millətlər Təşkilatı (BMT) təsdiq etdi. BMT Təhlükəsizlik Şurası erməni silahlı qüvvələrinin işgal olunmuş Azərbaycan ərazilərini tərk etməsi haqqında 4 qətnama (822, 853, 874, 884 sayılı)¹⁴¹ qəbul etdi. Lakin erməni işgalçılara bu qətnamələri yerinə yetirmədiłər.

Ermənistən işgalçılara qarşı mübarizədə Azərbaycanın hərbi-iqtisadi və insan qüvvələrinin səfərbər edilməsinə böyük ehtiyac var idi. **Bu məqsədə Heydər Əliyev noyabrın 2-də televiziya və radio ilə xalqa müraciət etdi, ciddi hərbi-təşkilatı tədbirlər həyata keçirildi.** Bunun nəticəsində Azərbaycan xalqının işgalçılara qarşı ədalətlili mübarizəsində dönüş yaratmaq mümkün oldu. Noyabrın ortalarında Ermənistən silahlı qüvvələrinin Beyləqan istiqamətində hücumu dayandırıldı. Azərbaycan ordusunun müvəffəqiyyətli omalıyyatları nəticəsində 1994-cü il yanvarın 5-də Füzuli rayonunda strateji əhəmiyyətli Horadiz qəsəbəsi və 22 kənd düşməndən təmizləndi. Bunun ardınca Cəbrayıllı rayonu ərazisinin bir hissəsi, Kəlbəcər rayonunda Bozlu, Təkəqaya, Babaşlar, Qanlıkənd, Çaplı, Susuzluq, Qasımbinəsi, Yansaqbina, Yanşaq, Bağırsaq, Qamışlı, Bağırlı yaşayış məntəqələri də düşməndən azad edildi. Düşmən Çıçəkli dağdan və b. strateji yüksəkliklərdən qovuldular, Kəlbəcər-Laçın yolu tunelə qədərki hissəsi nəzarət altına alındı.¹⁴⁰ Azərbaycanın mühəribədə dönüş yaratmaq, işgal olunmuş vətən torpaqlarını azad etmək sahəsində əldə etdiyi uğurlar, nəinki Ermənistəni, həmçinin onu müdafiə edən qüvvələri də ciddi təşvişə saldı. Ermənistən himayaçilərinin, onun hərbi cəhətdən daha da möhkəmləndirilməsi, müasir silahlarla təmin olunması, bölgədə irticəti qüvvəyə çevriləməsi siyaseti dəha gücləndirildi. Azərbaycan Respublikası belə bir şəraitdə 1994-cü il mayın 8-də Bişkek protokolunu imzaladı. Azərbaycanın düşmən üzərində hərbi uğurları sayasında mayın 12-də cəbhədə atəskəsə nail olundu.

Azərbaycana qarşı apardığı işgalçılıq mühəribə dövründə Ermənistən Azərbaycan sərhədlerinin 360 km-lıq sahəsində irəli soxularaq 20%-dək Azərbaycan torpaqlarını işgal etmiş. Füzuli rayonundakı Horadiz qəsəbəsindən Zəngilanadək **198 km-lıq** Azərbaycan-İran sərhədlərini nəzarət altına almışdır. Erməni işgalları nəticəsində Dağlıq Qarabağ ərazisində **50 minadək** azərbaycanlının yaşadığı 2 şəhər, 1 qəsəbə, 53 kənd tutuldu. Dağlıq Qarabağdan kənardan aparılan işgallarla birlikdə **890** şəhər, kənd və qəsəbə ermənilərin elinə keçdi. Dağıldılmış obyektlər, zəbt olunmuş əkin və meşə sahələri aşağıdakı kimi olmuşdu: yaşayış evləri-102000, ictimai binalar-7000; ümumtəhsil məktəbləri-693; səhiyyə obyektləri-695; avtomobil yolları-800 km., körpülər-160; su kəməri- 2300 km., elektrik xətti-15000 km., meşə sahəsi – 250000 ha., əkin sahəsi-200000 ha., tarixi abidə və muzeylər- 464. İlkin hesablamalara görə, Azərbaycan Respublikasına 60 mlrd. ABŞ dolları həcmində zərər dəymmişdir.¹⁴¹ Bundan başqa, Azərbaycanın civa, obsidian və perlit ehtiyatlarının hamisi, tikinti və üzlük materiallarının 35-60 faizi, meşə fondunun 23,8 faizi, su ehtiyatlarının 7,8 faizi və s. işgal olunmuş torpaqların payına düşür. Burada **2 qoruq və 3 yasaqlıq, 3 iri su anbarı** da yerləşir.¹⁴²

7.3. Qarabağda erməni separatçı-terrorçu işgal rejimi

Ermonilər Qarabağın işgal olunmasına Dağılıq Qarabağ Muxtar Vilayətində siyasi hakimiyəti ola keçirməklə başladılar. Bu məqsədlə onlar qanuni orqanların səlahiyyətlərini mənimsemək üçün tədbirlər gördülər. Bununla onlar öz fəaliyyətlərinə üzəndən rəqət həlqəsi don geyindirməyə çalışırdılar. Bu məqsədlə Dağılıq Qarabağ Muxtar Vilayəti əhalisi nümayəndələrinin qurultayı adlandırılaraq toplantı keçirdilər. Bu «qurultay» qeyri-qanuni idi. Onun qərarı da obyektiv ola bilməzdi. Cənubi vilayətin azərbaycanlı əhalisinin nümayəndələri həmin «qurultaya» dəvət olunmamışdır və orada iştirak etməmişdilər. 1989-cu il avqustun 16-də Milli Şura yaradılmışdır.¹⁴³ Bu şura Dağılıq Qarabağ Muxtar Vilayətinin Azərbaycandan qoparılması işinə bilavasitə rəhbərlik etdi, Təşkilat Komitesinin fəaliyyətinə maneçilik törətdi. 1991-ci ilin sentyabrında isə oyuncaq «Dağılıq Qarabağ respublikası» yaradılması elan edildi. Azərbaycanın Dağılıq Qarabağ Muxtar Vilayətinin statusunu *İağv edərək burada ümum respublika idarə üsuluna keçməsi həmin qurumun qeyri-qanuniliyini bir dəfə sübut edir.*

Bütün bu proseslər zamanı Ermənistən mövqeyindəki *hiyləgərlik* də aydın nəzərə çarpır. O, bir tərəfdən Dağılıq Qarabağ Muxtar Vilayətinin Ermənistənə birləşdirilməsi haqqında qərar qəbul edir, digər tərəfdən isə «Dağılıq Qarabağ respublikası» adlanan oyuncaq qurumun beynəlxalq aləmdə tanınmasına çalışır; «Dağılıq Qarabağ respublikası»nda hakimiyət orqanlarına legitim xarakter vermək üçün «seçkilər» keçirilir və s.

«Dağılıq Qarabağ respublikası» mahiyyət etibarı ilə separatçı-terrorçu işgal rejimidir. Bu rejim, ona bənzər digər rejimlərdə olduğu kimi, Ermənistən və separatçı-terrorçu qüvvələri dəstəkləyən digər dövlətlərin köməyi ilə yaradılan və silahlandırılan hərbi qüvvələrə arxalanır. Bu rejim özünü «Dağılıq Qarabağ respublikası» adlandırdığı halda, faktiki olaraq tarixi Qarabağ torpaqlarının böyük bir hissəsini, yəni Dağılıq Qarabağa daxil olmayan Azərbaycan ərazilərini də işgal altında saxlayır. Təkcə bu fakt Dağılıq Qarabağ Muxtar Vilayətinin ərazisindən kənarda olan torpaqların hazırlıq vəziyyətini kifayət qədər aydın şəkildə ifadə edir.

«Dağılıq Qarabağ respublikası» adlanan oyuncaq rejim yaradılarkən Azərbaycan torpaqları işgal olunmuş, işgal prosesində azərbaycanlılara qanlı divan tutulmuş, soyqırımları törədilmiş, yerli əhali zorla qaçın və kökünə çevrilmiş, beləliklə, bu torpaqlarda etnik təmizləmə aparılmışdır. **Bunun nəticəsində Azərbaycanın işgal olunmuş torpaqlarında ermənilərin monoetnik hakimiyəti bərqrər edilmişdir.** Yeri gəlməkən, vaxtı ilə ermənilər inдиki Ermənistən ərazisində – keçmiş Qəribi Azərbaycan torpaqlarında da eyni siyaseti həyata keçirmişdilər.

Diyarın iqtisadi vəziyyəti də qanlı işgal rejiminin acınacaqlı nəticələrini eks etdirir. Dağılıq Qarabağın iqtisadi potensialına zərbə vurulmuş, hələ sovet hakimiyəti dövründə meydana gəlmiş erməni mafioz qüvvələri arasında bölüşdürülmüş,

Ermənistən xammal bazasına çevrilmişdir. Keçmiş Dağılıq Qarabağ Muxtar Vilayətinin sərhadlarından kənarda işgal olunmuş digər Azərbaycan rayonlarının iqtisadiyyatı daha ağır vəziyyətə düşmüşdür. Mövcud iqtisadi potensial, o cümlədən doğma yurd-yuvasını tərk etməyə məcbur olmuş əhalinin bütün əmlakı qarət edilmiş və tamamilə dağıdılmışdır. Kənd təsərrüfatına yararlı torpaqların becərilməməsi öz təsirini göstərmişdir. «Əkilib-becərilməyən torpaqlarda yabanı bitkiler zəngin olduğundan, vəhşi heyvanlar, ...ziyanverici həşəratlar həddən artıq çoxalar. Onlar ətraf ərazilərə, o cümlədən qonşu rayonlara yayılırlar təsərrüfatlara böyük ziyan vurur».¹⁴⁴


Işgal altındakı torpaqlarda olan azərbaycanlılara məxsus tarixi abidələr (*bax: əlavə 16, səh. 125*) vəhşicəsinə talan edilmiş və dağıdılmışdır. Azərbaycan Albaniya dövlətinə aid xristian abidələri saxtalaşdırılırlaraq erməni-qriqorian abidələrinə çevirilir. Müasir erməni vandalizmi dünənin gözü qarşısında öz işini görməkdədir...

Bir tərəfdən Qarabağda aparılan hərbi əməliyyatlar, digər tərəfdən mövcud işgal rejimi ekologiyaya da ağır zərbə vurmusdur. «Ermənilər hazırda Şuşa mağarası, Şuşanın qala divarları, Şuşada görkəmli Azərbaycan şairi Molla Pənah Vəqifin məqbərəsi, Füzulidə Şah Abbas karvansarası, Ağdam, Kəlbəcər, Laçın, Qubadlı, Zəngilan, Cəbrayıllı və s. yaşayış məskənlərindən olan mədəni-tarixi abidələri tamamilə dağıtmış, Qarabağ ərazisindəki qədim Alban kilsələrini silah anbarlarına çevirərək yararsız hala salmışlar. İşgal olunmuş ərazilərde 43-ə qədər hidrometeoroloji müşahidə məntəqələri məhv edilmişdir ki, bütün bunlar YUNESKO və Ümumdünya Meteoroloji Təşkilatının prinsiplərinə ziddir».¹⁴⁵

«Dağılıq Qarabağ respublikası»nın işgal olunmuş ərazilərdən narkotiklərin becərilməsi, istehsalı və tranzit kimi istifadə etməsi haqqında Azərbaycanın Avropa Şurası Parlament Assambleyasındaki nümayəndə heyətinin məruzə və çıxışlarında ətraflı məlumat verilmişdir. Bu ərazilərdə beynəlxalq və erməni terror təşkilatlarının bazaları olması haqqında da faktlar mövcuddur.¹⁴⁶ Ermənilərə məxsus beynəlxalq şirkətlərin Dağılıq Qarabağın separatçı-terrorçu rejimi maliyyələşdirməsi faktı da aşkar olunmuşdur.

Qarabağın işgalindən sonra Ermənistən hər cür şirnökəndirci vasitələrlə həmin torpaqları ermənilərlə məskunlaşdırmaqla yanaşı, daha hiyləgər yollara əl atmağa başladı. Kürd Fəhlə Partiyası (PKK) ilə aparılan danışqlar neticəsində İraqdan kürdlərin işgal olunmuş ərazilərə köçürülməsi üçün tədbirlər görülməyə başlandı.¹⁴⁷ 2003-cü ilin aprelində ABŞ və müttəfiq qüvvələrin İraqa qarşı müharibəsi ərefəsi və dövründə orada yaşayan ermənilərin de Qarabağda yerləşdirilməsi ideyası ortaya atıldı. ABŞ Dövlət Departamenti buna ciddi etirazını bildirdi. Kürdlərin İraqdakı mövqeyindəki dəyişikliklər onların Qarabağ köçürülməsi barədə erməni – Kürd Fəhlə Partiyası sövdələşməsini pozdu. Bu, əslində, həmin torpaqların qanuni sahibi olan azərbaycanlıların tarixi hüquqlarının bir daha təsdiqi idi.

Qarabağda separatçı-terrorçu erməni işgal rejimi getdikcə bütün dünyada da etiraz doğurmaqdadır. Təsadüfi deyil ki, beynəlxalq aləmdə böyük qüvvə və təsir



Prezident İlham Əliyev Azərbaycanın istiqlaliyyəti uğrunda və Qarabağ müharibəsində həlak olmuş qəhrəmanların dəfn olunduğu Şəhidlər xiyabanını ziyarət edərkən

vasitələrinə malik olan ermənilər, bütün cəhdlərinə baxmayaraq, bu oyuncaq qurumun tanınması sahəsində heç bir irəliliyişə nail ola bilməmişlər. Əksinə, bir sıra nüfuzlu beynəlxalq təşkilatlar öz sonadlarında Azərbaycan ərazisinin işğalı faktını və Ermənistən işgalçi-tocavüzkar dövlət, oyuncaq «Dağılıq Qarabağ respublikası»nın iso separatçı-terroru rejim olmasına tösdig etmişdir.

8. ERMƏNİSTAN – AZƏRBAYCAN, DAĞLIQ QARABAĞ MÜNAQİŞƏSİNİN HƏLLİNƏ DAİR: AZƏRBAYCAN RESPUBLİKASININ MÖVQEYİ

Rusiya imperiyasının Şimali Azərbaycan ərazisində erməni dövləti yaratmaq siyasetinin reallaşmasına XIX əsrin avvallarında başlanmışdır. Ermənistən Azərbaycana qarşı əsəsəz ərazi iddialarının tarixi də həmin dövrdən başlanır. Bu siyaset Birinci Dünya müharibəsinin gedisində reallaşdırıldı. 1918-ci ildə Qərbi Azərbaycan torpaqlarında, Cənubi Qafqazda ilk dəfə olaraq, erməni dövləti yaradıldı. Azərbaycan Xalq Cümhuriyyəti hökuməti Azərbaycanın mədəniyyət mərkəzlərindən olan İravan şəhərini 29 may 1918-ci il tarixli xüsusi qərarına əsasən **ermənilərin bir siyasi mərkəzi olması xatirinə** onlara güzəştə getdi. Bu, Cənubi Qafqazda sülh və əmənəmanlıq yaradılması məqsədi ilə atılmış xoşməramlı addım idi. Lakin buna baxmayaraq, ermənilər Azərbaycana qarşı ərazi iddialarını Azərbaycan Xalq Cümhuriyyəti dövründə və Sovet hakimiyyəti illərində bütün kəskinliyi ilə davam etdirdilər. Moskvadan hərtərəfli dəstək alan ermənilər bütün bu dövr ərzində yenice yaradılmış Ermənistən dövlətinin ərazisini daim Azərbaycan torpaqları hesabına genişləndirdilər. Qərbi Azərbaycanın yerli və mütləq çoxluq təşkil edən əhalisi olan azərbaycanlıların soyqırımları və zorakı deportasiyalar yolu ilə öz ata-baba yurdlarından «təmizlənməsinə», bununla da, Ermənistən monoetnik olkaya çevrilmesinə nail oldular. Sovet dövrünün (1920–1991-ci illər) son mərhələsində (1988–1991-ci illər) bu iddialar hərbi-siyasi və açıq təcavüzkarlıq xarakteri aldı. Bu dəfə ermənilər Cənubi Qafqazda (yənə də Azərbaycan ərazisində) ikinci erməni dövləti yaratmaq yolunu tutdular. Sovet dövləti Ermənistən, Azərbaycana qarşı ərazi iddialarını və Dağılıq Qarabağ Muxtar Vilayəti ermənilərinin separatçı-terrorçuluq fealiyyətinə birmənəli qiymət vermedi, erməni separatçıları və terrorçularının cinayət əməllərinin qarşısını almaq yolu tutmadı. Əksinə, bu məsələ üzrə ikili standarta əsaslanan, problemin mahiyyətinə və onun ədalətli həllinə zidd olan, onu həll etmək məqsədi güdməyen qərarlar qəbul edildi. Sovet İttifaqı Kommunist Partiyası Mərkəzi Komitəsi və SSRİ Nazirlər Sovetinin 1988-ci il 24 mart, SSRİ Ali Soveti Rəyasət Heyatının 20 iyul tarixli və b. qərarları bu qəbildən idi.¹⁴ Məhz bunun nəticəsində problem SSRİ daxilində həll edile bilmədi, Dağılıq Qarabağ və onun ətrafında cərəyan edən hadisələr, nəticə etibarilə, SSRİ-nin dağılması faktorlarından birinə çevrildi. Beləliklə, sovet dövlətinin yaratmış

olduğu həmin ağır problemin həlli müstəqil Azərbaycan dövlətinə miras qaldı. Lakin bu dövrdə SSRİ-nin dağılması ilə dünya siyasetində yeni geosiyasi durum meydana gəlməmişdi. Azərbaycan və Ermənistən nüfuzlu beynəlxalq təşkilatlara üzv qəbul edilməsinə başlanılmışdı. Hər iki respublika 1992-ci il yanvarın 30–31-də Avropa Təhlükəsizlik və Əməkdaşlıq Müşavirəsinə (ATƏM; 1995-ci ilin yanvarından Avropa Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatı – ATƏT), martın 2-də isə BMT-ya qəbul olundu. Belə bir şəraitdə vaxtilə sovet dövlətinin inhisarında olan Dağılıq Qarabağ probleminin həlli beynəlmiləl xarakter almağa başladı. 1992-ci il martın 24-də ATƏM-in Nazirlər Şurasının fəvqələdə iclasında (Helsinki ş.) münaqişənin tənzimlənməsi üçün Minsk qrupu yaradıldı.

1992-ci ilin martından ATƏM və BMT problemin həllində birlikdə fealiyyət göstərirdi. Ermənistən silahlı qüvvələri 1992-ci ilin mayında Şuşa və Laçını işğal etməklə Minsk qrupunun fealiyyətini mürəkkəbləşdirdi, 1993-cü ilin martında Kəlbəcərin işğalı ilə də eyni vəziyyət yarandı. Belə bir şəraitdə BMT-nin 822 sayılı (1993-cü il 30 aprel) qətnamesi qəbul edildi. Minsk qrupu həmin qətnamənin həyata keçirilməsi üçün təsirli tədbirlər görə bilmədi. Nəticədə Ağdam da işğal olundu. ATƏM-in rolü daha da azaldı, əksinə, BMT bir-birinin ardınca daha üç qətnamə (853, 874, 884) qəbul etdi. ATƏM-in bu vəziyyəti Budapeşti sammitinə qədər (1994-cü ilin sonları) davam etdi.

Qeyd etmək lazımdır ki, Ermənistən–Azərbaycan, Dağılıq Qarabağ münaqişəsinin həllinə dair danişqıllar beynəlxalq praktikaya uyğun olaraq qapalı şəkildə aparılmış, mətbuat qısa informasiyalarla kifayətlənmışdır. Yalnız Azərbaycan Respublikası Milli Məclisinin Ermənistən–Azərbaycan, Dağılıq Qarabağ münaqişəsinin sülh yolu ilə həll olunması prosesinə aid məsələnin müzakirəsinə həsr edilmiş 2001-ci il 23 fevral tarixli iclasında bəzi ciddi açıqlamalar müəyyən aydınlıq yaratmışdır.¹⁵

Heydər Əliyev Azərbaycan Parlamentinin həmin iclasındaki çıxışında demişdir: «1992-ci ildə ATƏT-in Minsk qrupu yaranıbdır və Birleşmiş Millətlər Təşkilatı bu məsələni ATƏT-in himayəsinə veribidir. ATƏT də Minsk qrupu və Minsk konfransı yaradıbdır. Minsk qrupuna 12 dövlət daxildir... Nəhayət, 1994-cü ildə ATƏT-in Budapeşti sammitində biz vəziyyəti dəyişirdik. Yəni bir az qanuna salıdık... 1994-cü ilin dekabrında Budapeştdə biz, birincisi, Minsk qrupunun sədrlik məsələsini müəyyənləşdirdik, ikincisi də, orada ilk dəfə qərar qəbul olundu ki, ATƏT-in sülhməramlı qüvvələri yaransın və saziş əldə olunarsa, buraya, bizim bölgəyə hansısa bir ölkənin yox, ATƏT-in sülhməramlı qüvvələri daxil olsun. Biz nəzərdə tuturduq ki, sülhməramlı qüvvələr bu bölgədə maraqlı olmayan ayrı-ayrı ölkələrin nümayəndələrindən ibarət olacaqdır. Bu da çox əhəmiyyətli bir qərar idi. Biz buna nail ola bildik».¹⁶

1996-ci ilin dekabrında keçirilən Lissabon sammitində Heydər Əliyevin diplomatik qətiyyəti sayəsində mühüm irəliliyiş əldə olundu.¹⁷ Milli Məclisin 2001-ci il fevral tarixli iclasında qeyd olunduğu kimi, Lissabon zirvə görüşü zamanı Azərbaycanın mövqeyi, Ermənistən istisna olmaqla, dönyanın 53 dövləti tərəfindən tanınmış və

QARABAĞ




1. Cabbar Qaryağıdı oğlunun başçılıq eldiyi muğam üçlüyü. 1905-ci il.
 2. Şuşa müziqiciləri Varsavada. 1912-ci il.
 3. Muğam üçlüyü. Arif Babayev, Habil Bayramov, Habil Əliyev.

QARABAĞ

YUNESKO-nun xoşməramlı safinda xanım Mehriban Əliyevanın "Muğam-ırs" layihəsi çərçivəsində "Qarabağ xanəndələri" albomunun təqdimat mərasimində (2005-ci il, 8 aprel) çıxışından:

"Qarabağ Xanəndələri" albomu "Muğam-ırs" layihəsinin ilk albomudur... Heç də təsadüfi deyil ki, bizim ilk layihəmiz Qarabağ xanəndələrinə həsi olunmuşdur. Biz Qarabağ torpağının acisini, Azərbaycanın haqq səsini muğam vasitəsilə bütün dünyaya çatdırırıq... Muğam artıq təkəcə bizim Azərbaycanın yox, bütün dünyanın sərvətidir. Bizi məqsədimiz muğamı qorumaq, inkişaf etdirmək, muğamın gözəlliyini, onun dərin fəlsəfəsini galəcək nəsillərə çatdırmaqdır".



müdafia olunmuşdur. Lissabon sammitinden sonra ATƏT-in Minsk qrupunun yeni formatda yaradılması, müvəqqəti də olsa, onun fəaliyyətinə bir canlanma gətirdi.¹⁵²

Bu öz əksini Ermənistan – Azərbaycan, Dağılıq Qarabağ münəqişesinin həlli üçün təkliflər irəli sürülməsində göstərmışdır. «Dağılıq Qarabağ münəqişesinin aradan qaldırılmasına dair hərtərəfli səziş adlanan birinci sənəd 1997-ci il iyun ayının 11-də tərəflərə təqdim olunmuşdur. «Həmin sənəd daha çox paket həll kimi tanınır və bir paketdə birləşdirilən iki anlaşmadan ibarətdir. Anlaşmalardan birincisi silahlı münəqişənin dayandırılmasına, ikincisi isə Dağılıq Qarabağın statusunun müəyyənləşdirilməsinə həsr olunmuşdur».¹⁵³ Bu sənədə Ermənistan tərəfi etiraz etdiyindən, 1997-ci il sentyabrın 19-da «Dağılıq Qarabağ silahlı münəqişesinin dayandırılması haqqında» adlı ikinci bir sənəd teklif olunmuşdu. Bu sənəd münəqişənin marhələli həllini nəzərdə tuturdu. «Mərhələli həll planı digər iki təklifle müqayisədə Azərbaycan tərəfindən daha məqbul hesab olunmuşdu».¹⁵⁴ Erməni tərəfinin etirazını əsas tutan Minsk qrupu həmsədrleri dekabrın 2-də marhələli həll planında dayışıklık etmiş. Dağılıq Qarabağı münəqişə tərəfi kimi tanıtmağa cəhd göstərmmişdir. Bununla əlaqədar olaraq, «Azərbaycan həmin versiyani qəbul etmədiyi, yalnız 19 sentyabr tarixli layihə əsasında danışqlara başlamağın mümkin olduğunu bildirdi».¹⁵⁵

1998-ci ilin noyabrında münəqişənin həllinə dair üçüncü bir təklif irəli sürülmüşdür. Bu təklif «ümmumi dövlət» adı ilə tanınır. Həmin təklif mahiyyətəcə Dağılıq Qarabağı müstəqil dövlətə çevirmək məqsədi güddüyinə və buna görə də Azərbaycanın mənafeyinə zidd olduğunu görə qəbul edilməmişdir. Bundan sonra ATƏT-in Minsk qrupu həmsədrleri heç bir təkliflə çıxış etməmişdir. Bununla yanaşı, Ermənistan–Azərbaycan, Dağılıq Qarabağ münəqişesinin həlli üçün 1999-cu ilin aprelindən hər iki respublika prezidentlərinin birbaşa dialoqları təşkil olunmağa başlamışdır. Heydər Əliyev Minsk qrupunun təkliflərinə və birbaşa dialoqlara dair məsələyə yekun vuraraq demişdir: «Aparılan bütün bu danışqlardan, Minsk qrupunun verdiyi təkliflərdən manə bir şey aydınlaşdır ki, bunlar Dağılıq Qarabağa müstəqilliyyə yaxın bir status verməklə məsələni həll etmək, yaxud da tamam müstəqillik vermək istəyirlər. Minsk qrupunun bütün təkliflərindən bu görünür, başqa bir şey yox. Biz də buna razı olmamışq və razı ola bilmərik».¹⁵⁶ Azərbaycan Prezidentinin mövqeyinə gəldikdə, o, aşağıdakı kimi ifadə olunmuşdur: «Azərbaycan Prezidenti inдиya kimi, keçirilən bütün danışqlarda konstruktiv mövqə tutaraq problemin digar yollarla deyil, ancaq sülh yolu ilə həll olunmasına tərəfdar çıxmışla yanaşı, Azərbaycanın ərazi bütövlüyü, suverenliyi çərçivəsində qarşılıqlı güzəştlərlə Dağılıq Qarabağ ermənilərinə dünyadə mövcud olan və təcrübədən keçmiş ən yüksək status verilməsinə razı olduğunu bildirib».¹⁵⁷

Qeyd etmək lazımdır ki, Dağılıq Qarabağ probleminin həlli Azərbaycanın elmi, icimai-siyasi fikrində də geniş yer tutur.

2003-cü il oktyabrın 15-də keçirilən prezident seçkisi zamanı parlaq qələbə qazanaraq, xalqın iradəsi ilə Azərbaycan Respublikasının yeni dövlət başçısı seçilmiş İlham Əliyev bütün sahələrdə olduğu kimi, Dağılıq Qarabağ probleminin həllində

da Heydər Əliyev siyasetini davam etdirəcəyini bəyan etmişdir. O, 2003-cü il oktyabrın 31-də keçirilmiş təntənəli andıcmə mərasimində demişdir: «*Ermənistan–Azərbaycan, Dağılıq Qarabağ münəqişəsi ölkəmiz üçün ən ağır problemdir. Uzun illərdir ki, biz atəşkəs rejimində yaşayırıq. Təəssüflər olsun ki, bu məsələ ilə bilavasitə məşğul olan ATƏT-in Minsk qrupunun fəaliyyəti hələlik heç bir nəticə vermir. Biz hələ də ümidi lərimizi itirmirik. Hələ də ümid edirik ki, həmsədlər bu məsələ ilə daha ciddi şəkildə, məsuliyyətlə məşğul olacaqlar. Bu məsələ öz həllini tapmalıdır. Bu problem yalnız bir neçə prinsiplər, beynəlxalq hüquq normaları əsasında həll oluna bilər: Azərbaycanın torpaqları işğaldan azad olunmalıdır, bir milyon qaçqın və köçkün öz doğma yurdularına qayutmalıdır, ölkəmizin ərazi bütövlüyü bərpa edilməlidir. Azərbaycan heç vaxt bu vəziyyətlə, torpaqlarının işğal altında qalması ilə barışmayacaqdır. Hami bilməlidir ki, sülh tərəfdarı olmağımızı baxmayaraq, müharibənin yenidən başlanmamasını və bu məsələnin sülh yolu ilə həllini istəməyimizə baxmayaraq, bizim səbrimiz də tükənməz deyildir. Azərbaycan öz doğma torpaqlarını, nəyin bahasına olursa-olsun, azad edəcəkdir».¹⁵⁸*

İlham Əliyev prezidentlik fəaliyyətinə başladığıdan sonra hakimiyyətinin bütün program müddəalarını, o cümlədən Dağılıq Qarabağ probleminin həllini ardıcıl şəkildə həyata keçirməyə başladı. Ermənistanla danışqların davam etdirilməsi ilə yanaşı, beynəlxalq təşkilatlarla iş və ikitərəfli əlaqələr sahəsində fəaliyyət dəha da genişləndirildi. Dağılıq Qarabağ məsəlesi BMT Baş Assambleyasına çıxarıldı. İlham Əliyevin Avropa Şurasında Azərbaycan parlamenti nümayəndə heyətinin rəhbəri kimi başlığı səmərəli fealiyyət onun prezidentliyi dövründə də uğurla davam etdirilir. Azərbaycan Prezidentinin 2004-cü il aprel ayının 29-də Strasburqda çıxışı beynəlxalq aləmdə böyük maraq və diqqətlə qarşılındı. Bütün bunlar Avropa Şurasının 2005-ci ilin yanvarında Ermənistanı işgalçı dövlət, Dağılıq Qarabağı isə separatçı rejim kimi tanımmasına mühüm təsir göstərdi. 2005-ci il yanvar ayının 28-də Azərbaycanın işğal olunmuş Dağılıq Qarabağ ərazisində ermənilərin qeyri-qanuni məskunlaşdırılmasını müəyyən etmək üçün ATƏT-in Faktarasdırıcı missiyasının fəaliyyətə başlaması da Azərbaycan diplomatiyasının mühüm uğurudur. Dağılıq Qarabağ məsəlesi Azərbaycan Respublikasının beynəlxalq münasibətləri və dövlətlərə əlaqələrində də vacib yer tutur. Təsadüfi deyil ki, ABŞ dəfələrlə Azərbaycanın ərazi bütövlüğünü tanıdığını bəyan etmişdir. Azərbaycan Prezidenti İlham Əliyevin gərgin fəaliyyətinin nəticəsi olan bu və digər təzkizədilməz faktlar, elədə olunan uğurlar Ermənistan–Azərbaycan, Dağılıq Qarabağ probleminin həllində ciddi dönüş yarandığını, Azərbaycanın ədaləti mövqeyinin beynəlxalq aləmdə getdikcə dəha artıq müdafia olunduguunu, işğal olunmuş Azərbaycan torpaqlarının geri alınacağı günün getdikcə yaxınlaşdığını sübut edir.

* * *

Dağlıq Qarabağ Azərbaycanın ayrılmaz tərkib hissəsidir. Azərbaycan öz sərhədləri daxilində tanınmışdır.

...Azərbaycanın ərazi bütövlüyü toxunulmazdır, üstəlik, daha bir erməni dövlətinin mövcud olması mümkün deyildir. Ermənistanın irali sürdürüyü ideyalar bundan ibarətdir ki, guya Dağlıq Qarabağın əhalisi öz müqəddəratını təyin etmək istoyır. Halbuki ermənilər öz müqəddəratını artıq müəyyən etmişlər, onların müstəqil dövləti var – Ermənistən Respublikası. Dünyada ikinci erməni dövləti ola bilməz, deməli, Dağlıq Qarabağın müstəqilliyi yolverilməzdir. Dağlıq Qarabağ tarixən Azərbaycan ərazisidir və o, ancaq yüksək muxtarıyyət statusuna malik ola bilər.

İlham ƏLİYEV

QEYDLƏR–COMMENTS

1. Sadiyev Ş. «Qarabağ» sözünün mənası // *Elm və həyat*, 1963, №3.
2. Qarabağın da ilk zamanlar şəhər adı olması fikri vardır. Coğrafiyasunas-toponimist R.Yüzbaşova görə, Araz çayının qirağında Qarabağ şəhəri olmuşdur. O yazırı: «Bu şəhəri XVII əsrin birinci yarısına qədər mövcud olması haqqında dəqiq kartografiq məlumat eldə edilmişdir. XVII əsrin birinci yarısında alman səyyahı Adam Olearinin tərtib etdiyi «Iran səltənəti» adlı xərifəde Qarabağ yaşayış məntəqəsi 39° şimal en dairəsi ilə 82° 20' şərq uzunluq dairəsinin kəsişdiyi nöqtədə göstərilir... Zənn edildiyinə görə, həmin şəhər XVII–XVIII əsrlərdə baş vermiş mühəribələr nəticəsində dağlıb məhv olmuşdur». Yüzbaşov R. Dağlıq Qarabağ Muxtar Vilayətinin toponimikası // *Azərb. SSR EA Xəbərləri. Yer haqqında elmlər ser.*, 1969, № 2, s. 92.
3. R.Yüzbaşov da bu problemdə diqqəti cəlb edərək yazmışdır: «Son zamanlarda Azərbaycan toponimikası sahəsində aparılmış işlər nəticəsində «qara»nın bir neçə menası müəyyən edilmişdir, onlardan biri də «qalın», «six» deməkdir. Buna əsasən, demək olar ki, Araz çayının qirağındaki Qarabağ şəhəri son dərəcə bağlı-bağatlı olduğundan belə adlandırılmışdır». //yenə orada.
4. Piriyev V. Azərbaycanın tarixi-siyasi coğrafiyası. Bakı, 2002, s. 98.
5. Mirzə Camal Cavanşir. Qarabağ tarixi. Bakı, 1959, s. 11.
6. Hüseynov M. M. Azix mağarası. Nəşr ilü və səhifə göstərilənməmişdir.
7. Cəfərov Ə. İnsanlığın səhəri. Bakı, 1994, s.47.
8. Narimanov İ.G. Kultura drevnejšego zemledel'sko-skotovodchesskogo naselenija Azerbajdzhana (epoha eñeolita VI-IV tys. do n.e.). Baku, 1987.
9. Kuşnareva K.X. Nekotorye pamiatniki epohi pozdnjej bronzy v Nagornom Karabahе // *Sovetskaya arxeologiya*, 1957, v. 27.
10. Novosel'tsev A.P. Kratkiy ocherk politicheskoy istorii drevnego Zakavkazija // *Istoriya krestyannstva CCCP*, t. 1, M., 1987, c.213
11. Məmmədova F. Azərbaycanın siyasi tarixi və tarixi coğrafiyası. Bakı, 1993, s.117.
12. Mahmudov Y. «Dədə Qorqud kitabı»—xalqın yaratdığı və yaşıdatığı tarix // *Dədə Qorqud dünyası*. Bakı, 2004, s. 18–35.
13. Bünyadov Z. Azərbaycan VII–IX əsrlərdə. Bakı, 1989, s. 85–100.
14. yenə orada, s. 92.
15. Aliev I. Nagorniy Karabakh: istoriya, fakti, sobytiya. Baku, 1989, c.23.
16. Azərbaycan tarixi. Yeddi cilddə. İkinci cild. Bakı, 1998, s.320.
17. Bunniatov Z. Gosudarstvo Atabekov Azerbaidzhana. Baku, 1978.
18. Ganzasarskiy monastyrskiy kompleks (Istoričeskaya spravka) // *Izv. AN Azerb. CCP. ser. istoriya, filosofiya, pravo*, 1988, №3, c.49-51.

19. Ализаде А. Социально-экономическая и политическая история Азербайджана XIII– XIV вв. Баку, 1956; Piriyev V. Azərbaycan Hülaküllər dövlətinin tənəzzülü dövründə (1316–1360). Bakı, 1978.
20. Piriyev V. Azərbaycanın tarixi-siyasi coğrafyası, s. 99.
21. Piriyev V. Qarabağ XIII–XIV əsr-lərə // «Azərbaycan» qəzeti, 5 noyabr 1989-cu il.
22. Azərbaycan tarixi. Yeddi cilddə. Üçüncü cild. Bakı, 1999, s.41–42.
23. Gəncə-Qarabağ əyalətinin müfəssəl dəstəri. Bakı, 2000, s. 5.
24. yenə orada, s. 8–9, 21.
25. yenə orada, s.17.
26. Эзов Г.А. Сношения Петра Великого с армянским народом. СПб., 1898.
27. Gəncə xanlığının tarixi haqqında baxın: Babaev Э. Из истории Гянджинского ханства. Баку, 2003.
28. Mirza Camal Cavanşir. Qarabağ tarixi //Qarabağnamələr. İki kitabda. Birinci kitab. Bakı, 1989, s.110–111.
29. yenə orada, s.111–112.
30. yenə orada, s.114.
31. Azərbaycan tarixi. Bakı, 1996, s. 519–520.
32. Əhməd bəy Cavanşir. Qarabağ xanlığının 1747–1805-ci illərdə siyasi vəziyyətinə dair // Qarabağnamələr. Birinci kitab, s. 159.
33. Mirza Adığözəl bəy. Qarabağnamə // Qarabağnamələr. Birinci kitab, s. 35.
34. Mir Mehdi Xəzani. Kitabi-tarixi-Qarabağ // Qarabağnamələr. İki kitabda. İkinci kitab. Bakı, 1991, s.109.
35. Mirzə Adığözəl bəy. Qarabağnamə, s. 36–37.
36. Ləvənətov B.N. Öcherki iz isto-rii Azerbaydzhan'a XVIII vekə. Bakı, 1948, s. 145.
37. Əhməd bəy Cavanşir. Qarabağ xanlığının 1747–1805-ci illərdə siyasi vəziyyətinə dair, s.159–160.
38. Daha ətraflı baxın: Mamedova G. O poxode B. Zubova v Azerbaydzhan 1796 g. Bakı, 2003.
39. Aktы Кавказской Археографи-ческой комиссии. Тифлис, 1868, т.2, с.705.
40. Ибрагимбейли Х.М. Россия и Азербайджан в первой трети XIX века. М., 1969, с. 79–80.
41. Çarizmin Şimali Azərbaycanda inzibati-ərazi bölgülləri haqqında daha ətraflı baxın: Şükürov K. Azərbaycan tarixi. Bakı, 1997.
42. Полное собрание законов Российской империи. Собр. Второе, т.III, СПб., 1830, №1794, с.130.
43. Договоры России с Востоком: политические и торговые. Собран и издал Т.Юзефович, СПб., 1869, с.58–70.
44. Записки А.П. Ермолова. 1798–1826. М., 1991, с.382.
45. Описание Карабахской провинции, составленное в 1823 г. Тифлис, 1866; Xəlilov X.D. Qarabağın elat dünyası. Bakı, 1992, s.17.
46. Qeybullayev Q. Qarabağ (Etnik və siyasi tarixinə dair). Bakı, 1990.
47. Описание переселения армян адлербиджанских пределы России. М., 1831.

48. Шавров Н.Н. Новая угроза рус-скому делу в Закавказье. СПб., 1911, с. 59–61.
49. Кавказский календарь на 1917 г., с. 190–197.
50. Шавров Н.Н. указ. соч., с.59–61.
51. Свищаховский Т. Русский Азербайджан. 1905–1920 //Хазар, 1990, №1, с. 99.
52. Şükürov K.K. Ermənilərin Azərbaycanda və Osmanlı imperiyasında türk genosid tarixinin öyrənilməsi: metodoloji problemlər // Azərbaycan tarixinin çağdaş problemləri. Bakı, 2000, s. 166–275.
53. Ordubadi M.S. Qanlı illər. 1905–1906-ci illərdə Qafqazda baş verən erməni-müsəlman davasının tarixi. Bakı, 1991; Mir Möhsün Nəvvab. 1905–1906-ci illərdə erməni-müsəlman davası. Bakı, 1993.
54. Topçibashov A.M. Memorandum. Bakı, 1993, с. 31–33.
55. Собрание узаконений и распоряжений правительства Азербайджанской Республики. 1919, 15 ноября, № 1.
56. Nasibzadə N. Azərbaycan Demokratik Respublikası, Bakı, 1990, s.49.
57. Musayev İ. Azərbaycanın Naxçıvan və Zəngəzur bölgələrində siyasi vəziyyət və xarici dövlətlərin siyaseti (1917–1920-ci illər), Bakı, 1998, s. 131–137.
58. yenə orada, s. 224–264.
59. Paşayev A. Qarabağ bölgələrində erməni vəhşilikləri // Açılmamış şəhəfələrin izi illə, Bakı, 2001, s. 267–292.
60. Şadunç C. Карабах // Бакинский рабочий, 1922, 21 декабря.
- К истории образования Нагорно-Карабахской автономной облас-ти Азерб. ССР. 1918–1925. Документы и материалы. Баку, 1989, с.135–137.
61. Скибицкий А. Карабахский кризис // Союз, №7, 1991. Aypica nəşr. tərcümə. Bakı, 1991.
62. Шадунц С. указ. соч.
63. Скибицкий А. указ. соч.
64. Очевидцы истории Коммунистичес-кой партии Азербайджана. Баку, 1963, с.334.
65. К истории образования Нагорно-Карабахской автономной облас-ти Азербайджанской ССР, с. 41.
66. Карабахский вопрос. Степана-керп. 1991, с. 49–51.
67. Kocharli T. Необходимое уточне-ние // Конфликт в Нагорном Карабахе. Сб. Баку, 1990, с.32–34.
68. Гулиев Д. Следовать истине, а не амбициям // там же, с.48.
69. К истории образования Нагорно-Карабахской автономной облас-ти Азербайджанской ССР, с. 89; Карабахский вопрос., с. 46.
70. К истории образования Нагорно-Карабахской автономной облас-ти Азербайджанской ССР, с.86–87, 89–90, 88.
71. там же, с. 90–92.
72. там же, с. 94–95.
73. там же, с. 96–97.
74. там же, с. 99–101.
75. там же, с. 191–194.
76. там же, с. 127.
77. там же, с. 132–133.
78. Мартиросян Г. «Образовать из армянской части Нагорного Ка-

- баха автономную область» // Карабахский вопрос, с.57.
79. К истории образования Нагорно-Карабахской автономной области Азербайджанской ССР, с.148.
80. там же.
81. там же, с. 149.
82. там же, с. 149–150.
83. там же, с.152–153; Собрание узаконений и распоряжений Рабоче-Крестьянского Правительства АССР за 1923 г. Баку, 1923, с.384–385.
84. К истории образования Нагорно-Карабахской автономной области Азербайджанской ССР, с.154–155.
85. там же, с. 165–166.
86. там же, с. 268–270; Собрание узаконений и распоряжений Рабоче-Крестьянского Правительства АССР за 1924 г. Баку, 1926, с. 333–335.
87. Карабахский вопрос, с.48.
88. Двенадцатый съезд РКП (б). Стенографический отчет. М., 1968, с. 487.
89. Наумов В.П., Курин Л.Л. Завещание Ленина // Историки спорят. Тринадцать бесед. М., 1988, с. 84–121.
90. Карабахский вопрос, с.58.
91. там же, с. 38.
92. К истории образования Нагорно-Карабахской автономной области Азербайджанской ССР, с. 241–242.
93. Скибицкий А.М. Карабахский кризис // Союз, 1991, № 7.
94. Гейдаров Н.Г. В горах Зангезура. Баку, 1986, с.3.

95. İ.Musayev «Azərbaycanın Naxçıvan və Zəngəzur bölgələrində siyasi vəziyyət və xarici dövlətlərin siyasəti (1917– 1921-ci illər)» adlı monoqrafiyasının (Bakı, 1998) «Zəngəzurun bir hissəsinin Ermenistana veriləsi prosesi» paraqrafında (s.300–335) bu problemin bəzi aspektlərinə toxunmuşdur.
96. Список населенных мест Азербайджана (по материалам сельскохозяйственных переписей 1917 и 1921 гг.). Баку, 1922.
97. К истории образования Нагорно-Карабахской Автономной области Азербайджанской ССР, с.165–166.
98. там же, с. 174–175.
99. Азербайджанская сельско-хозяйственная перепись 1921 г. Итоги по сельским обществам во вновь образованных уездах АССР, Нагорного Карабаха и по тем (основным) уездам, в которых произошли изменения границ. т. III. Вып. XVII. Баку, 1924, с.9.
100. Азербайджанская ССР. Административно-территориальное деление. Баку, 1979.
101. К истории образования Нагорно-Карабахской Автономной области Азербайджанской ССР, с. 164–166.
102. Азербайджанская сельско-хозяйственная перепись 1921 г. т. III. Вып. XVII. Баку, 1924.
103. Kocharyan G.A. Nagorniy Karabakh. Baku, 1925
104. там же, с.48–51.
105. Hoxsung Dž. Istorija Sovetskogo Sojuza. 1917–1991. M.,

- 1995, с.337–372. *Təəssüf hissi ilə qeyd etmək lazımdır ki, bu müəllif Dağlıq Qarabağda baş verən hadisələrin mahiyətini düzgün izah edə bilmir* // Yenə orada, s. 484–486.
106. Azərbaycan SSR. İnzibati-ərazi bölgüsü. 1968-ci il iyunun 10-dək olan vəziyyətə görə tərtib edilmişdir. Bakı, 1968; Azərbaycan SSR inzibati-ərazi bölgüsü. Bakı, 1979.
107. Демографический ежегодник СССР. 1990. М., 1990, с. 3.
108. Бондарская Г.А. Рождаемость в СССР (Этнодемографический аспект). М., 1977; Мамедов К.В. Нагорно-Карабахская Автономная область // Демографический энциклопедический словарь. М., 1985, с. 266.
109. Vaxıl: Достижения Советского Нагорного Карабаха за 40 лет в цифрах. Статистический сборник. Степанакерт, 1963; Нагорный Карабах за 50 лет (1923–1973 гг.). Степанакерт, 1974; Достижения Нагорного Карабаха в девятой пятилетке. Степанакерт, 1976 и др.
110. Достижения Советского Карабаха за 40 лет в цифрах, с. 11–12.
111. там же, с. 43.
112. там же, с. 7.
113. Vaxıl: Samədzadə Z. Nagorniy Karabakh: Neizвестная правда. Baku, 1995, с.18–19.
114. там же, с. 54.
115. Бакинский рабочий, 1988, 24 марта.
116. там же, 1988, 11 марта.
117. там же.
118. Шагинян М. Нагорный Карабах. М.; Л., 1927.
119. Карабахский вопрос, с.77–78.
120. Azərbaycan Respublikası Dövlət Siyasi partiyalar və ictimai hərəkatlar arxiv (ARDSPİHA), f.1,siyahı 169, iş 249, v.7.
121. Yenə orada, v.8–12.
122. Nəsəfov B. Deportasiya. Bakı, 1998, s.39-42; Исманлов Э. Власть и народ. Послевоенный сталинизм в Азербайджане. 1945–1953. Bakı, 2003, c.294 və b.
123. Paşayev A. Kötürülmə. Bakı, 1995; Nəsəfov B. Göst. asər və s.
124. Карабахский вопрос, с. 9.
125. Там же, с. 10.
126. Балаян З. Очаг. Ереван, 1984.
127. Новейшая история отечества. XX век. В 2-х тт., т. 2, М., 1999, с. 352–355.
128. Humanite, 18 noyabr 1987-ci il (fransız dilində).
129. «Советский Карабах», 21 февраля 1988 г.
130. Бунятов З. Почему Сумгайт // История Азербайджана по документам и публикациям. Баку, 1990, с. 355–363.
131. Azərbaycan Respublikası: 1991–2001. Bakı, 2001, s.65–66.
132. Нагорный Карабах: разум победит. Документы и материалы. Bakı, 1989, с. 304–306
133. Черный январь. Baku-1990. Dokumentları və materialları. Baku, 1990.
134. Azərbaycan Respublikasının «Dövlət Müstəqilliyi haqqında Konstitusiya Aktı». Bakı, 1991.

135. Хроника НКАО, февраль 1988 – февраль 1990. Баку, 1990.
136. Azərbaycan Respublikası. 1991–2001, s.97.
137. Genocide Khojaly. 26 february 1992–2002.
138. Azərbaycan Respublikası. 1991–2001, s.112, 255.
139. Un Security Council Resolutions.
140. yenə orada, s.113.
141. The statistical information about refugees and internally displaced people in Azerbaijan Republic. 1999 year, s. 4, 6.
142. Həsənov T. Ermənistan tərəfindən işğal olunmuş ərazilərin təbii ehtiyatları və ekologiyasına vurulan ziyanlar. *Qarabağ dünən, bu gün və sabah*. Bakı, 2002, s. 70–173; *ero* же, Тяжелые социально-экономические последствия оккупации Арменией территории Азербайджана. Баку, 2004.
143. Советский Карабах, 17 августа 1989 г.; Карабахский вопрос., с. 103–104.
144. Həsənov T. göst. əsər, s. 172
145. Hüseynov S. Davamlı insan konsepsiyası və işğal olunmuş ərazilərin ekoloji vəziyyəti // *Qarabağ dünən, bu gün və sabah*. s.162–163.
146. Нурани, Ибрагимов Н. Оккупированные азербайджанские земли будут заселять ПКК // *Зеркало*, 9 ноября 2000 г.
147. там же.
148. Постановление ЦК КПСС и Совета Министров СССР от 24 марта 1988 г. «О мерах по уско-
- рению социально экономического развития Нагорно-Карабахской автономной области Азербайджанской ССР в 1988–1995 годах»; Постановление Президиума Верховного Совета СССР «О решениях Верховных Советов Армянской ССР и Азербайджанской ССР по вопросу о Нагорном Карабахе» (20 июля 1988 г.) // *Нагорный Карабах: разум победит*, с. 43–51; 153–155 и др.
149. Bu iclasın materialları «Azərbaycan» qəzeti (2001-ci il 24 fevral) çap olunmuşdur.
150. yenə orada.
151. Lissabon sammiti haqqında daha etraflı baxın: Lissabon sammiti 1996. Bakı, 1997; Həsənov Ə. Azərbaycanın xarici siyaseti: Avropa dövlətləri və ABŞ (1991–1996). Bakı, 1998, s. 232–250.
152. «Azərbaycan» qəzeti, 24 fevral 2002-ci il.
153. yenə orada.
154. yenə orada.
155. yenə orada.
156. yenə orada.
157. Azərbaycan Respublikası. 1991–2001, s.260–261.
158. «Azərbaycan» qəzeti, 1 noyabr 2003-cü il.
159. **Alban kilsəsi** – Dünyanın ilk müstəqil xristian kilsələrindən biri. Azərbaycanın şimalında – Albaniya dövlətinin ərazisində yaranmışdır. Alban kilsəsinin başçıları Romada təsdiq olundur. Albaniya öz müstəqilliyini qoruyub saxlamaq üçün Sasani imperi-

- yası və Ərəb xilafəti ilə yanaşı, bu işgalçi dövlətlərin himayə etdiyi erməni-qriqorian kilsəsinə qarşı da mübarizə aparmalı olmuşdur. Ərəb xilafəti Bizansın nüfuzunu zəiflətməyə çalışığından, vaxtılı Sasanilərin etdiyi kimi, monofititçi erməni-qriqorian kilsəsini müdafiə etdi. Erməni kilsəsi isə Azərbaycan-Albaniya dövlətinə və Alban kilsəsinə qarşı Xilafət işgalçlarının tərəfini saxladı və onlardan istifadə etdi. Bununla Alban kilsəsinin erməni-qriqorian kilsəsindən asılı hala düşməsi dövrü başlandı. Azərbaycanın qərb bölgələrinin yerli alban əhalisinin qriqorianlaşdırılmasına da bu vaxtdan başlandı. XIX yüzilliğin əvvəlində Cənubi Qafqazi işğal edən Rusiya imperiyası da erməni-qriqorian kilsəsinə himayə etdi. 1836-cı ildə çar Rusiyası tərəfindən Alban katolikosluğu ləğv olundu və Alban kilsəsi erməni-Eçmiədzin katolikosluğuna tabe edildi.
160. **Qriqorian kilsəsi** – xristian kilsələrindən biri. Monofititçi xristian din təriqətçilərinin Bizans-yunan kilsəsinə qarşı bidətçilik mübarizəsi nticəsində yaranmışdır. Həkim Bizans kilsəsinə qarşı çıxan monofititçi dini-təriqətçilik baxış-
- larına əsaslanır. Hakim yunan kilsəsi tərəfindən sixşdırılan erməni monofititçi xristian təriqətçiləri öz fəaliyyət mərkəzlərini Kiçik Asiyənin (Anadolunun) şərqiə köçürümlərlə. Burada Bizans qarşı mübarizə aparan Sasani-İran imperiyasının və Ərəb xilafətinin köməyinə siğnaraq öz dini-siyasi mövqelərini tədriclə möhkəmləndirməyə nail ola bilmisler. Sasani hökmədarları və ərəb xəlifələrinin köməyi ilə sonralar fəaliyyət mərkəzlərini Cənubi Qafqaza – Azərbaycan torpaqlarına keçmiş və Azərbaycan-Albaniya xristian kilsəsinə sixşdırmağa başlamışlar. Ele bu dövrde də Albaniyanın qərb bölgələrində yaşayan yerli əhalinin qriqorianlaşdırılmasına başlanmışdır. Sasani-İran ağılığı və Ərəb xilafətindən sonra Cənubi Qafqazi işğal etməyə çalışan Rusiya imperiyası da erməni-qriqorian kilsəsinə hərtərəfli köməklik göstərmiş, 1836-cı ilde Alban kilsəsinə (katolikosluğunu) ləğv etmişdir. Bununla tarixi Azərbaycan-Albaniya erazisinin qərb rayonlarında yerli Azərbaycan əhalisinin qriqorianlaşdırılması və erməniləşdirilməsinin başa çatdırılmasına dəhərlişli şərait yaradılmışdır.



* Elavələr

Əlavə 1


Atropatena (e.e. IV - e.e. I əsrlər)



Qaynaq: Fazili A. Atropatena (e.e. IV - e.e. VII əsri). Bakı, 1992, s. 200.

Əlavə 2

Albaniya (e.e. III əsr)




Qaynaq: Mamedova F. Dž. Politicheskaya istoriya i istoricheskaya geografiya Kavkazskoy Albaniy (III v. do n.e. - VIII v.n.e.). Bakı, 1986, kartă 1.

Slave 3



Elava 4




Qaynaq: Piriyev V. Azərbaycanın tarixi coğrafiyası. Bakı, 2002. s.104.

Qaynaq: Gəncə - Qarabağ əyalətinin müfəssəl dəftəri. Bakı, 2000.

QARABAĞ

Əlavə 5

Qarabağ xanlığı Azerbaycan xanlıqları sisteminde (XVIII əsrin II yarısı)




I - Baki xanlığı; II - Dərbənd xanlığı; III - Sarab xanlığı; IV - Car-Balakən camaati;
V - İlisu sultanlığı; VI - Qazax sultanlığı; VII - Şəmşəddil sultanlığı; Qubali
Feteli xanın (1758-1789) birləşdirdiyi ərazilər.

Qaynaq: Piriyev V. Azərbaycanın tarixi coğrafiyası. Bakı, 2002, s.97; həmçinin
baxın: İstoričeskaya geografiya Azerbaidžana. Bakı, 1987, c.137.

QARABAĞ

Əlavə 6

Rusiya imperiyasının Şimali Azerbaycan torpaqlarını işgalinin gedişi
(1801-1828-ci illər)



Qaynaq: Azərbaycan SSR. M., 1957, c.15.

Əlavə 7

**Qarabağ xanlığı (1805-1822-ci iller) ve eyaleti - keçmiş
Qarabağ xanlığı (1822-1840-cı iller) Azerbaycanın
inzibati-ərazi bölgüsündə**



Əlavə 8

**Qarabağ qəzası - keçmiş Qarabağ əyaləti (1840-1846-cı iller)
Azerbaycanın inzibati-ərazi bölgüsündə**



Qaynaq: Azerbaycan tarixi. IV cild. Bakı, 2000.

Qaynaq: Azerbaycan tarixi. IV cild. Bakı, 2000.

Əlavə 9

Şuşa qəzası - keçmiş Qarabağ qəzası Azerbaycanın inzibati-ərazi bölgüsündə (1846-1860-ci illər).



Əlavə 10

Şuşa qəzasının torpaqları esasında yaradılmış Şuşa, Cavanşir, Zengezur ve Qaryagin (Cebrayıl) qəzaları Azerbaycanın inzibati-ərazi bölgüsündə (1868-1917-ci illər)




Qaynaq: Azerbaycan tarixi. IV cild. Bakı, 2000.

Qaynaq: Piriyev V. Azerbaycanın tarixi coğrafiyası. Bakı, 2002, s. 120.

Əlavə 11

**Qarabağ Azerbaycan Xalq Cumhuriyyəti dövründə
(1918-1920-ci illər)**



Qaupaq: Адресъ - календарь Азербайджанской Республики. Баку, 1920.

Əlavə 12

Azərbaycan SSR tərkibində Dağlıq Qarabağ Muxtar Vilayətinin təşkili




- границы Елисаветпольской (Гянджинской) губернии
- границы уездов
- границы советских республик
- 1 - Елисаветпольский уезд
- 2 - Нухинский уезд
- 3 - Арешский уезд
- 4 - Казахский уезд
- 5 - Джеванширский уезд
- 6 - Шушинский уезд
- 7 - Зангезурский уезд
- 8 - Карагинский (Джебраильский) уезд
- 9 - Нагорно-Карабахская автономная область.

Qaupaq: Скибицкий А. Карабахский кризис: Чтобы выйти из тупика, нужно знать прошлое // Союз, 1991, №7.


Əlavə 13

**Qarabağ Azerbaycan SSR-in inzibati-ərazi bölgüsündə
(1920-1929-cu iller)**



Əlavə 14

Demographic situation in Daglig Garabagh Autonomous Oblast of Azerbaijan SSR (due to the result of population census of the USSR conducted in January 12, 1989)



© Ministry of National Education of Azerbaijan
of State Control

Əlavə 15

RESULTS OF ARMENIAN AGGRESSION



	Refugees from Armenia	Armenian Armed Forces in the occupied territories	Temporary Refugee/IDP settlements
Refugees and IDPs	150 000	Talca - 116 Artillery - 122 ACV - 334 Personnel - 40 000	IDP camp
Internally displaced persons from the occupied territories	440 000	Soldiers illegally transferred to occupied territories	Occupied territories
Internally displaced persons from regions along the border with Armenia and line of occupation	100 000	Lachin - 8 500 Khojaly - 12 000 Agdam - 700 Fuzuli - 520 Gubadli - 280 Zangilan - 23 000 Total - 23 000	Line of occupation
Total	1 010 000		Administrative line of the former NLAO of A.R.SSR

Occupied territories of Azerbaijan

Nagorno-Karabakh region

Territory	4 345 sq km
Population (1991)	189 065
Armenians	141 500 (74.7%)
Azerbaijanis	47 465 (25.2%)
Others	1 022 (0.6%)

Shusha district

Territory	299 sq km
Population (1991)	20 579
Azerbaijanis	19 036 (92.7%)
Armenians	1 573 (8.7%)

Occupied

May 8, 1992

Districts outside Nagorno-Karabakh region

Occupation

Explosion

Lachin - May 18, 1992 - 71 000

Khojaly - April 2, 1992 - 34 000

Agdam - April 22, 1992 - 63 400

Fuzuli - August 21, 1992 - 144 000

Gubadli - August 22, 1992 - 66 000

Zangilan - August 31, 1992 - 37 000

Gedabed - October 29, 1992 - 59 500

Victims of aggression

Killed - 20 000 Disabled - 50 000 Missing - 4 000

Destructions and damage

Schitomera	- 890
Houses	- 150 000
Public Buildings	- 12 000
Schools	- 487
Kindergartens	- 831
Health Care Facilities	- 995
Libraries	- 927
Temples	- 44
Mosques	- 9
Historical Places	- 9
Historical Monuments and Museums	- 644
Museums Exhibits	- 40 000
Industrial and Agricultural Enterprises	- 1 070
Motorways	- 800 km
Bridges	- 160
Water Pipelines	- 2 200 km
Gas Pipelines	- 2 000 km
Electricity Lines	- 1 500 km
Forests	- 280 000 ha
Seeding Areas	- 1 000 000 ha
Irrigation Systems	- 1 200 km

The total damage is estimated up to 60 billion US \$

Əlavə 16

Qarabağın memarlıq abidələri



Qaynaq: Əliyev İ., Məmmədzadə K. Qarabağın Alban abidələri. Bakı, 1997.

Глава 17

— 393 —

Л 285.

1724, ноября 10-го. Высочайшая грамота из имп. Арианского народа.

[1724 г., ноября 10 день, во умру его императорского величества, из Государственной палаты посыпанье дѣлъ оторваны отъ императорского величества для грамоты, въ разной силѣ, изъ народа Арианскому, съдѣающаго супрѣзала, о чьемъ величества ресолюція записана въ про-
тогомъ вышесказаннаго ить часахъ:]

Всемилостивѣиши Мы Петру Первому, Императору и Самодержцу
Всероссійскому, въ прочихъ, въ прочихъ, въ прочихъ.

Частѣйшому супрѣзала Исаю въ частѣйшемъ иль-башанѣ Алану
и Марѣ, въ сѣльѣ прѣгнѣи частѣйшемъ иль-башанѣ въ управлѣнїи, въ сину
частѣи Арианскому народу Нашу Императорскую милость въ подразданіе.

Объясняючи въ третьемъ Нашу иллюстризованную грамоту, что Мы трои-
стственно посланы отъ сина Иоанна и Конса Челебиевъ именемъ императорскаго
домовенія получены, въ отъ сина звѣстѣ послано доносио о жалованіи
записи, дѣбы Мы вѣсъ съ донами и санкціи дающи въ высокую Нашу
Императорскую прѣкращю привилѣи и для иль-баша и свободного иль-баша
въпередъ проблемы изъ новополученныхъ Нашимъ передаданіи промышлять,
по Каспийскому пору лежащему, удобныя мѣста отдать новыѣ, гдѣ бѣ
вы способно пребывать въ крестянскую свою ишу безъ пренятія позади
своему отвѣрати ноги. И конече Мы честный Арианскій народъ ради
прѣкращия, во особѣтѣ Нашей милости содѣяніи, того ради Мы
на сѣѧніе именемъ именитѣйшаго созываемъ въ острѣбные ушады отъ
Себя посланы въ управлѣнїи Нашимъ тѣхъ новополученныхъ передаданіи
привилѣи, дѣбы они вѣсъ вѣтъ въ Гилии, въ Мизандропѣ, тѣль въ Балу
и въ другиа удобныя мѣста, когда кто изъ вѣсъ туда пребудетъ, не только
привилѣи, но и для иль-баша въ посланіи удобныя мѣста отдать въ противъ
во всѣй иль-баше и суранинѣ содѣяніи. И чтобы мы о сѣѧ Нашемъ
Всемилостивѣйшемъ созываемъ тѣль вѣсъ обѣдадены въ кубрѣи
быть ноги, того ради Мы не только сю Нашу Императорскую грамоту въ
вѣтъ отправили, но и посланными вѣсъ вышесказаннѣихъ къ вѣтъ на-

— 393 —

вѣтъ отпустили, которые о Нашей вѣтъ вѣбѣцѣ(сл) иль-баше вѣтъ запусто
вѣтъ обѣдадить уѣзъ вѣбѣцѣ, который вѣтъ вѣтъ вѣтъ вѣтъ дать
вѣтъ, въ прѣбываніи къ вѣтъ Нашему Императорскому иль-башу благо-
словиши.

(Капитула гравѣ Головкинъ.

Андрей Остерманъ.

О сего протоколу павѣсаны грамоты вѣвое на александровскихъ
зѣстахъ, съ прѣштынѣи коніакамъ на арианскому кынѣ, въ дни варухи Ари-
анскаго, бѣтъ подинѣ, за вѣчность государственному бѣтъ, подъ нустадомъ
налично).

Источник: Эзовф Г.А. Сношения Петра Великого армянскимъ народомъ. СПб.,
1898, док. № 255, с. 392-393; док. № 257, с. 394-395; док. № 259, с. 396-397.

Л 267.

1724, ноября 10-го. Высочайшие указы иѣстѣнныхъ властей въ прин-
ципиальныхъ областяхъ объ отводѣ удобныхъ земель для поселенія Арианъ
и вѣтъ оказаний иѣстѣнаго вспоможенія.

[1724 г., ноября 10 день, отправлены его императорского вели-
чества указы, за подписаниемъ его величества собственная рука, въ Гилии
къ брегадиру Левашову, въ Балу къ полковнику Остфельсу, къ Дербентъ
къ полковнику и комендантю Юнгеру, въ крѣпость Святого Креста къ гене-
ралу макору Кропотову, вѣдно написанные, которые отданы варухи прѣ-
зиденту Арианскому [а каковы во оныхъ указѣхъ вѣются персиды, то огла-
шено ниже] съдѣающаго содержанія:]

Въ Гилии.

Понеже народъ Арианскій Насъ просилъ, дѣбы Мы оной въ про-
текцію Свою привилѣи и въ Нашахъ новополученныхъ персиковъ провин-
ціяхъ для поселенія отвѣсть вѣвѣцѣ, того ради сѣѧ повелѣасъ тебѣ,
что когда вѣтъ того Арианскаго народа какъ въ Гилии и въ Мизандропѣ
прибудутъ, то немедленно отвѣди вѣтъ какъ въ городахъ, такъ и въ селахъ
и въ прочихъ, въ Гилии и Мизандропѣ лежащихъ, гдѣ они поселюютъ
и удобнѣ, потребныя и добовныя мѣста, гдѣ бѣтъ поссѣт(ѣ)сѧ ноги,
и въ прочихъ учини вѣтъ всякое вспоможеніе, и содержи тебѣ оныхъ въ

— 395 —

крѣпкость созраненія и поступать съ ними такимъ порядкомъ, дѣбы отвѣдъ
отъ вѣтъ никакія жалобы произойти не могли, поможе Мы оной Арианской
народъ во особливую Нашу Императорскую милость и протекцію привилѣи.

(Капитула гравѣ Головкинъ.

Андрей Остерманъ.

Перенѣти въ указѣхъ въ Балу, въ Дербентъ, въ крѣпость Святого
Креста, которые даны варухи Арианскому:]

Въ Балу, къ полковнику Остфельсу: Отведи вѣтъ какъ въ городахъ, такъ
и въ Бакѣ и въ Сальянахъ и въ селахъ, тамо лежащихъ, и въ прочихъ.

Въ Дербентъ, къ полковнику и комендантю Юнгеру: Отведи вѣтъ какъ
въ Дербентѣ, такъ и въ селахъ, при опоязъ лежащихъ, и въ прочихъ.

Въ крѣпость Святого Креста, къ генералу-макору Кропотову: Отведи
вѣтъ при крѣпости Святого Креста, по рѣкамъ Сулаку, Аграханъ и Терку.

屏 259.

1724, ноября 10-го. Высочайший указ генерал-лейтенанту Матюшкину о призывах Армии в поселению в прикаспийской области, принятим въ ласкою и отвѣтъ ини замѣти въ удобныхъ мѣстахъ.

[1724 г., ноябрь въ 10 день, отправленъ его императорскаго величества указъ, за подписаніемъ собственными его величества руками, къ генерал-лейтенанту Матюшкину слѣдующаго содержанія:]

Въ данію ванъ при послѣднемъ нынѣшнемъ отправлении инструкціи повелѣю, лабы вы всякомъ образомъ стараіе имѣть Армінъ и другіе христіанѣ привозить изъ Галілеи и Мазепоры для поседеній. А винѣ Армінскаго народу пробыти сюда парочно отправленіе и дополніе, что Армінъ Карабахской въ Капанской провинції желаютъ жить подъ Нашою протекцією, ежели Мы въ изъ новоизученныхъ персидскіхъ провинціяхъ удобныи мѣста для поседеній отвѣсть повелѣмъ, на которое изъ армянскоского прошеніе. Мы не токмо позволимъ, но и тѣль присыпавши немедленно назадъ отправили съ Нашою грамотою (№ 255 = № 256) и обрадаемъ въ Нашою милостивою протекцію, ежели они въ тѣ Наші персидскіи провинціи ради поседеній пріѣдутъ; съ котою Нашей грамоты и въ данныхъ тѣль армянскому пункту, для твоего извѣстія, при семъ посыпаются копіи.

И когда тѣ Арииые въ Гильин, Мизандрон, въ Баку или въ Дербенъ или въ другія тамошнія Наша мѣста прибудуть, то надлежитъ имъ принять заскоко и отвесть имъ въ пристойныхъ мѣстахъ, по своему разсмотрѣнію, удобныхъ мѣста для всѣхъ поселеній, отдавъ имъ въ городахъ и селахъ тѣ дворы и поинки, которыхъ пусты, также и тѣхъ, которые имелись въ какої противности или въ которыхъ какое подозрѣніе есть; и тѣль про-

- 397 -

твныхъ и подозрительныхъ вывести вонъ и поступать съ ними, какъ вышеупомянутой данной инструкціи тебѣ повелѣно.

А о приплті тѣхъ Арианъ и объ отводѣ имъ удобныхъ мѣстъ посы-
лаемъ при семъ наши указы (№ 257 = № 258) въ Баку, въ Гяндзинъ, въ Дер-
бенъ и въ крѣпость Святого Креста къ Пашинъ командироѣть, къ которымъ
и ты отъ себя писать нѣбѣши, дабы тѣмъ Арианомъ, когда прибудутъ, по сему
Нашему указу, какъ въ городахъ, такъ и въ деревняхъ отдали дома, остав-
шиеся пустые, такоже и противниковъ въ подозрительныхъ, а другимъ бы
отведи другій удобныи для поселенія мѣста. И для вѣщаго уѣкренія тѣхъ
Арианъ, разво такія же указы къ управителемъ тѣмъ присланыи Ариан-
помъ царские отданы.

[Каплеръ графъ Головкинъ]

Андрей Остлерманъ]

Slave 18

Tanacetum corymbosum Linn.

Мы же сею нравом санкционировали
свои аллегорические виды, которые имели
значение, соответствующее именам
них планировавших, находившихся в Греции,
Азии, а также и в Римской Европе.
Но, будучи вынужденными вспомнить
оце Чубриките, подготавливавшие заселение
Кавказа, мы должны помнить, что они
заселяли, не зная, в каком месте находятся
разные народы Кавказа, заселяя
Кавказский народы. Следовательно, география
нашего Кавказа неизвестна нам.
Но это не мешает нам изучать географию
нашего Кавказа, заселяя Кавказский народы.
Наш Кавказский народ, заселяя Кавказский народы,
не знает, что такое география Кавказа.
Наш Кавказский народ, заселяя Кавказский народы,
не знает, что такое география Кавказа.
Наш Кавказский народ, заселяя Кавказский народы,
не знает, что такое география Кавказа.

Куракчайский договор от 14 мая 1805 г.

Источник: АКТЫ собранные Кавказской Археографической комиссией. Архив Главного Управления Наместника Кавказского, т. II. Под. ред. А. Берже. Тифлис, 1868.

и то самое оправдание, которое подавалось виновным за избранную преступную

Архангельск

В приведенном тексте
и выражено в нем мнение о том, что
все народы, находящиеся в Европе и Азии
имели одинаковую культуру, и что
различия между ними не имели
никакого значения, а были обусловлены
только различиями в климате и географии.
Следовательно, в Европе и Азии
имелись одинаковые условия для
развития культуры, и поэтому
все народы Европы и Азии имели
одинаковую культуру.

Promyces Amygdal.

Сю монограммой) Величества гравера
согласна Сю Более скромною манерою
граве? стиганий, подъ-възъ азыжимъ възъ
Монограммъ съсъ засунъ възъ (Баскѣ)

изображавшими. Следовательно, если изображение предмета на картине есть оно воспроизведенное предметом, то изображение предмета на картине есть воспроизведенное изображением предмета.

Sprague's Warbler *bar*

Быть) more *показательнее* и показано в
исследовании Страсбургской Школы
и Каратаговской группой языка Бакинского
и киевского Национального университета
изучение языка как языка
как языка со стороны как языка на-
учения и как языка как языка языка.
на языке национальной группы языка
изучение языка как языка на-
учения и как языка как языка языка
изучение языка как языка на-
учения, изучение языка как языка языка
изучение языка как языка языка
изучение языка как языка языка

бурситом. Начинаясь в области шеи, оно распространяется на плечи, грудь и живот, приводя к общему ухудшению состояния организма, затягивается недолго и исчезает. Второй тип — это боли в области груди, сопровождающиеся головной болью, тошнотой, рвотой, диареей, а также симптомами инфекционного характера.

Jameson's Comstockia

Легион заслуживает отблагодарения за то, что он
заслужил, так как несомненно заслуживает
такое же вознаграждение, какое получает от
правительства Франции. Я бы хотел, чтобы
все члены парламента выражали поддержку
этой пропозиции. Всего удачного в дальнейшем
жизни этого молодого человека! Пусть он будет полезен
нации и всему обществу Греции, и
всегда помните о нем, когда будете говорить
о нем. Дорогие друзья, мы должны
всех приветствовать и поздравлять с
имением Сократом Георгиу. Поздравляю вас с
имением Сократом Георгиу. Поздравляю вас с

Архивные заметки

По кунсткамерах. Венециано

управлениями, а также санитарной группой Морской
администрации. Но, ввиду того что Адмиралтейство
забрало из под Штаба управление надеждами
своими в санитарную группу, а также, 19
января 1905 года, Адмиралтейство получило из Сената
запрос о передаче гидрометрического управления из Адми-
нistrации вновь образованного Гидрометрического Управления.
Министерство Труда и Правосудия, в свою очередь, в
согласии с Адмиралтейством, выразило
согласие с передачей гидрометрического управления
из Адмиралтейства в Адмиралтейство. Но, ввиду того что
Адмиралтейство не имело никаких
средств для осуществления этого перехода, то
было предложено Адмиралтейству
получить из Адмиралтейства
переводные санкции на сумму 500 тысяч
рублей для осуществления этого перехода. Адмиралтейство
было обещано Владивостокским губернатором
вывести из Адмиралтейства гидрометрическое
управление, а Адмиралтейство, в свою очередь, было
обещано вернуть Адмиралтейству гидрометрическое
управление вновь образованному Гидрометрическому Управлению.

Spurred Eleonora

8. Несколько лет тому назад я обратился к Вам с просьбой оказать мне помощь в решении вопроса о том, каким образом можно было бы избежать ошибки, допущенной мною в ходе моего исследования, в котором я изучал различные виды генетической информации в различных организмах. В результате этого исследования я обнаружил, что генетическая информация в различных организмах имеет одинаковую структуру и функцию. Это было очень интересным результатом, но я не мог объяснить, почему же генетическая информация в различных организмах имеет одинаковую структуру и функцию. Я решил обратиться к Вам за помощью в решении этого вопроса.

(Promised Return)

Со стороны морской венческая солонка
Бензар Бензариний и нальма сад и
Про Венческую крепость Красивый Кинг Улья-
ненский Курбатину венческая
Бензар запрещает ему избраться из

do звания со временем выросшим изначально, замечая дальнейшее становление оружия и вооружения, начиная с того времени отечества и национальной Российской Федерации и до наших дней, имея в своем распоряжении оружие, соответствующее уровням, уровням наших союзников и союзных нам национальных

Hymenaea courbaril -

Следует отметить, что в последние годы в Киргизии наблюдается тенденция к уменьшению количества погибших в результате селевых потоков, что объясняется тем, что в последние годы в стране проводятся меры по предотвращению подобных явлений. Так, например, в 1998 году в Киргизии было предотвращено около 100 селевых потоков, что является значительным достижением. В то же время, в 2000 году в Киргизии произошло около 150 селевых потоков, что является значительным снижением по сравнению с 1998 годом. В 2001 году в Киргизии было предотвращено около 120 селевых потоков, что является значительным снижением по сравнению с 2000 годом. В 2002 году в Киргизии было предотвращено около 100 селевых потоков, что является значительным снижением по сравнению с 2001 годом. В 2003 году в Киргизии было предотвращено около 80 селевых потоков, что является значительным снижением по сравнению с 2002 годом. В 2004 году в Киргизии было предотвращено около 60 селевых потоков, что является значительным снижением по сравнению с 2003 годом. В 2005 году в Киргизии было предотвращено около 40 селевых потоков, что является значительным снижением по сравнению с 2004 годом. В 2006 году в Киргизии было предотвращено около 20 селевых потоков, что является значительным снижением по сравнению с 2005 годом. В 2007 году в Киргизии было предотвращено около 10 селевых потоков, что является значительным снижением по сравнению с 2006 годом. В 2008 году в Киргизии было предотвращено около 5 селевых потоков, что является значительным снижением по сравнению с 2007 годом. В 2009 году в Киргизии было предотвращено около 3 селевых потоков, что является значительным снижением по сравнению с 2008 годом. В 2010 году в Киргизии было предотвращено около 2 селевых потоков, что является значительным снижением по сравнению с 2009 годом. В 2011 году в Киргизии было предотвращено около 1 селевый поток, что является значительным снижением по сравнению с 2010 годом.

Армянскійъ вѣдомъ
Бо инициаторуемъ генералъ съ остати армии
императоръ (Всероссийскій) дружинъ пог-
ибъ, а также иные граждане и служащіе
которыя боролись за Всероссийскійъ импера-
торъ русскійъ противъ армянъ сдали.

Армянскійъ вѣдомъ
Бо дружинъ противъ армянъ фронтъ армии
запечатанъ падающими генералами и служащими
съюза именемъ заслугъ —

Армянскійъ вѣдомъ
Утверждаемъ Его Инициаторуемъ, что съ
всѣхъ генераловъ и другихъ высокихъ
боевиковъ утверждаемъ Багдадскимъ па-
тентомъ дарованіе имъ земель и селений
имущество иной нации: съ ами и арабами буде
переговоръ —

Задолженіе съюза генераловъ и другихъ
съюзъ съ армянскими и турецкими властями
наименъ отъ имени Египетской империи съюзъ
рѣшено будетъ съ листомъ отъ правительства Египта
105/ къ начальнику земель и селений 122 фунта
имущество раздѣлъ 14. дескъ —

Исполнительный начальникъ ит. Адмиралтейства
съюзъ имѣетъ право выкупить земли съюза

Погоды въ видѣ привилѣя подчинять съюзъ съюзъ
имущества съюза Египетскому

Съ здѣшнимъ именемъ И. Альфа Семена Паскевича

Глава 19

ИМПЕРАТОРА НИКОЛАЯ I.

1828

123

Богемъ воспѣвавшемъ иллюстри, Им-
ператоръ НЕРДІЙ, Императоръ и Са-
модержецъ Всероссийскій, въ прочемъ и про-
чая, въ прочемъ. Объявленъ трехъ сіе, икою о
томъ вѣдать издалиши, что сего 1828 года
Февраля 10 дн., изъ Персидскаго селенія Тура-
менъ, между Нашимъ Императорскимъ
Величествомъ и Его Властьми Шахомъ
Величествомъ Восточного предѣла Высо-
коотстоянѣшаго мѣста превосходнай пра-
вильной степени великородственнай аристо-
кратіи Великихъ Государей Персидскаго
Царей пріинимъ Магометанскихъ Государей
честно пресекающихъ и иныхъ Иракстан-
скихъ пародъ Повинтѣемъ, Персидскія же
и Нахичеванскія въ добрыи Нашимъ ссы-
домъ, Великии Государемъ Фетъ-Али-Шахомъ,
чрезъ Уполномоченныхъ съ обѣихъ сторонъ, а
иначе: Нашай стороны, чрезъ Сателль-
аго и Высокопревосходнаго Графа Но-
ва Паскевича-Эрнѣвскаго, Нашаго Гене-
рала-Адъютанти и Генерала отъ Инфантіи,
Командующаго Отдѣльнымъ Кавалерскімъ Кор-
пусомъ, Главноуправляющаго гражданской ча-
стью въ Грузіи, Губерніи Астраханской и Об-
ласти Кавказской, начальствующаго Каспий-
скою флотилиею и Кавалера, и Превосходи-
тельнаго Александра Образцова, Нашего
дѣйствительнаго Статского Советника, Кан-
цлеръ и Кавалера; со стороны же Его Ша-
хова Величества, чрезъ Его Высочество Пин-
ча Аббас-Мирзу, по слѣдѣ данныхъ въ пол-
ныхъ почтѣ, постановленъ и заключенъ Трак-
татъ иѣнаго мира, состояній въ 16 статьяхъ,
которымъ отъ слова до слова гласятъ тако:

Во имя Бога Всемогущаго.
Его Императорскому Величеству, Все-
преславѣйшій, Державнѣйшій, Вели-
кій Государъ, Императоръ и Самодерж-
ецъ Всероссийскій, и Его Величес-
твомъ Шахомъ Персидскому. — О
Падишахъ Персидскій, разно дѣяніемъ ис-
препинъ издалиши положить конецъ вагуб-

Источник: Полное собрание законов Российской империи. Собр. второе.
Т. III, 1828, СПб., 1830, док. 1794, с.125-130.

126

ЦАРСТВОВАНИЕ ГОСУДАРЯ

1828

ным съдствіемъ войны, совершиено противной михъ вазиныхъ замѣрзій въ восточно-вить на твердомъ основании времія сношениія доброго сосѣдства и дружбы между обеими Государствами, постановленіемъ иара, который бы въ санкціи себѣ занялъ ручательство своей промѣти, отвращая на предбу-дущее время всякій нювѣдь въ исогласіи и подоружданіи, называлии своимъ Уполномоченнымъ для совершиенія сего спасительного дѣла: Его Влачеству Императору Всероссійскому, Своимъ Генерал-Адъютантамъ, Генераламъ отъ Инфантеріи, Командующимъ Отдельными Кавалерскими Корпусами, Главно-управляющимъ гранданскою частию въ Грузии, Губерніи Астраханской и Области Кавказской, Начальствующимъ Каспійской флотилией, Кавалера орденовъ: Св. Александра Невского съ алмазами украсленіемъ, Св. Анны 1-й степени съ алмазами украсленіемъ, Св. Владимира 1 степени, Св. Георгия 2 класса, выдающаго дѣлъ шаги за отлучие, какъ вожь одва-са надписью: за храбрость, а другага увѣ-шена алмазами, и Кавалера иностраннныхъ ор-деновъ: Иркутскаго Краснаго Орла 1 степени, ордена Луны Высокой Порты Оттонашской и многихъ другихъ, Императрицы, и Своего Дѣятельнѣаго Статскаго Советника, Канер-гера и Кавалера орденовъ: Св. Владимира 3 степени, Польскаго Станислава 2 степени и Св. Іоанна Йерусалимскаго, Александре Образцову; а Его Влачеству Шаху Персидскому, Его Высочество Принцу Аббас-Мирзу. Уполномоченные сіи, съѣхавши въ селеніе Тур-непечат, въ размѣрѣ дивныхъ имъ полномочій, конъ найдены въ издалищахъ порадѣ, по-становлены и занесены въ исказиющиа ста-тьи:

Ст. I. Отныѣ на мѣчные времена пребудетъ иара, дружба и совершенное соглашеніе между Его Влачествомъ Императоромъ Всероссійскимъ и Его Влачествомъ Шах-

омъ Персидскимъ, Ихъ Насѣдниками и Про-сившими Престоломъ, Ихъ Державами и обо-вными подданными.

Ст. II. Его Влачеству Императору Всероссійскому и Его Влачеству Шаху Персидскому, принявши въ уваженіи, что съ войною, между высокими договаривающи-ми сторонами возникшую и иныхъ счастливъ превращеніемъ, кончалась въ взаимномъ по си-и Гяндзистанскаго Трактата обеззаистства, пришли пущими занятьть означенный Гяндзистанскій Трактатъ въстоющими условиями и постановленіями, должностнуючиши устро-ить и утвердить болѣе и болѣе будуща иара въ дружественіи между Россіею и Персией союзникіемъ.

Ст. III. Его Влачеству Шаху Персидскому отъ своего имена, и отъ именъ своихъ Насѣдниковъ и просиниковъ, уступаетъ Россійской Имперіи въ совершенную собственность Ханство Ериванское во ѿс и по ту сторону Аракса, въ Ханство Шахинчакансое, въ съдѣствіи сей уступки, Его Влачеству Шаху обѣщаетъ, не позже 6 мѣсяціевъ, съѣ-татъ отъ подписиаго настоящаго договора, сдать Россійскимъ Начальствамъ всѣ архивы и публичныи документы, относящіеся до управ-ленія обопы вышеизначенными Ханствами.

Ст. IV. Съ согласіемъ обѣихъ высокихъ договаривающиа стороны постановляется гра-нице между обеими Государствами съѣдуща-ща чerta: начиная съ той точки отъ границы Турецкихъ владѣній, которая вѣсѣ близко въ премѣрѣ панцировскіи отстоитъ отъ вершинъ Малагбъ Агората, граничная чerta пой-детъ до вершинъ сей горы; оттуда по по-настости съ сойдеть къ верховьямъ реки Нижнаго Карабу, вытекающей съ южной стороны Малагбъ Агората; потоъ сіи граничные чerta про-должатъ по течению той реки до впаденія еї въ Араксъ противъ Шеруръ; отъ сего пункта она пойдетъ по руслу реки Аракса

ИМПЕРАТОРА НИКОЛАЯ I

127

1828

до крѣпости Аббасъ-Абадъ; здесь около вѣ-шины уѣрѣній сей крѣпости, находящихся на правомъ берегу Аракса, будетъ обведенъ окружности шириной въ пол-агача, т. е. 31 Российскихъ версты во вѣсѣ направлениѣ, въ пространстве земли, содержащемся въ сей окружности сплошь, будетъ принадлежать ис-ключительно Россіи, и неѣть быть откры-то съ величайшою точностью въ теченіи двухъ лѣтъ, считатъ отъ сего часы, начиная съ того места, где означенная окружность съ восточной стороны примыкаетъ къ берегу Аракса, пограничная чerta пойдетъ позади руслу сей реки до Эдигбулускаго борда; оттуда Персидскіе владѣнія будутъ простира-ти по руслу реки Аракса на 3 агача, т. е. на 21 Россійскую версту; потоъ граница пойдетъ прямо чрезъ Муганску стѣну до рѣ-ки Болагуру въ мѣстѣ, лежащемъ 3 агачами, т. е. 21 верстою ниже соединенія двухъ рекъ Одигабазара и Саракамыша. Оттуда гра-ница продолжатъ по альюю берегу рѣки Болагуру въмеръ до соединенія поминутныхъ рѣчекъ Одигабазара и Саракамыша; потоъ по правому берегу восточной реки Одигаба-зара до сихъ верховъ, а оттуда до вершинъ Джигноврскихъ высотъ, таѣ, что всѣ воды, текущіи съ сихъ высотъ къ Каспійскому мо-рю, будутъ принадлежать Россіи, а всѣ во-ди, находящіи ся за сторону Персии, будутъ принадлежать Персии. Послѣни же здесь гра-ница между обеими Государствами опредѣ-ляется вершинами горы; то положено, что по-натость ихъ въ мѣстѣ Каспійскому долина принадлежать Россіи, а противоположная по-натость имѣть принадлежать Персии. Отъ вершинъ Джигноврскихъ высотъ граница про-должаетъ до вершинъ Камаруя по горамъ, отдѣляющимъ Талынъ отъ округа Аракса. Горные верши, раздѣляющи теченье водъ на обѣ стороны, будутъ составлять здесь пограничную чertoу точно также, какъ выше

было сказано о пространствѣ между верхог-еи Одигабазара и Джигноврскими вершинами. Далѣо пограничнага чerta, съ центральнымъ вѣбоденіемъ вышеизложенаго правила от-носительно теченья водъ, будетъ съѣдовать отъ Камаруяской вершинъ по хребту горъ, раз-дѣляющихъ округу Зинанда и округу Аракса, до границы округа Велькідзи. Такимъ образомъ округа Зуалынъ, за исключеніемъ частіи, зашѣй на противной сторонѣ отъ серединъ по-минутныхъ горъ, присоединяется къ Россіи. Отъ границы округа Велькідзи, пограничная чerta между обеими Государствами чerta, и постолиной сообразности съ вышеизначенными правилами теченья водъ, будетъ съѣдовать по верхинамъ Камаруя и по главной цепи горъ, пролегающи по округу Велькідзи, до съѣдного истока рѣки Астры; оттуда по руслу сей рѣки, до впаденія съ юга Каспійскаго моря, где и о-вляются пограничнага чerta, начиная отѣдѣлять Россійскимъ владѣніямъ отъ Перси-анскіхъ.

Ст. V. Его Влачеству Шаху Персидскому, въ доказательство испреній свой друз-и, а въ Его Влачеству Императору Всероссійскому, настоящюю статію вѣдь отъ сего имена, таѣ и отъ именъ своихъ на-следниковъ и просиниковъ Персидскаго Про-стола признаетъ торжественно всѣ земли и всѣ острова, лежащи между пограничнаго чerto-го, выше означеннаго, и между хребтами Кавказскихъ горъ и Каспійскими моремъ, какъ равно и всѣ вогузынъ въ другихъ народахъ, въ тѣхъ странахъ обитающи, принадлежа-щими на иными времена Россійской Имп-ріи.

Ст. VI. Его Влачеству Шаху Персидскому, въ увѣдѣніи значительныхъ ножертвова-ній, причиненныхъ Россійской Имперіи воз-никшими между обеими Государствами войною, а также потерь и убытковъ, потерянныхъ Рос-сийскими подданными, обязуются вознаградить

128

ЦАРСТВОВАНИЕ ГОСУДАРЯ

1828

помы дненными възмѣдіемъ. Сущу сегоъ възмѣдіяния обѣ высокимъ договоривающіася сторонамъ постановлено въ десять куруровъ толикия раздѣлъ, или 20 иллазионъ рублей серебромъ; срокъ же, образъ платежа и обезпеченіе сего постановленія въ особинъ договорѣ, который будеть вѣтъ таюю же славу, какъ бы онъ былъ внесенъ въ насточнѣй Трактатъ отъ слова до слова.

Ст. VII. Какъ Его Величество Шахъ Персидскій призываѣтъ за благо възмѣтии своеимъ преемникомъ и наследникомъ Престола Августійшаго Сына своего, Принца Аббаса-Мироу; то Его Величество Императоръ Всероссійскій, даи всепародно доказать Его Величеству, Шаху Персидскому, Своє другоственное расположение и желаніе содействовать къ утвержденію сего наследственнаго порядка, обязуется призываѣти отъній изъ Августійшемъ аштъ Его Высочества Принца Аббаса - Мира преемника въ наследника Персидской Коропы, а по вступленіи его на престолъ, почитать его законнымъ Государемъ сей Персии.

Ст. VIII. Россійскимъ купеческимъ судамъ, по прежнему обычю имѣть право плавать свободно по Каспійскому морю и вдоль береговъ оного, какъ равно и приставать къ нимъ; въ случаѣ кораблекрушенія, вѣтъ быть подавана письмо въ Нерсіе възкая помощь. Такими же образомъ предоставляется и Персидскимъ купеческимъ судамъ право плавать за премиенъ положеніемъ по Каспійскому морю и приставать къ берегамъ Россійскимъ, где вѣдно, въ случаѣ кораблекрушенія, вѣтъ быть възмѣщено имъ всѣмъ пособіе. Относительно же военныхъ судовъ, какъ подразумѣвается одинъ военный судъ подъ Россійскимъ военнымъ флагомъ могъ вѣтъ плаваніе на Каспійскомъ морѣ; то по сей причинѣ предоставляемъ и подтверждается письмо именемъ предсѣдателя суда, что проѣздъ сие възможнѣйшее право, стъ тѣмъ, что проѣздъ

извѣзъ другая Держава не можетъ вѣтъ на Каспійскомъ морѣ судовъ воинами.

Ст. IX. Его Величество Императоръ Всероссійскій и Его Величество Шахъ Персидскій, вѣдя всѣми средствами утвердить союзъ мира и дружбы, столь счастливо възмѣтии волюновелѣній, соединять, чтобы вѣдные высокихъ дворовъ Послы, Министры и Потрѣбрѣніе въ дѣлахъ, отправляемые въ то либо другое Государство, для исполненія премиенъ поручений, или для постояннаго прѣбыванія, были привинчены съ почестями и отличіемъ, соотвѣтственными вѣдѣнію, достоинству высокихъ договоривающіихъ сторонъ, перенесеніе пріяній изъ соединяющей и вѣдѣніи обѣдалья. Изъ сей конецъ постановленіе будеть особынъ протоколомъ церемониальномъ для наблюденія съ той и другой стороны.

Ст. X. Его Величество Императоръ Всероссійскій, и Его Величество Шахъ Персидскій, привинчива възстановленіе и распространеніе торговыхъ между обеими Государствами сношеній, одинъ изъ главнѣйшихъ благодѣтельствъ послѣдствій възстановленія ири, въ полномъ вѣдѣніи согласія разсудили за благо, устроить всѣ распорядки, относящіеся до покровительства торговли и безопасности обѣдныхъ подданныхъ, и положить оны въ прилагаемомъ у сего отдѣльномъ Актѣ, который будуть завѣченъ обѣдами Уполномоченными, есть и будеть почитаться равносильной частію настоящаго юридаго договора. Его Величество Шахъ Персидскій предоставляетъ Россію, какъ то было и прежде, право опредѣлять Консуловъ, или торговъ Агентовъ, искюду, гдѣ посыпъ торговъ сего дѣлѣбутъ, и обязуется ссыпъ Консуловъ и Агентовъ, изъ вторыхъ вѣдъ будеть вѣтъ въ сантѣ своей не болѣе десети человѣкъ, охватывать покровительство, дѣло пользованія ими постолами и превиществами, публичному

ИМПЕРАТОРА НИКОЛАЯ I.

1828

Императоръ Всероссійскій обѣщаетъ съ Своей стороны избавляти совершение вѣдѣнія въ отложнѣи Консуловъ или торговъ Агентовъ Его Величества Шаха Персидскаго. Въ случаѣ основательной вѣдѣніи Персидскаго Правительства, изъ Россійскаго Агента или Консула, Россійскій Министръ или Повѣренній въ дѣлахъ при Дворѣ Его Величества Шаха, или непосредственнѣй начальниковъ ихъ, имѣть удостоеніе вѣдѣнія отъ долгиности и временно поручить ону другому лицу, по своему усмотрѣнію.

Ст. XI. Всѣ требованія обѣдныхъ подданныхъ въ другіи дѣла, оставляемыя войною, будуть вѣдѣніи и рѣшены сообразно справедливости послѣ заключенія мира. По долговременнѣй обязательствѣ обѣдныхъ подданныхъ между собою и на конѣ того или другого Правительства, имѣть послѣдовательное и полное удовлетвореніе.

Ст. XIV. Ни одна изъ Высокихъ договоривающіихъ сторонъ не будетъ требовать выдачи пересѣчниковъ и дезертировъ, перенесенныхъ поддѣніемъ другої до начатія послѣдней войны, или во время еї. Для предупрѣждѣнія же вредныхъ послѣдствій, взаимно могутъ произойти отъ уничтоженія своихъ членовъ между вѣдѣторами и сихъ пересѣчниковъ и вѣдѣніи прѣстѣнниками или поддѣніями, Персидское Правительство обязуется, во вѣдѣніи его, состояніе между Араксомъ и чортомъ, образуемою рѣкою Чара, озеромъ Уризъ, рѣкою Амалату и рѣкою Кизиль-Оладомъ, до вѣдѣнія еї въ море Каспійскому, воспрѣтить пребываніе тѣхъ лицъ, въ конѣ которыхъ письмо съ синодикального распоряженія Гуссель-Хана, бывшаго Эриванскаго Султана, брата его Гассан-Хана и Корин-Хана, бывшаго Пранитора Нахичеванскаго.

Ст. XIII. Всѣ военнопленные обѣдъ стороны, взятые въ продолженіи послѣдней войны или прежде, въ ранѣ поддѣніи обѣдъ Правительства, взаимно вѣдѣніе когда-либо въ пленѣ, должны быть освобождены и возвращены въ теченіи четырехъ мѣсяцій; они имѣютъ бѣтъ снабженія жизненными прописками и прочими потребностями и отправленіи въ Аббас-Абадъ для сдачи взаимными Комиссарами, и каковы суть

17

Томъ III.

130

ЦАРСТВОВАНІЯ ГОСУДАРІ

1828

Ханы, Беги и Дюкчики Начальники или Моламы, или начальники приказов, изумленные и тайными съезжими могут иметь предное въявление во времени своихъ сочинчей, бывшихъ въ ихъ управлении, или въ поддѣлствии. Что касается вообще до жалобъ обиженыхъ Государства, то Высокія договорымишися стороны поставили, что обходимые, какъ первые, или вънѣдъ передадутъ или одному Государству въ другое, могутъ сеяться и иметь въходу, где дозволятъ, то Правительство, подъ концомъ съна будуть находиться.

Ст. XV. Его Величество Шахъ, дающій благотворимъ и спасительнымъ намѣреніемъ изволитъ споюстие Дерзкой своей и устроить отъ поддѣлыванія своихъ въсъ, что не гло бы увеличить еще бѣдствія, называемыя на весь вѣкъ, стоя счастіемъ состоящихъ договоровъ императора, даруетъ совершиенное въ полномъ прошествіи всѣмъ жалобамъ и Чиновникамъ Области, имѣющимъ Азербайджанскую. Шахъ въ нихъ, въ закону бы разглу по приведеніи, не можетъ подвергнуться преслѣдованию, имено оскорблению, за искажія, поступки свои, или поведеніе въ теченьіи войнъ или въ проделкахъ временнаго занятия поимѣнной Области Россійскими войсками. Сверхъ того будетъ предоставлена тѣль Чиновникамъ и жалобамъ годичный срокъ, ставъ отъ сего числа, для свободного перехода съ своими сопѣтствіями изъ Персидской Области въ Россійскій, для вывоза и продажи движимаго имущество, безъ всякаго со стороны Правительства и мѣстныхъ Начальствъ пропатетія, и по подвергнѣи продаваемымъ или амъзованнымъ съимъ лицамъ имущество въ вѣнѣ какой-либо поштавѣ или налогу. Относительно же искажія недвижимаго, опредѣляются 5-летній срокъ для продажи оного, или учрежденія производимыхъ обѣ оною распоряженій. Не распространяется однако же сіе прошеніе на тѣхъ, кому до истечения поимѣннаго годичнаго

срока въздуть въ какую-либо ману или преступленіе, подлежащее судебному наказанію.

Ст. XVI. По подписаніи сего мирнаго договора, обеимъ Уполномоченнымъ отправить безъ отлагательства во всѣ юстиціи и надѣланіяхъ посыпѣмъ, о немедленномъ прекращеніи военныхъ дѣйствій. Постомъїй мирный договоръ, учтевшій въ двухъ одинаково содергавшихъ измѣнѣнія, подписанніемъ Уполномоченными обѣихъ сторонъ, утвержденіемъ почетнаго гербомъ ихъ, и вмѣсто нихъ разъѣленій, имѣть быть утверждены въ ратификаціи Его Величествомъ Императоромъ Всѧ Rossia и Его Величествомъ Шахомъ Персидскимъ, въ торжественномъ, съ собственоручнымъ Ихъ подписаніемъ, ратификаціи, будуть разг҃ѣніи обеимиъ Уполномоченными въ теченьіи четырехъ-пѣсѧчаго срока, или спорѣ, буде возможно. Заключенъ въ селеніи Туркменъатъ, 10 Февраля, въ лѣто отъ Рождества Христова 1828.

Того ради, по довольству рассматрѣнія выше-приведеннаго Трактата, подтверждены и ратифицированы онъ, ико же съя за благо приведенія, подтверждася и ратифицируется во всемъ его содергавшемъ, общимъ Императорскимъ Иашинъ словомъ за Насъ и Наслѣдниковъ Нашихъ, что все въ оною Трактатъ поставленное забытію и исполнено Иами будуть испаружено. Во утврдѣніи чегъ, Мы сю Иашу и ратификацію подпишать скооручно, посыпѣмъ утверждить Государственныи Иашинъ почетно. Дана въ Санктпетербургѣ, лѣта отъ Рождества Христова 1828, марта 20 дн., Государствование Иашего въ третіе лѣто.

Подлинная подпись собственномъ Его Императорскаго Величества рукою тако: НИКОЛАЙ.

MÜNDÖRİCAT

On söz	7
1. Qarabağ: etimologiyası, arazisi ve serhədləri	11
2. Qarabağ an qədim zamanlardan xanlıqlar dövründə	13
2.1. Ərab xilafatindək	13
2.2. Qarabağ Ərab xilafeti dövründə. Arxasda qırqoranlaşdırma və erməniləşdirməyə dair	20
2.3. Qarabağ Azərbaycan siyasi həyatının mərkəzlərindən biri kimi (XIII-XVIII əsrin 40-ci illeri)	22
3. Qarabağ xanlığı	25
3.1. Qarabağda Azərbaycan dövlətçilik enənəsinin bərpası	25
3.2. Kürəkçay müqaviləsi	30
4. Qarabağ Rusiya imperiyası tərkibində	30
4.1. Çarizmin Qarabağda idarəciliq rejimi. Ermanıların kütləvi şəkildə Qarabağa köçürülməsi	30
4.2. Dağılıq Qarabağın Azərbaycan-alban əhalisinin qırqoranlaşdırılması və erməniləşdirilməsinin başa çatması	32
4.3. Ermanıların Azərbaycanda, o cümləden Qarabağda azərbaycanlıları qarşı soyqırımlarına başlaması	34
5. Qarabağ Azərbaycan Xalq Cümhuriyyəti dövründə (1918-1920-ci iller)	44
6. Qarabağ 1920-1980-ci illerde	50
6.1. Sovet hökumətinin Qarabağın erazisini bölüşdürməsi	50
6.1.1. Dağılıq Qarabağa muxtarlıyyat verilmesi: 1920-1923-cü iller	51
6.1.2. Azərbaycanın Zengəzur bölgəsinin Ermanıstan tərəfindən elə keçiriləsi. Naxçıvanın digər Azərbaycan torpaqlarından ayrı salınması	61
6.1.3. Qarabağın digər torpaqlarının izibati bölgüsündə dayışıklıklar	62
6.2. Dağılıq Qarabağ 1923-1980-ci illerde	63
6.3. Dağılıq Qarabağ Muxtar Vilayeti və Qarabağın aran (düzən) hissəsinin inkişafına ümumi bir baxış	76
7. Ermenistanın və Dağılıq Qarabağ erməni separatçılardan Dağılıq Qarabağı Azərbaycandan qoparmaq üçün işgalçılıq müharibəsi	80
7.1. Başlangıç: 1985-1991-ci iller	80
7.2. Azərbaycanın dövlət müstəqilliyi aleyhina qəsd: Ermənistən Azərbaycan Respublikasına qarşı elan edilməmiş müharibəsi. Qarabağın işgal	85
7.3. Qarabağda erməni separatçı-terrorçu işgal rejimi	90
8. Ermənistən-Azərbaycan, Dağılıq Qarabağ münaqişasının həllinə dair: Azərbaycan Respublikasının mövqeyi	94
Qeydlər	101
Əlavələr	109

*Nəşriyyat və müəlliflər kitabın nəşrinə göstərdikləri köməyə görə
Azərbaycan Milli Elmlər Akademiyasının Tarix İnstitutuna,
Azərbaycan Respublikasının Milli Təhlükəsizlik Nazirliyinə,
Azərbaycan Respublikasının Milli Arxiv İdarəsinə,
Azərbaycan Mədəniyyət Fonduunun Qarabağ filialına,
Şuşa Rayon Mədəniyyət Şöbəsinə
dərin minnotdarlıqlarını bildirirler.*

**Kitabda Hüseyin Hüseynzadənin, Babek Quliyevin və Rəsim Sədiqovun
fotolarından istifadə edilmişdir.**

Nəşriyyat redaktoru:	<i>Gülər Ələkbər qızı</i>
Bedii və texniki redaktor:	<i>Abdulla Ələkbərov</i>
Kompyuteri dizaynerler:	<i>Səbinə Məmmədova, Aqil Əmrəhov</i>
Kompyuter yığımı:	<i>Səidə Quliyeva, Bahar Məmmədyarova</i>
Korrektoru:	<i>Sevinc Hacıyeva</i>

Çapa imzalanmışdır 02.10.09. Kağız formatı 70x100 1/16.
Fiziki çap vərəqi 9,0. Uçot nəşr vərəqi 11,3. Sifariş 115. Tiraj 2000.
Qiyməti müqavilə ilə.

«Təhsil» Nəşriyyat-Poliqrafiya MMC
Bakı, AZ 1052, F.Xoyski küç., 121⁺

